


Onlar Peygəmbər nəvələri, İmam Əli, xanım Fatimeyi-Zəhra,  
İmam Zeynalabdin budağının meyvələri, yer üzünün nuru, işığıdırılar.




"**İLAHİ NUR**" poemasında Allahın yer üzünü Nuri Muhəmməd eşqinə yaratması, və Muhəmməd (s.ə.s)-in və onun əhli-beyti, bu əhli-beytdən olan İmam övladlarının dördüncüsü olan İmam Zeynalabdin, onun nəsil şəcərəsindən olan Mir Məhəmməd (Paşa bəy), Mir Əlişrəf, onun oğlanları Mir Cəlal, Mir Xəlil, Mir Vəli, Mir Cəlil, Mir Ağa, Mir Əbülfəz və onlardan olan nəslin İslami həyatının dəyərlərindən və fəzilətlərdən bəhs olunur.


DƏYANƏT SƏLİMXANLI

# İLAHİ NUR

بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِيْمِ



Bu kitab Müqəddəs nəslin min illik tarixinə,  
bu günüñə və bu nəslin layiqli davamçularına,  
böyük şəxsiyyət görkəmli alim, elimizin ağsaqqalı,  
Akademik **Arif Mir Cəlal oğlu Paşayev** və nəslin  
şərəflə ömür yoluna həsr olunur.




# İLAHİ NUR

104464



DƏYANƏT SƏLİMXANLI



# İLAHİ NUR

216 səh. 500 tiraj

## Dəyanət Səlimxanlı

Sair-jurnalist, Məmməd Araz mükafatı laureati

### MƏSLƏHƏTÇİLƏR:

Şeyxüllislam Allahşükür Paşazadə,  
tarix elmləri doktoru

Vasim Məmmədəliyev,  
akademik

### RƏYÇİLƏR:

Ayətullah Şəriət Mədəri  
Yəqub Hüseyini (Höccətül İslam)  
Əbülfəzim Musavi  
Məhəmmədəli Novruzi  
Cəfər Sübhani

### ELMİ REDAKTOR:

Ələddin Xəlili, filologiya üzrə fəlsəfə doktoru

### NƏSƏBŞÜNAS:

Mir Rəsul Tağıyev

### DİNİ REDAKTOR:

Mirsəftar Tağıyev, ilahiyyatçı

### REDAKTORLAR:

Lalə Hüseynova  
Camal Abdinov  
Vüqar Əliyev

### DİZAYNER:

Rəmzi Quliyev

### KORREKTOR:

Məryəm Qədimova

© D.Səlimxanlı

Kitab «Şərq-Qərb» mətbəəsində ofset üsulu ilə çap edilib.

"İLAHİ NUR" poemasında Allahan Yer üzünü Nuri Muhəmməd eşqinə yaratması və Muhəmməd (s.ə.s)-in və onun əqli-beyti, bu əqli-beytdən olan İmam övladlarının dördüncüsü olan İmam Zeynalabdin, onun nəsil şəcərasından olan Mir Məhəmməd (Paşa bay), Mir Əliəşraf, onun oğlanları Mir Cəlal, Mir Xəlil, Mir Vəli, Mir Cəlil, Mir Ağə, Mir Əbülfəz və onlardan olan nəslin İslami həyatının dəvərlərindən və fəzilətlərdən bəhs olunur.

Onlar Peygəmbər nəveləri, İmam Əli, xanım Fatimeyi – Zəhra, İmam Zeynalabdin budağının meyvələri, Yer üzünün Nuru, işığıdır.

- Böyük Mir Cəlal harda sönmüş işıq gördükdə onu yandırıb. İndi də övladları, nəveləri yandırıb.
- Dünyada tanınan və Azərbaycana şöhrət gətirən bu işıqlı insanlar, sönmüş qəlbərin çrağıdır. Onlar bizləri möminləri axırt dünyasına, behişt saadətinə qovuşdurən İmamın Nurudurlar.
- Uca Allah, bu Nurları bizlərin başı üzərindən əskik etməsin! Amin!

MÜƏLLİFDƏN

**Peyğəmbər (s.ə.s) buyurmuşdur:**

*Mən bu məqamı onlar üçün Allah-taala'dan istəmişəm.*

*Onlardan qabağa keçməyin, yoxsa halak olarsınız.  
Onlara bir şey öyrətməyin, çünki onlar sizdən elmlı və biliklidir.*

*Bu kəlamlar, peyğəmbərimizin əhli-beytində,  
bu əhli-beytdən olan imam övladlarına aiddir.*

*Uca Allahın Nuri-Muhammad eşqinə yaratdığı, Yer üzünün  
nurlu və simalı insanları, Peyğəmbər əhli-beytindən, onun  
soy ağacından İmam Əli, Fatimeyi-Zəhra, İmam Hüseyn və  
dördüncü İmamımız İmam Zeynalabdinin budağından olan*

*Mir Məhəmməd (Paşa bay), Mir Əliaşraf, onun oğlanları  
Mir Cəlal, Mir Cəlil, Mir Xəlil, Mir Vəli, Mir Ağa,  
Mir Əbülfəz, Aqilin, Cəmaləddinin*

**XATİRƏSİNƏ VƏ BU YOLU ŞƏRƏFLƏ DAVAM  
ETDİRƏN NƏVƏ VƏ NƏTİCƏLƏRİN İŞİQLI  
YOLUNA HƏSR OLUNUR.**




*Elmi beşikdən məzara qədər öyrənin  
Mühammed (s.ə.s)*



- İslam dini əsrlər boyu mənəviyyatımızın əsasını təşkil etmiş, müsəlmanların dünyada layiqli yer tutmasının təmin etmişdir.
- "Qurani-Kərim"in bütün kəlamları bu gün Azərbaycanda Allahın yolu ilə getməyimiz üçün məşəldir.

**HEYDƏR ƏLİYEV**



**ŞƏCƏRƏNİN**  
*səhih olduğunu yüksək dərəcəli nəsəbüşunas  
Islam alımları təsdiq etmişlər.*

Mir Məhəmməd (Paşa bəy), Mir Əlişər və onun övladları Mir Cəlal, Mir Xəlil, Mir Cəlil, Mir Vəli, Mir Ağa, Əbülfəzin və onların övladlarının dördüncü imamımız İmam Zeynalabdinin budağından olmasının 30-a qədər nəsəbüşunas alım öz möhürü və qolu ilə təsdiq etmişdir. Biz onlardan beş böyük alimin adını qeyd edirik.

1. Ayətullah Şəriət Mədəri
2. Yəqub Hüseyini (Höccətül İslam)
3. Əbülfəsəm Musavi
4. Məhəmmədəli Novruzi
5. Cəfər Sübhani

# MİR ƏLİƏŞRƏFİN oğlu MİR CƏLALA vəsiyyətindən bir neçə nurlu kəlam



Üc dua  
daha  
tez  
qəbul olunur:  
məzlumin, qonağın  
və övladı  
baradə atanın  
duası.

– Oğlum, təhsil almaq, elm öyrənmək və bu elmi Allah bəndələrinə öyrətmək Cənnət qapısını açmaq deməkdir.

– Quran elmini bilirsən. Həmin elm həmişə sənin əlindən tutacaq, sənə, getdiyin yola, çatdığını mənzilə işiq salacaq. Bu işığı daim qorу.

– O taykı Azərbaycanımıza gedirsən, onlar da Şurəvilərin təsiri altındadır. İki şeyi sırr saxla:

– Əvvəlinisi, Quranı əzbər bilməyini heç kimə söyləmə.

– Axırıncısı, İmam nəslindən olmayıımızı dostuna da daruşma. İncidərlər səni, oğlum!

– Elə elm öyrən ki, onun qapısı olasan. Necə ki, babalarımız İmam Əli olub. Çalış imkan olsa, yəni işlərini qaydaya salan kimi məktəb binası tikdir. Yetim-yesirlərə təhsil almaqdə kömək elə, qarınlarını doyuzdur. Bu işdə sənə maddi köməklək edəcəyəm.

– Yəqin ki, özünə nə vaxtsa ailə həyatı quracaqsan. Mənim sənə verdiyim vəsiyyətləri, öz övladlarına söylə. Ola bilər dediklərimin hamisini həyatı keçirə bilmədin. Onda qoy övladların, nəvələrin bu işləri görsün.

– Biz burda öz dilimizdə məktəb görəmədik. Yaxşı ki, Quranı öyrənib, kəndin uşaqlarına öyrədə bilsək.

– Oğlum, harda, hansı vəzifədə olduğunu asılı olmayaraq, elə yaşa ki, günlerin yetim sevincindən dua libasına bürünsün. Nə qədər yetim, kimsəsiz sevindirsən, o qədər uca Allah səni, övladlarını, nəvələrini seyindirəcək. Heç bir vaxt ruzi süfrənizdən əşkik olmayacaq.


– Əzizim Mir Cəlal, dediklərimi unutma. Özüm və qardaşların gəlib sənə baş çəkəcəyi.

Bəli, böyük və nadir şəxsiyyət, imam övladı Mir Cəlal, atasının vəsiyyətini istər dərs dediyi elm ocaqlarında, istərsə də işlədiyi mətbü orqanlarda həyatə keçirə bildi. Bu vəsiyyətləri övladları və nəvələrinə də qiymətli bir əmanət kimi tapşırıdı. Övladları – akademik Arif Paşayev, böyük alim, diplomat Hafiz Paşayev, mərhum Aqil Paşayev, qızları Elmira və Ədibə xanımlar atalarının həyatə keçirdiyi xeyirxah və işiqli əməlləri böyük şərəflə yerinə yetirib və yetirirlər. Nəvəsi Nərgiz xanım da onlarla birlikdə addimlayır.

Nəvəsi Mehriban xanım isə bütün bu vəsiyyətləri daha geniş şəkildə, böyük sevgi ilə həyatə keçirməkdədir. Nəticəsi Leyla xanım da Moskvada öz fəaliyyətini genişləndirməklə yanaşı, xeyirxah işləri ilə bütün dünyani şərəfləndirməkdədir.



A tanın  
övladına  
en yaxşı şey adəhdır



**Nurlu və müqəddəs İmam övladı  
olan Mir Cəlal haqqında  
öyrəndiklərimizdən işıqlı kəlamlar.**

- Yetim güləndə sevinib, kədərlənəndə özünə yer tapmayıb.
- Yetimlə payını yarı bölüb.
- Yetim qapısını açmaqla Behişt bağçasını gəzib.
- Yetimin başına sığal çəkməklə cənnətdə öz evinin işığını yandırıb.
- Yetimi uca tutduqca Allah qatında ən uca məqamı qazanıb.
- Yetimə əynindəki geyimini verməklə Allah qatında cənnət libasına bürünüb.
- Bir yetimə ev verib, Uca Allah cənnətdə ona bir köşk bağışlayar.



## **Yuxularımın TƏBRİZİ**

**U**lu babalarımın dünyaya göz açdırığı bu yerləri görmək arzusu hələ kiçik yaşlılarından od salıb içimi yandırırdı. Bu həsrət göz yaşına dönüb daim isladırdı məni. Dünyaya göz açdığım Çanaxbulaq kəndi ulu babamız olan Səlimxan kişisinin gəldiyi ilk məskən olub. Bu kəndlə o tay arasında olan sərhəd dirəklərinə bir düşmən kimi baxırdım. Araz həsrəti bugda qovrulan kimi iç sacımda qovrularaq məni rahat buraxmırıdı.

1985-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinin II kursunda oxu-





yurdum. Bir gün ata-anama baş çəkmək üçün evimizə, kəndimizə gedirdim. Yolum sərhəd kənarından düşdü. Cəlilabad rayonu istiqamətindəki yolla gedərkən, o taylı vətənimiz lap ovcumun içində görünürdü. Sürücüdən yol kənarında maşını saxlamağı xahiş etdim. Gözlərim dop-dolu olan kirpiklərimin ağırlığına tab gətirə bilmirdi. Maşından enib çox ehtiyatla bir az sərhədə yaxın gəlib gözlərim çatan qədər bütün yeri seyr etdim. Amma hələ ürəyim dolu idi.

Evə gəlib çıxdıq.

Bu barədə evdə də valideynlərimlə xeyli söhbət etdim. Yol gəlmışdım, yorğun idim, yatdım. Bu gecə mənim üçün başqa gecələrdən oldu.



### *Bu gecə bir yuxu gördüm*

*Bu gecə bir yuxu gördüm...  
Gördüm Araz boyu yiğilib sərhədlər.  
Gördüm Arazdan keçirəm  
Hər yerdə, sevincdən ağlayır dordllılər.  
Əyilib Arazın suyundan içirəm...  
Görürəm Arazın rəngi durulub.  
Xəstəlikdən qalxan insan kimi  
Qan gəlib üzünə, qayıdır özünə .*

yurdum. Bir gün ata-anama baş çəkmək üçün evimizə, kəndimizə gedirdim. Yolum sərhəd kənarından düşdü. Cəlilabad rayonu istiqamətindəki yolla gedərkən, o taylı vətənimiz lap ovcumun içində görünürdü. Sürücüdən yol kənarında maşını saxlamağı xahiş etdim. Gözlərim dop-dolu olan kirpiklərimin ağırlığına tab gətirə bilmirdi. Maşından enib çox ehtiyatla bir az sərhədə yaxın gəlib gözlərim çatan qədər bütün yeri seyr etdim. Amma hələ ürəyim dolu idi.

Evə gəlib çıxdıq.

Bu barədə evdə də valideynlərimlə xeyli söhbət etdim. Yol gəlmışdım, yorğun idim, yatdım. Bu gecə mənim üçün başqa gecələrdən oldu.

*Bu gecə bir yuxu gördüm...  
Gördüm at belindəyəm, Xudafərin körpüsündə.  
Gördüm bacı-qardaşlarım çıxıb yoluma.  
Alıram körpələri qucağıma,  
Öpürəm körpə dodaqlarından.  
Göynərtili həsrət duyuram nəfəslərində  
Sığınırular qoynuma, sığınırular qoluma.  
Üz-gözümüzü yalayırlar, ağlayıram hönkür-höñkür.*


*Bu gecə bir yuxu gördüm ...  
Gördüm tamarzi Təbrizimdəyəm.  
Bir ana çörək verir mənə...  
Savanan dağının sinasındayəm.  
Bir Təbriz gözəli çiçək verir mənə,  
Alıram çiçəkləri, bağırima basıram.  
Biri dəsmal uzadır, nə yaxşı ki, almamışam,  
Dəsmal ayrıltılmış sən demə.  
O çiçək verən qızın əyilib əlindən öpmək istəyirəm.  
Qeyb olur, birdən səksənirəm.  
Ayıldım, yaşımlı gözümüzdə gördüm.  
Ayıldım, özümüü-özümüzdə gördüm.  
Sevincim azaldı, çoxaldı dərdim.  
Gördüyüüm yuxunu beləcə yozdum.*

*At – muraddır,  
Su-aydinlıq,  
Çiçək-şənlik,  
Ağlamaq-gülmək,  
Çörək də qismət.*

*Yuxum çin olacaq!  
Arazdan keçəcəyəm!  
Təbrizə gedəcəyəm!  
Təbrizi görəcəyəm!*



## *Yuxum bir az gecdə olsa, çin oldu*



**D**ünya  
ürəkda  
şirin,  
gözədə isə yaşıldır.  
Lakin Allah sizi,  
sizdən evvel  
diñyadan  
köçənlərdən sonra  
yaradıb. Deməli,  
öz emməllərinizə  
yaxşıca nəzarət  
edin. Dünyanın  
bitün  
xəbisliklərindən  
uzaqlaşın.

1985-ci ildən xeyli ötdü. Ən nəhayət Allahın köməkliyi ilə vaxt dəyişdi. Yollar açıldı üzü Təbrizə. Kəndimizdən elə bir adam yox idi ki, ya gizli yolla, ya da qanuni yolla o taya getməmiş olsun. Qəribə olan isə bu yazının müəllifini gözləyən həsrət idi, özü də uzun illərin həsrəti. Bəlkə də bu həsrət, həsrətini çəkdiyi Səvalan dağından da böyük olardı. Bir gün bibioğlu Mir Rəsulla qəti qərara gəlib o həsrət buzunu əriməli olduq. Burada səfərimizə, onun programına müqəddəs yerləri birinci daxil etdiq. Büyük Azərbaycan şairi Şəhriyarin qəbrini, qəbrləri birlikdə olan şair və mütəfəkkirləri, bibi oğlu Mir Rəsulun ata nəslinin mənsub olduğu, imam nəvəsi Seyid Həmzənin də ziyarətgahına ziyarətə getməyi qərara aldiq.

Eyni zamanda Mir Rəsul ağa öz şəcərələrinin 7-ci İmamdan, Museyi Kazimdan olması ilə bağlı ilk tədqiqata da öz programında yer ayırmışdı.

2009-cu ilin isti bir iyun gündə safərimiz başladı. Biləsuvar keçid məntəqəsindən keçməli olduq.

Bizim Biləsuvar keçid məntəqəsində yoxlamadan sonra o biri Biləsuvarımıza tərəf keçdiq. Həyəcandan bəzən ayaqlarım da sözümə baxmir, bir-birinə dolaşırı. Vətənimizin o biri tərəfindəyik. Sənədlərimiz hamısı qaydasındadır. Bibi oğlu adəti üzrə tanış sürücülərə yaxınlaşır. Ona görə tanış

## Qəlbində

## zərrə

## qədər

## təkəbbür

## olan Cənnətə girməz

Hədis

104464

deyirəm ki, o bir neçə dəfə Cənubi Azərbaycanımıza gedib-gəlməmişdi. Birinci dəfə gedən mən idim. Sövdələşmə baş tutandan sonra yola düşdük. Yol boyu ac adam kimi gözlərim hər yeri gəzirdi. Bir-birinin dalınca gah bibi oğlundan, gah da sürücüdən suallarına cavab istəyirdim. Ən qəribəsi də maşının radiosundan Yaqub Zurufçunun "Aman ayrılıq" mahnısını oxuması oldu. İndi bu mahni təkcə mənim üçün qeyri-adı səslənirdi. Yalnız mənim üçün. Səvalan istiqamətindən gedirik. Sürücüdən xahiş etdim ki, maşını bir anlıq da olsa saxlasın. Sağ olsun, saxladı. Maşından düşüb bir xeyli Səvalanın ətəklərinə doğru addımladım. Elə bil nəfəs aldıqca, içimdəki həsrət yanğısı qarsalanırdı. Ürəyim çırpinirdi. Yolcu yolda görək. Təbrizə az qalır. Özümüz ərköyün uşaq kimi hiss edirəm. İndicə ilk qarşımıza çıxan qohumlardan kimsə olacaq deyə, düşünürəm.

**T**əkəbbür  
insani alçaldır  
və kicildir.

*Y axan  
və ya  
uzaq  
olmasından asılı  
olmayaraq  
qardaşlarına  
himayədarlıq  
edən adam əsl  
sədəqət  
timsalıdır.*




Təbriz daxil oluruq. İlahi, şəhər nə qədər gözəldir. Mir Rəsul maşını "Məşhəd" otelini sürməyi sürücüdən xahiş etdi. O da bizi həmin qonaq evinə apardı. Taksidən düşəndə sarkı bizi bütün Təbriz qarşılıdı. Necə də qonaqpərvər insanlardır. Əslində biz də qonaq deyildik, öz doğma şəhərimizdə idik. "Məşhəd" otelində yer alındıq. Bir az dincələndən sonra bir maşın saxlatdırıb böyük Azərbaycan şairi Şəhriyar başda olmaqla şair və mütəfəkkirlərin uyuduğu ziyanətgahına getdik. Onları ziyanətdən sonra imam nəvəsi Seyid Həmzənin də qəbrini ziyanət etdik. Dualar oxuduq, sonra otelə qayıtdıq. Mir Rəsul dostu Səyidağaya zəng edib gəldiyini bildirdi. Heç yarım saat keçməmiş Səyidağ'a gəldi. Bir az söhbətdən sonra Mir Rəsul ağa öz dostuna bizi maşını ilə Sofiyana aparmağı xahiş etdi. Biz Sofiyana getdik. Orada söhbət zamanı məlum oldu ki, Sofiyanın yuxarı tərəfində dağların ətəklərində gözəl bir kənd var. O, bu kəndi biza göstərib dedi: "Bu kəndin maraqlı tarixi var, seyidlər kəndidir. O seyidlərin bir nəсли sizin məmələkətdədir". Özü də bir xanımları sizin prezidentin xanımıdır. O, dəqiqə sözü onun ağızından alındıq. Bizi o kəndə aparmağı xahiş etdik. Kəndin Əndəbil (və yaxud Əndəhbil) olduğunu söylədi. Səyidağ bizi Əndəbilə apardı. Kənd doğrudan da əsil möcüzəni xatırladırdı.



## Seyidlər kəndi **ƏNDƏBİL**

**B**u kəndin qədim tarixi var. Mongol-tatarların Cənubi Azərbaycana sonuncu yürüşü zamanı Təbriz, Sofyan, Şəbüstəri və onun ətraf kəndlərindən olan insanlar bu dağların ətəklərinə sığınaraq, düşmən görməsin deyə, palçıqdan özlərinə evlər tikmiş, burada məskən salmışlar. Palçıq evlərin bir çoxu tarixin yadigarı,



وَهُنَّ دَوْلَةٌ تُرْبِيُّتُهُمْ أَنْدَبِيَا

*Vətəni  
sev-  
mək  
imandandır.*

nişanəsi kimi saxlanır. Kənd camaatının söhbətinə əsasən hesablayında Əndəbil kəndinin təqribən 800 illik tarixi var. Bu tarixi sübut edən üzərində 8 qoç təsviri olan daş abidələr hal-hazırkı kimi qorunub saxlanılıb. Kəndin adı Əndəbil olsa da, yaşlı kişilərin çoxu bu kəndin əslində "Əndəbil" olduğunu söyləyirlər.

"Əndəbil" sözünün mənasına gəlincə isə *ən* – yaxşı, *deh* – kənd deməkdir. Ən yaxşı kənd mənasında səslənir. Doğrudan da belədir.

Kəndin coğrafiyasına gəldikdə bura sözün əsil mənasında təmiz havası, daim axar suyu olan əsil turizm ərazisidir. Torpağı həm münbütidir, həm də rənginə görə tamamilə fərqlənir.

Əhalisi: Kənddə hazırda 650 nəfər yaşayır. Bunların hamısı seyidlərdir.

– Bəs onda seyidlər bu kəndə haradan gəliblər, onların kökü hansı imamımıza gedib çıxır?

– Bu seyidlər kimlərdir?

Biz Əndəbildə olarkən, kəndin sakinləri bu kənddə yaşayanların 4-cü imamımız İmam Zeynal-abdin (ə) in budağından olduğunu söylədilər və bizə onların ən yaxınları olan, Mir Maqsud, onun oğlanları Mir Ələşrəf və Mir Hüseynin telefon nömrələrini verdilər. Onlar Təbrizdə yaşayırlar. Ancaq yaydan-yaya kəndə gəlirlər, – dedilər.

Telefon nömrəsini aldıqdan sonra Təbrizə qayıtdıq. Səyidağa bizi nahara qonaq etdi. Yeməkdən sonra öz telefonu ilə zəng vurub həmin adamlardan birini tapdı və bizim onunla görüşmək istədiyimizi bildirdi. Etiraz etmədilər. Həmin gün axşam Mir Ələşrəf gəlib bizi otelden evlərinə qonaq apardı. Şam yeməyinə qədər Atası Mir Maqsud bizə öz şəcərələri barədə məlumat verdi.

Mir Maqsudun dedikləri:


Mənim adım Mir Maqsuddur, Mir Əlinin oğluyam. Mir Əli da Ağarzanın oğludur. Ağarza Mir Əliəşrəfin kürəkənidir. Onun zövcəsi, mənim nənəm Ruqəyya, sizin məmləkətinizdə yaşayıb, vəfat edən Mir Cəlalın, Mir Xəlilin tək bacısıdır. Onlar 6 qardaş, bir bacı olublar. Nənəsi Ruqəyyanın və nənəsinin ata və babalarının qəbrinin Əndəbil kənd qəbiristanlığında olduğunu bildirdi.



Şəkildə  
Mir Cəlalın  
bacısı  
Ruqəyyanın  
nəticələri Mir  
Hüseyn və Mir  
Ələşrəf atasının  
dayısı Ələddinlə  
birləşdə

*Kimləyindən  
və haradə  
olmasından  
aslı olmayaq  
məmən adamlar  
mənə ən yaxın  
adamlardır.*

Biz ondan sabahı gün kəndə getməyi, o qəbirləri bizim də ziyarət etməyimizi xahiş etdik. Səhər oğlanları Mir Əlişərəf və Mir Maqsudla birlikdə gəlib bizi Əndəbilə apardılar. Kəndin girişində olan qəbiristanlıqda maşından düşüb, Ruqəyya xanımın, onun oğlu Mir Əlinin qəbirlərini ziyarət etdik. Sonra kəndə daxil olduq. Qədim kənd qəbiristanlığında isə Mir Əlişərəfin, Mir Məhəmmədin, Mir Paşanın qəbirlərini ziyarət etdik. Mir Maqsud bizi ata evinə apardı. Bura böyük



Şəkildə sağda  
Mir Cəlalın  
bacısı nəvəsi  
Mir Maqsud  
dayısı  
Ələddinlə

bir ərazini əhatə edir. Elə böyük olduğuna görə də "Mir Əlişərəf dərbəndi" adlanır. İçəri daxil olan kimi, abidə kimi saxlanılan yüzdən də yuxarı yaşı olan palçıqdan tikilən evlə bizi tanış etdi. Mir Paşa, Mir Əlişərəf babalarımız onun uşaqları bu evdə böyüküblər dedi. Bu kəndin 110 yaşı sakını, əmioğlanları Mir Həsənin oğlunun dediklərini Mir Maqsud da təsdiq etdi. Dahi şəxsiyyət, imam nəvəsi Mir Cəlal bu kənddən Şimali Azərbaycana təhsil almağa gedərkən onun 12 yaşı olub. O, onun yola salındığı yolu da bizə göstərdi. Bu yol indinin özündə də "Mir Cəlal yolu" adlanır. Mir Maqsud nəsillərinin mənsub olduğu şəcərə barədə məlumat verərkən bildirdi ki, nənəsi Ruqəyya xanımın 6 qardaşı olub. Mir Cəlal, Mir Xəlil, Mir Cəlil, Mir Ağa, Mir Veli və Mir Əbülfəz. Mir Əbülfəz dünyasını cavan dəyişib. Onların nəsil şəcərəsinin Zeynalabdin (ə) bağlılığı haqqında

bizə bir şəcərə təqdim etdi. Biz şəcərənin dəqiq olduğunu öyrənmək üçün Qum şəhərinə yollandıq. Yol boyu ziyarətgahlara baş çəkdik.

Bəli, belə bir isti vaxtda etdiyimiz ziyarətdən böyük həzz aldıq. Qum şəhərində uzun illər təhsil almış, burada yaşayan Yardımlı rayonunun Zevin kəndindən olan eloğlumuz Rza bizi evlərinə qonaq apardı. Yeməkdən sonra Rza ilə birlikdə on ikinci imamımız üçün tikilən məscidə getdik. Oranı ziyarət etdik və namaz qıldıq, ziyarət etdik. Sonra Rza Şükurbəyli bizi Qum elm hövzəsinə apardı. Mühəmmad Müftü Şia Müsəvi Ərdəbilinin oğlu, tədqiqatçı-alim Seyid Hüseynlə görüşdük. Onunla birlikdə iki rükət namaz qıldıq. Sonra gəlisişimizin məqsədini anlatdıq. Tədqiqatçı-alim apardığımız "şəcərənin" 4-cü imamdan, onun budağından olmasının təsdiq edən böyük dini alımların imzalarını və möhürlərini təsdiq etdi. O, bizə bildirdi ki, bu "Şəcərə" üzərində işinizi davam etdirin. Və onu da bildirdi ki, bu şəxslərin əvvəli də var. Mən Sizi təbrik edirəm. Bu şəcərədə göstərilən adlar, seyidlər 4-cü imam Zeynalabdinin budağından olanlardır. Biz böyük alıma öz təşəkkürümüzü bildirib, sevinc içərisində ondan ayrıldıq. Sonra Rza bizi imam qızı Rəhimə xanımın ziyarətinə apardı. Biz ziyarətdən sonra yenə iki rükət namaz qıldıq, mən Qurandan "Yasin" surasını oxudum. Daha sonra müsafirxanaya qayıtdıq. Az sonra Tehrana yola düşdük. Tehranda işimizi tamamladıqdan sonra Bakıya qayıtdıq.

Növbəti səfərimizdə biz Əndəbil kəndində nəslin imamətlə bağlılığını təsdiq edən ikinci şəcə-



**Q**ocalara  
yaşlarını  
görs  
hörmət edən  
gənclərə Allah  
ömrülərini  
artırmaga ac  
verər.

\*\*\*  
Qocaya hörmət  
Allah'a hörmət  
deməkdir.

*J*islama  
tərkidünyalıq  
yoxdur.

rəni də tapdıq. Yenə ikinci dəfə Quma səfar etdik. Alımlər bu şəcərəni də təsdiq etdilər. Beləliklə, bu nəslin 9-cu basının Əndəbilə geldiyi, Mir Məhəmməd, onun oğlu Mir Əlişərəf və onun övladlarının 4-cü imamın budağından olduğu sübut olundu. Bəs onlar, yəni 9-cu baba bu kəndə – Əndəbilə haradan və kimin zülmü üzündən gəlib?

#### Həccac ibn Yusif Səqəfi kimdir?

Nə hökmdar rəiy-yətdən razılıq duyurdu, nə də rəiyət dinc yaşayırıdı. Bu artıq İmam Hüseynin (ə) qarşılığı idi ki, onları tutmuşdu. İmam balalarının ağır müsibətləri

İmam Hüseyn şəhid olandan sonra başladı. İmamın şəhadətindən on dörd il keçirdi. Lakin bu müddədə Kufa on dörd ay deyil, on dörd həftə belə dinclik görməmişdi. Nəhayət, imam Hüseynin (ə) son vədəsi doğruldu. Deməli, son səhnənin də tamaşaya qoyulması vaxtı gəlib çatdı. Hicrətin 75-ci ili idi. Kufa başçılarının bir dəstəsi məsciddə əyləşmişdi. Üz-gözü örtülü bir kişi məscidə daxil oldu. Onun belində qılınc və ciyində ox-yay vardı. Məsciddəkiləri saymadan camaati aralaya-aralaya özünü minbərə çat-

Nəslin imamətlə bağlılığını təsdiq edən ilk şəcərə

dirib yuxarı pillədə oturdu və susdu. Yazılanlara görə, bir saat, lal-din-məz oturdu. Ola bilsin ki, həmişə olduğu kimi zamanı olduğundan artıq bildirsilər. Nə qədər idisə isimiz yox, nə isə onun susması camaat arasına pişəpiş saldı

– Kimdir?

– Bəlkə yeni hakimdir?

– Allah Bəni-Yəməyyəni qara günə qoysun ki, belə bir adamı İraqın hökmədarlığına göndərmişdir. Onu daşa basımmı?

– Yox, qardaş, nə işin var! Artıq bir qədər də döz görək nə olur.

Həmi sükuta dallığı vaxt bu kişi üzündən rubəndi götürüb dedi: "Məni hamunuz yaxşı təniyirsiniz. Mən heç bir çətinlikdən qorxmuram. Vaxt gəlib çatanda kim olduğumu bilərsiniz. Kufə xalqı! Allaha and olsun ki, mən bir şərəf ilə necə qarşılaşdığını, onu necə diz çökdürüb cəzalandırdığımı biliram" Dikilmiş gözlər və qovzanmış boyunlar görürəm. Saqqalları boyayaraq günəş nurunda parlayan qanları görürəm.

Böyük din alımlarının təsdiqəcisi imza və möhürləri hər iki şəcərə üzərində göstərilib

Nəslin imamətlə bağlılığını təsdiq edən ikinci şəcərə



**I**nsanın  
daxilində  
iki qırmızı  
vardır: biri onu düşürən  
yola cırır və  
yaxlıqlara aparır,  
diğeri isə onu mərdi-  
mazlılığı və pisliyi  
sunur. Lakin  
mərdimazlılığı  
tutun gəlmək üçün  
Allahdan kömək  
diləyən, bu  
köməkdən  
faydalanan.

Ey İraq xalqı, ey dağınıqliq və ikitirəlilik salan camaat, ey yolundan azmiş dəstə, mən bu yellərlə əsən söyüd deyiləm! Mən əldə oynatmali şamama deyiləm! Mən zəka, çeviklik və bacarıq cəhətcə lap üstünəm! Yezid ox qabından oxlanı çıxararaq bir-bir sinadıqda, əyilməz adam olduğuma görə məni sizin üçün seçdi. Çünkü uzun illərdir

azığılığı qarşıya məqsəd qoyaraq çaxnaşma və ikitirəliyə başlayıbsınız. Allaha and olsun, dərinizi ağac qabığı kimi soyar, sizi tikan kolu kimi havayasovurar, başınıza ildirim kimi çaxar və hər yerdən qovlanan yad dəvə kimi sizi vuraram. Siz o şəhərin əhalisinə oxşayırsınız ki, arxayınlıqla yaşayır və ruziləri bolluca çatırı. Lakin yaxlılığı itirib nankorluq etdikdə Allah onların əyninə achiq və qorxu libası geydiirdi.

Adamlar bu söyüş-yamanları eşidib, soraqlarına gələn adəmin onların dilində danışdığını bilib, Bəni-İsrail aliciləri kimi öyrəndikləri bütün əlamətləri onda gördükdə dedilər: "Nə qərib danışırsan, biz elə səni axtarır və sənin kimi bacarıqlı bir adamı gözləyirdik Bura səninkidir". Onu daşa basmaq istəyən kişinin qorxusundan əlləri əsdi və ovcundakı xırda daşları yerə töküldü. Beləliklə, Həccac ibn Yusif Kufənin hökməndərə oldu. Təftişçilik, casusluq, qarayaxma, həbsə alma, işgəncə vermə, adam öldürmə və sivriti yenidən qüvvəyə mindi. Doğrudur, Allahın yaxlıqlarını unudub nankorluq edən, öz əlləri ilə xeyirxahlarını öldürən və Allahi buraxıb, şeytana qulquq edən alçaqların cəzası budur.

Bir haşiyə çıxaq ki, qısa müddətli hakimiyyət

dövründə heç bir çirkin cinayətdən çəkinməyən, Yezid qarşısındakı mövqeyi imamın söz cihadının parlaq nümunəsidir.

Yezidin xütbə oxuyanı əməvilər Came məscidində Peyğəmbər (s) əhlibeytinə yaramaz sözlər deyəndə imam Zeynalabdin ona cavab verərək dedi:


- Vay olsun (tüpürüm) sənə ey Natiq! Çünkü Allah' razılığını verib camaatin razılığını aldın və özünü cəhənnəməlik etdin. Sonra yezidə dönüb söz istədi.

Yezidin ona söz verməkdən başqa çıxış yolu yox idi. İmam minbərə çıxıb səsi dünyaya yayılan atəşin bir xütbə oxudu.

İraq taqtu Həccac ibn Yusif Səqfi Kəbəni uçurduqdan sonra imam Zeynalabdin (ə) ona dedi: "Ey Həccac! İbrahim və İsmayııl binasına yürüş edib uçurtdun, talan etdin: Guya sənə çatmış ırsiyətdir". Həccac bu sözləri eşidib minbərə çıxdı və camaati anda verdi ki, apardıqlarını geri qaytarınlar.

Şücaət, qəhrəmanlıq, atası imam Hüseyn kimi mərdlik, mübarizlik İmam Zeynalabdinin (ə) da xüsusiyyəti idi. Amma onun yaşadığı dövrdə şücaət və inqilabçılıq azlığı yox idi. Çünkü Kərbəla hadisəsi ümmətin üzəyindən qorxunu tamamilə çıxarmışdı, əvəzində inqilab və onun dəyərləi hədəfləri ilə əla-qədar bir imanın özüllərinə şiddətli ehtiyac duylurdu. Buna görə də imam (ə) öz səyini həmin istiqamətə yönəltdi.

4-cü imam öz atası imam Hüseynin (ə) qatillərinin qətlə yetirilməsini gözleri ilə gördü, onların başlarını ona gətirdilər. İmam övladlarının, seyidlərin



**E**lm yolunu  
seçən insan  
icərin Allah  
da Bəhiyyə sarı bir  
yol açır. "Bilin ki  
bilikli şəxsin cətil  
naməz qılınan  
iştiraklığı, bütün  
uledüzlərə qarsı on  
dörd gecəlik aym  
nuru kimidir.

**B** ehiş və  
cahnəm  
nam  
tasavvür  
etdiyinizdən  
də sizi yaxındır


sıxışdırılması, onlara işgəncə verilməsi, yalnız İmam Zeynalabdinin şəhidliyindən sonra başladı. Bu fürsəti çoxdan gözlayırmış Həccac İbn Yusif. Bu qəddar və qan içen adam Əli-Əleyhissalamın dostları və şıələrinə, o cümlədən seyidlərə amansız divan tutmağa başladı.

Həccac İbn Yusif islam tarixində şıələrin yaddasına qəniçən, qəddar, imam övladlarının, seyidlərin qənimi kimi qanla yazılıb. Bundan sonra da bir on dörd əsr belə golib gedəcək, amma onun qəddarlığı unudulmayacaq.

Həccac İbn Yusif imam övladlarının qanına o dərəcədə susamışdı ki, bu qəniçən kafir olmayı ilə təqşirli bilinməyi Əli şəisi kimi məhkum olunmaqdandır. Üstün tuturdu.

Həccac İbn Yusif elə bir rejim yaratmışdı ki, onun qorxusundan əksər seyidlər ya nəsəbini gizlətmək, ya da qaçıb başqa məmləkətlərə getmək məcburiyyətində qalırdılar. Həccacın zülmkarlığı dövründə, İmam Zeynalabdinin (ə) budağından

olan Mir Məhəmməd, Mir Əlişərfin 9-cu babası əvvəlcə Daş Hərzənə, sonra isə haqqında bəhs etdiyimiz Əndəbil kəndinə gəlib orada məskunlaşmışılar.



## İmamat

**Ü**mmətin maddi və mənəvi rəhbərliyini öhdəsinə götürmək, islamın əsaslarını qorumaq, dini yaşatmaq, şəri hökm və Quranın incəliklərini şərh etmək üçün Peyğəmbər (s) kimi yüksək elmə malik olması, günah və xətaya yol verilməməlidir. Bu qrup "İmamiyyə", yaxud şia adlanır. Bu da peyğəmbərdən nəql olunan hadisələrdən götürülmüşdür. Belə ki, əhli-sunnənin məş-





*Məlahim  
Peyğəmbəri  
(s) mülkəti.  
ləyə getdiyi gün  
Əli, Həsən və  
Hüseynin əlindən  
tutmuşdu və  
Fatima də onların  
arxasında gedirdi.  
Sənətə o həsrat  
bugurdu: "Bunlar  
bizim öğullarımız,  
özümüz və  
qadınlarımızdır.  
Siz də özünüzü,  
övdətlərinizi və  
qadınlarınızı  
gətirin ki, dua  
edib, Allahdan  
yalancılara ləzat  
diləyik."*

hur mənbələrindən sayılan "Əd-durrul-mənsur" kitabında Cabir ibn Abdullah Ənsəridən belə nəql olunur: "Biz peyğəmbərin (s) yanında idik. Bu zaman Əlinin (ə) bizə tərəf gəldiyini gördük. Peyğəmbər (s) buyurur: O və onun şələri qiyamət günü nicat tapacaqlar". Bu məqamda "İnnal-ləzînə amənu və əmilus-sallahın uldkəhum xeyrul-bəriyyəh" ("Həqiqətən imam gətirib saleh iş görənlər yaradılmışların ən yaxşalarıdır") ayəsi nazil oldu!


"Əd-durrul-mənsur" 6-ci cild səh. 379. ("Bəyyi-nə surəsinin 7-ci ayəsinin təfsirində").

Bu kəlamları xatırlatmaqdə məqsədim 4-cü imamımız İmam Zeynalabdinin budağından olan bir nəslin saleh iş görməsi və yaradılışların ən yaxşısı olmayı qazanmalarıdır. Bu baxımdan Sofiyan yaxınlığında, dağlar arasında Əndəbil kəndində özünün sakit, lakin dəyərli islam dünyasını yaşamış və bu dəyərli saleh iş görməyi öz övladlarına miras qoyub gedən baba Mir Məhəmməd (Mir Paşa) və Mir Əlişərəf Mir Məhəmməd (Mir Paşa) oğlunun işiqli xatırə dünyasından İslam dünyasına işiq salan qiymətli səhifələri tapıb oxuya bildik.

*Mir Səftər Tağıyev,  
ilahiyatçı*

# İLAHİ NUR

LİRİK - DRAMATİK  
POEMA



**Peyğəmbər (s.ə.s)  
buyurmuşdur:**

Mən bu məqamı onlar üçün Allah-taaladan istəmişəm. Onlardan qabağa keçməyin, yoxsa həlak olarsınız. Onlara bir şey öyrətməyin, çünki onlar sizdən elmlı və biliklidir.

Bu kəlamlar peyğəmbərimizin əhli-beytinə, bu əhli-beytdən olan imam övladlarına aiddir.



*Bismillahir-rəhimanir-rəhim*

Od tutub yerimiz, göyümüz,  
İمامətdir böyüyümüz.  
Allahu şükür hər günümüz  
Allahu Əkbər, Allahu Əkbər  
La ilahə illəllahu Vallahu Əkbər.  
Allahu Əkbər

Böyük, kiçik yerin bilək,  
Yetimin göz yaşın silək.  
Onunla bir deyib-gülək



Allahu Əkbər, Allahu Əkbər  
La ilahə illəllahu Vallahu Əkbər  
Allahu Əkbər

Hər nə var halal, gözəldir.  
Azanda Bilal gözəldir.  
Elmdə İslam gözəldir  
Allahu Əkbər, Allahu Əkbər  
La ilahə illəllahu Vallahu Əkbər  
Allahu Əkbər

Dünyada fəlakət sellənib,  
Kirpikdə yaşlar göllənib,  
Beşikdə körpə dillənib,  
Allahu Əkbər, Allahu Əkbər  
La ilahə illəllahu Vallahu Əkbər  
Allahu Əkbər

Sığınmışq biz Qurana  
Bu dünyani yaradana.  
Son da qovuşarıq ona  
Allahu Əkbər, Allahu Əkbər  
La ilahə illəllahu Vallahu Əkbər  
Allahu Əkbər

Yalvarıb ibadət eyləyək,  
Yalvarıb diz üstə söyləyək,  
Hər gün düz beş dəfə deyək,  
Allahu Əkbər, Allahu Əkbər  
La ilahə illəllahu Vallahu Əkbər  
Allahu Əkbər

Bizə ruzi verən Odur.  
Bizi hər gün görən Odur.  
Allahu Əkbər, Allahu Əkbər  
La ilahə illəllahu Vallahu Əkbər  
Allahu Əkbər

**Peyğəmbərimizin (s.ə.s)  
mübarək hilyəsi  
(zahiri görünüşü)**

Dünyaya gələndən sağlam, cüssəli,  
Bütün əzələri yerli-yerində,  
Bütün peyğəmbərlərin ən gözəli,  
Tamaşası olub göyün-yerin də.

Orta boylu, alnı, sinəsi enli  
İri sümüklü, gövdəli, güclü idi.  
Ovucları geniş, şax ciyinləri,  
Bütün cismi bərabər, kök deyildi.

Başı nisbətən böyük, hilal qası  
Kirpikləri uzun, gözləri qara.  
Bir-birinə yaxın deyil çatmaqaş.  
Başdan-ayağa bürünmüş nura.

Gözlerinin ağı bir az qırmızı,  
Dişləri inci, nur saçırı.  
Tükükləri nə çox qıvrırm, nə də çox düz.  
Gülüşləri şimşək kimi çaxırdı.



**P**eyğəmbəri-  
Əkrəmdən  
(s) Həzərəti  
Hüseyn haqqında.  
Mənim bu övladım  
Hüseyn (ə) imam,  
İمام övladı, imam  
qardaşı və doqquz  
imamın atasıdır."

*("Kəşfiil-Murad",  
1-ci cild,  
səh 178-179)*

**J**bn Abbas  
Peyğəmbəri -  
Əkrəmdən (s)  
bələ nəqfi etmişdir.  
Hər kim mənim kimini  
yaşayıb, mənim kimini  
öləmək və Rabbimim  
salğığı "Dən" bağında  
maskunlaşmaq istəyirsə,  
məndən sonra Əlini,  
Onun varisini  
(aşostunu) sevin və  
məndən sonra galan  
imamlara tabe olsun.  
Çünki onlar mənim  
əlli-beytiimdəri!"

"Siliyətül-övliyu",  
1-ci cild, səh 86



Bazuları, baldırları da iri,  
Barmaqları da çox yoğun və uzun.  
Yoğun biləkləri, ipək əlləri,  
Cövhəri gül, qırmızı, ağ nurlu üzü.

Dolu üz, yanaqları yumru deyildi.  
Saqqalı six və gur, bir ovudan azdı.  
Vücud tər-təmiz, qoxusu lətif idi.  
Çox uzun sevməzdi, artıq saxlamazdı.

Tərindən gözəl iy gəlirdi onun,  
Gələn onun gözəl qoxusunu duyar,  
Gələn tərk etmək istəməzdi onu,  
Yalnız o gün üçün ondan doyardı.

Dünyaya golisi göbəyi kəsik  
Doğulan günü də əza sünnətli.  
Ümmətə sünnətdir biz də kəsirik,  
İslam dinimiz, Muhəmməd ümməti.

Uzağı eşidib, uzaq görərdi,  
Duyğu üzvləri qüvvətli idi.  
Aramla yoluna davam edərdi,  
Gedərkən tələsməz, sonacan ciddi.




*J məmin malik  
olduğum  
xislətlər  
mütləq Peygəmbəri  
əkrəmin (s) spesifik  
xiləsiyyətlərinə  
az-çox oxşamalıdır.  
Çünki hər ikisi bir  
məqsədə qulluq  
edir və eyni  
məsuliyyət  
daşıyırlar.  
Peygəmbər (s)  
ilkin rəhbər,  
imamlar isə  
onun ardıcılları  
sayılır.*

Bir yərə gedərkən tələsməzdi O.  
Sağına-soluna dönüb baxmazdi.  
Lüzumsuz yerə də danışmazdi O.  
Yanında gedənlər çata bilməzdi.

Malının çoxunu sədəqə verər,  
İsrafa yol verməz, tapdığın yeyər.  
Şikastə, xəstəyə, payın göndərər,  
Bizimçün halallıq əsas deyərdi.

Ümmətə yolunun nuru qalibdir.  
Dünyanın sonuncu dinidir İslam.  
Hər yerdə, hər zaman odu, qalibdir.  
Nə qədər həyat var yenidir İslam



*H alal  
odur  
ki,  
Quranla golib.  
Haram odur ki,  
Quranda haram  
biyurulub. O şey  
barsındır ki Allah  
Quranda heç nə  
deməyiib, o  
bağışlanılır.*

## XANIM FATİMEYİ-ZƏHRA

**F**atimə vücudumun bir parçasıdır.  
Onu incidən məni incitmış, onu  
sevindirən məni sevindirmiş olar"  
(əs-Suyuti, al Fəthül-Kəbr)

"Fatimə cənnət qadınlarının böyüyür  
(Buxarı)"

Fatimeyi-Zəhra Onun sonbeşiyi,  
Xanımların-xanımı deyərdi ona.  
Həm də dünyaya imamətin gəlişi,  
Elə bil özü idi Xədicə ana.



Gündüzün günəşindən payın alıb,  
Səhər aydınlığından bir nurdur enib.  
Dünya şərəflənib, dünya ucalıb,  
Hər yerdə sevincdən dodaqlar dinib.

Bu soyda belə bir kimsə olmayıb,  
Dünya addım-addım sıgnır ona.  
İslamın xilaskar-anası sayıb,  
Böyük peyğəmbərdən gəlib cahana.

O, cənnət qadınlarının rəhbəri,  
O, imam dünyasının al səhəri,  
İمامətin İslamda zəfəri  
Peyğəmbər qızı Fatimeyi-Zəhra.

Xanım Zəhradır, parlaq üzlüdür.  
Mələklər ətrafında mələk gözlüdür.  
Allah yanında xatiri əzizdir.  
Peyğəmbər qızı Fatimeyi-Zəhra.

Namus, şərəf, İslamda ondan qalmış  
Ləyaqət, ismət, ondan yoğrulmuş,  
Qadına haqsızlıq əliylə boğulmuş,  
Peyğəmbər qızı Fatimeyi-Zəhra.

**Q**adınlarla  
xoşrəftar  
olanlardan  
Allahın rəşu görür,  
çünki onlar sizin  
anınız, qızınız və  
xalanızdır.

*Peyğəmbər  
salavatullah*

soruşdu:  
"Siz necə  
fikirləşirsiniz,  
qadın öz uşağınu  
odun içində atarın?  
Ona cavab verdilər:

"Yox". Onda  
Peyğəmbər dedi:  
"Ağ Allah öz  
yaradıqlarına,  
anının öz övladına  
qarşı olduğunu,  
daha  
mərhəmatlıdır".



Qadın dünyasına enən Nur,  
İslam aləmində böyük qürur,  
İمامətin özəyi, köklü bir düstur  
Peyğəmbər qızı Fatimeyi-Zəhra.

Göylərin üzü də ona oxşayır,  
Səmalar onun eşqiylə yaşıyır,  
Behişt çiçəkləri adın daşıyır  
Peyğəmbər qızı Fatimeyi-Zəhra.

Gözəl əməllə cənnətə girəsən,  
Cənnət bağçasında onu görərsən,  
Cənnətdə onunla çiçək dərasən.  
Peyğəmbər qızı Fatimeyi-Zəhra.

Cənnət ona vurğun, onun aşiqi,  
O, cənnət mülküün gül yaraşığı.  
Qadın zülmətinin parlaq işığı,  
Peyğəmbər qızı Fatimeyi-Zəhra.

Sənə salam olsun Həzrət Xədicə,  
Sənən əziz Zəhran cənnətdə inci.  
Sənə salam olsun Həzrəti Hüseyn,  
Sənə salam olsun Həzrəti Həsən,  
Peyğəmbərdən nəfəs olan balalar.

Sənə salam olsun Fatimeyi-Zəhra,  
Hüseyn on dörd əsrin göz yaşları.  
İslam peyğəmbərlə çatdı zəfərə.  
Həzrəti Peyğəmbər Allah sevgisi.  
Şəhidlər imamət qardaşları.

Sənə salam olsun dəyərli inci,  
Mustafanın qızı, cənnət sevinci.  
Sənə salam olsun ümmətin səsi,  
Şərəfli, dəyərli, seyidlər nənəsi,

Sənə salam olsun cənnət bağçası,  
Peyğəmbər vücudunun bir parçası.  
Allahım! Muhammədə, xanımlarına  
Ya rəbb, əhli-beytə, nəvələrinə,  
Soyuna, nəslinə, qohumlarına  
Ümmətə, əshabına, tərəfdarına  
Onu sevənlərə, köməkçilərə  
Biz də ümmətiyik, bir də bizlərə  
Rəhm eylə, mərhəmət sahibi Allah!



*B*ənişt  
banaların  
ayaqları  
altındadır.

## İMAM ƏLİ

**“Q**aşrəman deyəndə Səhabələr arasında ilk növbədə ağlıa Hz.Əli gəlir. Çünkü Bədr savaşından başlayaraq, qatıldığı hər döyüşün baş qəhrəmanı idi O.”

Anası ona “Aslan” mənasına gələn “Heydər” adını qoydu, atası Əbu Talib isə “Əli” demişdi.

Peyğəmbərimiz-əkrəm (s) buyurub: “Ey müsəlmanlar, agah olun! Mən sizin aranızda iki ağır əmanət qo-yub gedirəm. Onların biri Al-lahın kitabı Quran, digəri isə mənim itratım və əhli-beytimdir”. Sonra Əlinin (ə) əlindən tutdu və buyurdu:



“Əli həmişə Quran-la, Quran da həmişə Əli (ə) ilə birgədir. Onlar cənnətdə “Kövsərdə” mənə qovuşana qədər heç vaxt bir-birlərindən ayrılmayacaqlar. Sizə tapşırıǵım bu iki şey barəsində sizdən sorğu-sual edəcəyəm !”

Ey mənim Allahüm, Əlini sevən şəxsi sən də sev! Ona düşmən olan şəxəs sən də düşmən ol !

İman məktəbində dərs alıb ondan İslama bəllidir qəhrəmanlığı. Hər şeyi öyrənib Rəsulullahdan, Onunla ucalıb İslam bayraqı.

Bədrdən başladı igidlik yolu Düşmən qışqırıldı gələn Əlidir. Allahın aslanı, qəhrəman qulu, Düşmən dizi üstə əyilməlidir.

Quyular başında qarşı-qarşıya, İlk dəfə dayanan ordu öündə. Bu yükü hər oğul çətin daşıyar, Əli irəlidə, qılinc belində.

Səhabə düşməni gördü Vəlid, Zülfüqar qılınçı qalxdı göylərə. Gözlər yaşıla doldu vuran Əlidir, Düşmənin başını endirdi yerə.



Peyğəmbərimiz-əkrəm (s.a.s.) buyurub:

*Məlmin sahəri,  
Əli (ə) isə onun qapısıdır\**

Sənə salam olsun, Allah Rəsulu,  
Əli bir zəfərə imzasın atdı.  
Haqqı sevən Allah qoruyar qulun  
Səhabə böyük bir zəfərə çatdı.

Bərdə dərs alan qansız Qüreyş  
İntiqam oduyla alovlanırdı.  
Uhuda üz tutdu, başladı döyüş,  
Yenə aslan igid at oynadırdı.

Döyüş vaxtı görmədi Peyğəmbəri  
Allahın Rəsulu döyüşdən qaçmaz.  
Ağlına gətirdi gör o, nələri  
Şəhidlərin arasında o qalmaz.

Məşhur  
"Qədiri -Xum"  
hadisəsində  
buyurdu:

“Mən hər  
kəsin  
mövləsiyam  
sa (ağası, rəhbə-  
riyəmsə), Əli də  
onun mövləsiyidir  
(və rəhbəridir).”

Bəlkə xətamız var, Allah da onu  
Çəkib aparıbdır öz hüzuruna.  
Mənsə döyüşüm, yox başqa bir yönüm.  
Məglubmu, siğışdırma öz qururuna.

Meydan qaynayırdı Əli adıyla.  
Gəldi aslan səsi bölündü düşmən.  
Tapdı axtardığın o sorağıyla  
Allah Rəsuluymuş orda döyüşən.

Peyğəmbəri qoruyur, həm də döyüşür,  
Qan axır yarasından, meydandadır.  
Şəhid Musabin bayraqı da düşür,  
Əli almış bayraqı meydandadır.

Uhud ətəklərində Kibriyanın  
Azan qarşıq bir səsi yüksəldi:

Yox Əlidən başqa igidi meydanın  
Zülfüqardan başqa qılınç görmədim.

On altı yerindən yaralı Əli  
Meydan qan içində, O döyüşdədir.  
Yenə biz qalibik, səsi yüksəlir.  
Qələbə Uhudda, həm Bərdədir.

Üzü yaralanın, diş qırılan  
Allahın Rəsulu meydanındadır.  
Əshabdan sevgiyə ilk yardım alan  
Fatimə, Əlinin, O, yanındadır.

Bir gün Ayışədən soruştacaqlar,  
Allahın Rəsulu kimi sevərdi?  
Həm kişi, həm qadın, buyuracaqlar,  
O, Fatimə deyə cavab verərdi,  
Bir də Fatimə əri Əli deyərdi.

Mən necə sevməyim azan səsini,  
Allahın mənə bu töhfəsini  
İstərik biz sənin gül nəfəsini,  
Allahın Aslanı Həzrəti Əli.

On dörd əsr ötüb, sevgi yerində  
Muhəmməd ümməti, göyün, yerin də,  
İstəyin qazanıb yer kürəsində,  
Allahın Aslanı Həzrəti Əli.

İslam dünyasının son işığıdır,  
Muhəmməd Peyğəmbər yaraşığıdır.  
Həmişə mərhamət, barışığıdır.  
Allahın Aslanı Həzrəti Əli.



**B**ır şəxş  
dedi:

- Ey Allahın  
peyğəmbəri, işər  
qalmaq üçün bir  
adəmin evinə  
gətsəm və o məni  
qəbul etməsə, sonra  
həmin şəxş mənim  
evinə gelərsə və  
mən də onun kimi  
hərəkət etsəm, necə  
oları?

Həzrəti-Məhəmməd  
buyurdu: "Onu ləp  
yaxşı qəbul et".



İslam karşısında dayana bilməz,  
Hər din məşəl olub, bil yana bilməz.  
Çox dinlər yuxulu oyana bilməz  
Allahın Aslanı Həzrəti Əli.

Qoluma qolundan qüvvət vermisən,  
Əhli-beyti mənə qüdrət vermisən.  
Həsəni, Hüseyni qeyrət vermisən.  
Allahın Aslanı Həzrəti Əli.

Hər din öz dinimi soldura bilməz,  
İslamım güclüdür qaldırı bilməz,  
Kimsə yaddaşlardan sildirə bilməz,  
Allahın Aslanı Həzrəti Əli.

Aləmlər içində ələmim uca,  
Elmi yaradandı qələmim uca,  
Ən uca məqamda aləmim uca  
Allahın Aslanı Həzrəti Əli.

Dünyaya rəhbərdir peyğəmbərimiz,  
Nurundan nur alır hər səhərimiz,  
İmamət islamda öz zəfərimiz  
Allahın Aslanı Həzrəti Əli.

Peyğəmbərə gəlib seyid kəlməsi  
Seyid əziz sözün naxşı, ilməsi,  
İslamın şərəfi Seyid ölkəsi  
Allahın Aslanı Həzrəti Əli.

İslami qəbulun o ibtidası,  
Peyğəmbər sözünün baş mübtədəsi,

İslamın səngəri, igid qalası,  
Allahın Aslanı Həzrəti Əli.

O elm dərindir, baş vurmaq çətin,  
Batdırın dəryasında yorulmaq çətin  
Durula-durula durulmaq çətin  
Allahın Aslanı Həzrəti Əli.

Peyğəmbər yolundan dönənlər yanır,  
Sözü qeybət üstə dinənlər yanır,  
Sabahlar alışib, dünənlər yanır  
Allahın Aslanı Həzrəti Əli.


Yayın istisində qarına sən bax.  
Dünya od içində, qoruna sən bax.  
Əlinlə qazırsan goruna sən bax.  
Düşün əhli-beyti dönüb bir sən bax,  
Allahın Aslanı Həzrəti Əli.

M üqəddəs  
o adam-  
dır ki,  
xeyri görəndə  
Allaha təşəkkür  
edir, bədənliyi  
düçər olanda isə  
səbirlə onu aradan  
qaldırır, bəlsələri  
Allah tərəfindən  
həmişə müka-  
fatlaşdırırlar.

*“Allahın nəzərində  
ən yaxşı dost  
dostuna faydası  
dəyən, ən yaxşı  
qonşu da qonşusuna  
fayda verəndir”.*

Hədi





Ağzında alışib dilin od tutub  
İçin od bişirir, çölün od tutub.  
Günahlardırancaq bilin od tutan,  
Allahın Aslanı Həzrəti Əli.

Əlamət görünür, qiyamətə bax,  
Hələ dərk etmirəm, qiyamətə bax.  
Cəhənnəm əzabı, qiyam, əta bax  
Zikr eylə Allahi, sən qüdrətə bax  
Allahın Aslanı Həzrəti Əli.

### İمام Həsən

Dəvadına  
nifrat  
etmək  
müsləməna  
yaraşmaz. Onun  
bir xəşagəlməz  
xasiyyətini  
bəyənməsə, başqa  
xəşagələn  
xasiyyətinə  
sevinməlidir.



Dünyaya gələndə  
Həzrəti Həsən,  
Peyğəmbər qulağına  
Oxuyub azan.  
Onu da qoy sevsin,  
Allahu sevən,  
Quranı Allahın  
Eşqiylə yazan.  
Peyğəmbərimizə  
Bənzəri vardı.  
Qaşları, gözləri,  
Babası idi.  
Ayaqdan, topuqdan  
Hüseyen dururdu.  
Əliyə oxşayır  
Zəhra deyirdi.

### Ya Rəsulullah

Əzablar içində əzab görünür,  
İman arxasında şeytan sürünlür.  
İnsan bilə-bilə oda bürünür,  
Ümmət bayraqdarı ya Rəsulullah!

Ağlinı sataraq nəfsinə uyub,  
Qurandan, namazdan tamam soyuyub.  
Peşman olduğunu son anda duyub,  
Ümmət bayraqdarı ya Rəsulullah!

İnsan var, düşünmək dərkindən qaçırmır,  
Zaman imtahanı bələlər açır,  
Son anda iştahı islama acır,  
Ümmət bayraqdarı ya Rəsulullah!

Ata öz oğluna söz deyə bilmir,  
Böyüyün, kiçiyin yeri bilinmir,  
Göydən başımıza əzab sellənir  
Ümmət bayraqdarı ya Rəsulullah!

Bilinmir hardadır mizan, tərəzi  
Çoxalıb təkəbbür, özündən razi,  
Çıxart beynimizdən sən bu mərəzi  
Ümmət bayraqdarı ya Rəsulullah!


Ruzinin nə tamı, nə dadı qalıb.  
Yerin ah naləsi, fəryadı qalıb.  
Bəlkə qiyamətə bir addım qalıb,  
Ümmət bayraqdarı ya Rəsulullah!

Əlimiz dərgaha, azana qaçaq.  
Yalvaraq, yazını yazana qaçaq.



Xəstənin  
yanına  
getdiğdə  
ona təşkinklik  
verib deyin:  
“Sağalacaqsan və  
çox yaşayacaqsan.” Bu sözlər  
müqaddəsrəti  
həll etməməsinə  
bağmayaraq,  
təşkinklik  
bağışlayır.

**A**llah elə  
 adama  
 böyük  
 mükafat verir ki  
 o, qızabını  
 göstərməyə qabil  
 olğunu haldə,  
 qızabını boğur.



Həmişə rəhmət var, o ana qaçaq  
 Ümmət bayraqdarı ya Rəsulullah!

Sənin əxlaqındı mərhəmət yolu,  
 Sənsən islamimin qanadı, qolu.  
 Sənə bağışlayar Allah öz qulun,  
 Ümmət bayraqdarı ya Rəsulullah!

Sənin istəyinlə könül gül açar,  
 Quran sənə gəlib, vardan dil açar.  
 Sənin əxlaqındır cənnətə açar,  
 Ümmət bayraqdarı ya Rəsulullah!

Sənin gül nəfəsin, qoxun Qurandi.  
 Unutsam, axırətdə qorxum Qurandi.  
 Bizə əmanətdir, qoruyum Quranı  
 Ümmət bayraqdarı ya Rəsulullah!

Quran oxuyanda səni görürəm,  
 Cənnətdə axan çay, çəmən görürəm.  
 Ətrafinda mələk, Yemən görürəm,  
 Ümmət bayraqdarı ya Rəsulullah!

Quran surasında şirin adın var,  
 Qəblərdə məhəbbət, yanar odun var,  
 Namazda, kələmdə əziz adın var.  
 Ümmət bayraqdarı ya Rəsulullah!  
 Ya Rəsulullah.  
 Ya Rəsulullah.

## İMAM ZEYNALABDİN

Bismillahir-rəhmanir-rəhim

Adı: Əli

Atasının və anasının adı: İmam Hüseyin, Şəhərbənu (III - Yəzdəgirdin qızı)

Ləqəbləri: Səccad, Zeynalabdin, əsil  
 adı Əli ibn Hüseynidir.

Anadan olduğu yer və  
 tarix: 5 şəban və ya  
 15 cəmadsiül-əvvəl,  
 38-ci hicrət ili  
 Mədinədə.

Şəhid  
 olduğu tarix  
 və yer: 12, ya 18  
 və ya 25 Məhər-  
 rəm, 95 il hicrətdən  
 sonra, Hüsam ibn  
 Əbdülməlikin gös-  
 tərişi ilə zəhərlənib.  
 65 yaşında şəhid  
 oldu.





*“Möminlərin  
ən kamili  
əxlaqca  
ən gözəl  
olanıdır”*

*Hədis*

*B*əyəqətsiz  
momin  
hər cür  
şəxsi tələbatı.  
O  
hamini lənatlaşdır,  
qeybətini qırı,  
mominin ünvaniına  
cürbəcür hədyanlar  
danışır.

Məzarının yeri: Mədinədə Bəqi qəbiristanlığındadır.

Həyatı: İki mərhələyə bölünür.

1. 22 il atası İmam Hüseynlə yaşadığı dövr.
2. 35 il imamlıq dövrü.

Əli və onun övladının hər biri əhli-beytdən olan məsum imam, Peygəmbərimizin canisını və xəlifəsidir.

Peygəmbər (s.ə.s) buyurub: din, ona on iki xəlifə rəhbərlik edənədək möhkəmlənməz və qiyamətdək davam etməz. Onların (on iki xəlifənin) hamısı qureyş tayfasından olacaq. Məndən sonra on iki xəlifə olacaq, onların hamısı qureyşdəndirlər.

## Peygəmbər sahabəsi Cabir ibn Abdullahdan

İmam Zeynalabdin belə söyləmiş:  
Peygəmbər övladından Əli ibn Hüseyn kimisini heç vaxt görməmişəm.  
Onun təlimindən insanlar dərs alırdı  
Məqsədi inqilabçı nəsil yetişdirməkdi.  
Pak bəndələr tərəfindən bunlar yayılırdı  
İmam məqamında yüksəkliyə yetişmiş.  
İki rükət namazda Qurani oxuyardı.

Bəsirül-üləma ləqəb, məhz elə bundan qalmış Dövrünün alimləri ona möhtacıq deyordı. Əbuishaq əmr ibn Abdullah Səbii Həmdani İmam Zeynalabdinin Səhabələrindən idi Hər gecədən səhərə oxuyardı Qurani. Mərtəbəsi yüksəlmış hamı onu deyərdi. Doqquz il mağarada gizləndi qaçaq Zəhri Məkkəyə gedərkən imam yolda gördü onu. Dininin dalınca ol, itirmə sən zəfəri Ölənin haqqını ver, yoxdur başqa bir sonu. İmamin sözlərinə Zəhri hidayət etdi, Təmizləyib günahı o azadlığa çıxdı. Oldu imam səhabəsi, hər şey bununla bitdi Gözlər bərələ qaldı hamı imama baxdı. Səid ibn Museyib İbn Hüzn Əhlibeyt xəttində İmamı onun qədər sevən adam görmədim. Ən birinci adamdır elmin səltənətində Onun qədər bir kimsə, elm meyvəsini dərmədi. Həmad ibn Həbib Kufi əl Qəttan Başına goləni belə söylədi: Ayrıldım karvandan sanki o andan Deyərsiz bəs onda məqsədin nədir?

*R*əhimli,  
pak və  
sədaqətlə  
ürəyi olanlar  
Bəhışt bağna  
gedəcəklər.



Gecə ikən sığındım bir ağaca  
Əynində paltarı atır saçan gənc  
Hazırlaşır namaza gözüm də uca  
İlahi hər şeyi verib bu gəncə  
Namaz üstündə!




– Ey qüdrət, mülkiyyət sahibi Allah.  
Bütün varlıqlara ey hakim olan.  
Enirəm rukuya ey Sübhnəllah,  
Axıret gününə əməldir qalan.  
Qaynar bulaq idi sanki coşurdu,  
Nəğməsi Qurandı avazı surdu.  
Durub arxasında edib iqtida,  
Namaza başladım mən də o anda.

Xəstənin  
yanına  
gedən  
şəxs həmişə  
bərəkət dönya-  
sında asayış tapır.

O an peyda olmuş bir mehrab gördüm  
Ayə yetişdikdə təkrar edirdi.  
O gecə mən gözəl bir ömür sürdüm.  
Gecə sona çatmaq üzrə o dedi:  
Sənə üz tutanlar yolunu tapır  
Qorxuya düşənin sığınacağı  
Həmişə qəlbində sənə axtarır.  
Ey abidlərin daldalanacağı,  
Onu itirəcəyimdən qorxurdum.  
Yalvarıb ona Allaha and verdim  
Sirri başa düşməyib duruxdum.  
Qoyma məni bu yolda sərgərdan  
Sən ki, təvəkkül etdin gəl dalimca,  
Ağac altında yapışdı əlimdən  
Çatacağımız yer, məqam Uca.  
Dedi bu Məkkədir öpdüm dilindən  
Sən and verirəm O Yaradana,  
Söylə sən mənə, de kim olduğunu  
Mənə cavabında dedi adını:  
Mən Əliyəm (ə) ibn Hüseyn oğlu.

2

Mədinə küçələrin qaranlıq çöküb,  
Əsir soyuq külək, yağış yağırı.  
Zəhri deyir O qaranlığı söküb  
Dalında un cuvalı gedirdi.  
Ey peyğəmbər balası, soruşdu Zəhri,  
Qaranlıq gecədə nə olub belə  
Hər yer qaranlıqdır gözlə səhəri.  
Dayanmaq bilmədən gedirdi elə,  
Gözləyir yolumu neçə ac, susuz  
Səhərə çıxaram qala bilmərəm  
Çörək yoxdur deyə, nə bilir dilsiz  
Gedib bir onların halını görəm.  
Qoy onda bu yükü Qulam aparsın,  
Peyğəmbər balası, sənə qıymaram.  
Aldığım ləzzəti kimsə qoparsın!  
Sən Allah and vermə, inan qoymaram.  
Bir neçə gün ötdü Zəhri söylədi:  
Gecə danışdıığı səfər nə oldu  
Məqsədim axıret səfəri idi.  
Sənin düşündüyün səfər deyildi.  
Bəs hansı səfər yaxşı səfərdir?  
Ən gözəl haramdan uzaqlaşmaqdır.  
Cismində halal var, gözəl zəfərdir.  
O məqama ölümə hazırlaşmaq.  
O ildə sığındım səkkiz istəyə  
• Allah boynuma qoysuğu vaciblərə,  
• Peyğəmbərə, sığındım sünnlərə,  
• Biri haqqıyla ruzi istəyir  
• Nəfs məni unutma, hey şəhvət deyir,  
• Şeytan da onu izləməyimi,



Bir müslim  
manın  
sədəqətlili  
və təmiz niyətli  
olmasının sübutu  
odur ki, őzüne  
aid olmayan  
islər qarışmasın.

D ul q-  
dinlərin  
və yox-  
sulların güzəranı-  
təmin etmək, Allah  
yolunda ehsan,  
bütün gecənin  
namazı və daimi  
oruc tutmaq  
kimidir.



- Keşikçi mələklər düz əməl etməyimi,
- Məqamda ölüm mələyi canımı,
- Qəbul ilə bədənim, sonumu.

### İmam Zeynalabdin (ə)in bir çıxışından

Verilib ali nemət qoruyaq onu  
Elmi, helm, comərdlik, haqqqa gedən yol.  
Bizimcün çiraqdır gəzək dünyani  
Gözəl bəyan, məhəbbət şücaətli ol.  
– Mən kimin ogluyam söyləyim siza  
Məkkə, Mina, Zəmzəm, Səfa ogluyam.  
Ötürür tarixə, bir-birinizə  
Atam qapılarda zəkat paylayan,  
Səfa və Mərvədə ayağı yalnız,  
Qaçan yaxşı adamların ogluyam.  
Buraqa minib göylərə yüksələn,  
Verilən o böyük məqamin ogluyam.  
Mən Həzrət Muhəmməd Mustafanın  
Mən Allah aslanı Əli Mürtəzanın,  
Kərbalanı tarixə qanıyla yananın,  
Göyün mələkləriylə namaz qılanın,  
Son din, Xatəmül - Ənbiyənin,  
Qan içində üzsə də ayağa enməyənin  
Bütöv bir əhli-beytin, imamətin ogluyam.  
Yolundan dönməyən dönməz iradəsi,  
Ərəb ağası Məşərin varisi  
Həzrət Həsən və Hüseynin atası  
Mənim babam Əli (ə) İbn Əbitalibdir.  
O, Allah kamanından atılan ox,  
O münafiqlərin gözünə xəncər

Hikmət xəzinəsi, bostanı çox  
Ondan biliyi, səbri öyrəndi gənclər.  
Mən Fatimeyi-Zəhranın ogluyam.  
Uca Allah belə buyurur:  
Mənə itaət etsən mənim kimi olarsan.  
Mən hər şeyə Ol dedim, yerində olmadım!  
Görsən möcüzə nədir, onda donub qalırsan.  
Yatdırın, oturdun, durduñ söylə mənim adımı  
Özüñə dost axtarma sənən dostun da mənəm.  
İbadətin içində sən öz ruzini axtar  
La illəllah adıma mənim dönən  
Zülmət gecədə belə öz ruzisini tapar.  
Milyonları gördükçə Allahını unudan  
Süfrəsində bərəkət tozu heç görmüsənmi ?  
Bəs o hansı xoşbəxtidir Allah eşqinə yanın  
Cəlaləddin Rumidən bir çələng hörmüsənmi?  
Peyğəmbər sevgisiylə gecə-gündüz od tutan  
O hansı aşiq idi Kərbəlada kül olan?  
İslam azadlığıçın qanlı kəfəndə yatan  
O hansı xanım idi, Cənnətdə bir gül olan?  
Mənə elə eşq verin içindəki alovdan  
Çölümən nəyim varsa, qoy qiyamət qoparsın.  
Yerli-göylü hamımız asılıyiq o addan.  
Baxsan yanın sinənə küldə atəş taparsan  
Mövlana Cəlaləddin Allah məcnunu idι  
Üzürdü yaradanın yanar eşq dəryasında.  
Yerdən əlin üzmüdü, kainatda gəzirdi  
Külümənə Allah sözü sevinərsiz yasında.  
Açsanız siz qəbrimi sinəmdən çıxan tüstü  
Könlümün hərarəti, Allahının istəyi  
Alıb nəfəsinizə çəksəniz bu tüstünü  
Görərsiniz dadını, eşqimin istəyinin.



D n yaxşı  
sədəqə  
odur ki,  
sağ əlin verdikini  
sol əl bilməsin.



# Ya Hüseyin

**H**əzərati  
Hüseyin

(ə) bə-  
rəda Peyğəmbərimiz  
(s) dən belə nəql olu-  
nur.

"Mənim bu övladım  
(Hüseyin(ə) imam,  
İmam övladı, İmam  
qardaşı və doqquz  
imamın qardaşıdır."

Torpaq da onun eşqindən yanib kül olanda  
Yaxşı-yaxşı baxın onun çatlamış sinəsinə,  
Bitmədi bircə ruzi gül yarpaqlar solanda,  
Onda qulaq asın yer üzünüñ naləsinə.

Mənəm Allah üçün təşnə deyəcək Füzuli,  
Mənim atəşimdən od tutub Kərbəla da.  
Sənin nəfəsindəki yanğı nədir, ya Əli,  
İmam Hüseynidir, tonqal çatıb meydandadır.  
Nizami şeriyələ qalxdı merac gecəsinə,  
Peyğəmbər sevgisində, sözləri şirin, dadlı  
Mələklər da qosıldı onun bu səsinə.  
Yatmayıb yer kürəsi peyğəmbər soraqlıdır.  
Gözlərindəki o yaş nədir, ey xanım Zəhra,  
Kövsər damçısıdır susuz Hüseynimin dodaqlarına.  
Dözməyib haqsızlığa od tutub yanır səhra.  
Çəkdilər xəncəri peyğəmbər budaqlarına,  
İmam Hüseynin qanı səhrada gül bitirib,  
Allahın mükafatı onun əzablarına,  
Peyğəmbər babasına böyük şərəf gətirib,  
Allah başçı seçibdir cənnət cavanlarına.  
Baxışında qəm var, nə olub sənə, ya Əli,  
İmam Hüseynimin yaraları incidir məni.  
İslam bayrağı Hüseynlə yüksəlib,  
O yaralardan nicat tapıb İslam aləmi.  
İmam Hüseyin İslama Şəhidlik məktəbi  
Düz on dörd əsrdir onu öyrənirik biz  
Ulu məqama çatıb şöhrəti bu məktəbin  
Nəsil-nəsil yol gedir əhli-beyt sevgimiz.  
İmam Zeynalabdin Allahın möcüzəsi.

Bir işçün karvanla yola düşmüştüm  
Fikir sixdı məni, ondan ayrıldım.  
Yol çəkən gözlərim uzaq düşmüştü

Elə bil yatmışdım birdən ayıldım.  
Dedim öz-özüümə: Sübənallah,  
Ac-susuz səhrada uşaq nə gəzir?  
Bu sırrı açmaqdə kömək ol, Allah,  
Uşaq susuzluğa de, necə dözür?  
Ona yaxınlaşış mən salam verdim,  
Aldı salamımı, oğul hara belə?  
Onun görüşündə möcüzə gördüm  
Mən Allah evinə dedi, gülü-güle.  
Hələ sən uşaqsan Allah evinə ...  
Getməyin nə vacib, nə də müstəhəb.  
Məni orda görən Allah sevinər  
Belə bilən bilib, belə məsləhət.  
Mənə sual verdi söylə ey Qoca,  
Məndən kiçik adam ölüñ görmüsən?  
Allahdan aşağı həqiqət uca.

**H**əqiqi  
məmənlər  
uğurlu  
gülənlərə Allaha  
məmətdarlıq edir  
və əbd ayaqda  
onun iradəsinə  
siyəmlər.



**“Beş vaxt namazın  
misali sizdən  
birinizin qapısının  
ağzından axan  
çay və sizin  
onunla gündə  
beş dəfə  
yuyunmanız  
kimidir.”**

Hədi





**mırıl-mominin**  
**Əli (ə) qısa**  
**bir kəlamla**  
**İmamət həqiqətinin**  
**acıqlayaraq,**  
**bu yurmuşdur.**  
**Müsəlmanların**  
**işlerində imamın**  
**mövqeyi təsbəh**  
**dənələrini bir-birinin**  
**kənarında nizamlı**  
**yığan ipək bənzəyir.**  
**Əgər, ip qurulsə,**  
**onlar dağları strafə**  
**və (imam olmasa**  
**cəmiyyət bir-birini**  
**dəyar, nizam-intizam**  
**pozular) heç vaxt**  
**onları bir yerdə yığıb,**  
**nizamlamaq olmaz!"**

Söylə sualını de, nə görürsən?  
 Həni bəs miniyin, həni sursatın?  
 Həmişə sursatım pəhrizkarlıqdır.  
 Miniyi neynirəm, qıçlarım atım,  
 Mövlənimə mənə, sonsuz varlıqdır.  
 Onda söylə mənə, yeməyin hani?  
 Qonaq çağırılanı bu yaxşı olmaz,  
 Qonaq çağırırsa, verər cahanı.  
 Çörək aparmaqsə, qətiyyən olmaz.  
 Əyləş bu miniyə gedək həccə biz.  
 Allahan yolunda cihad edərlər  
 Əməllə mükafat verilər bizə.  
 Allah yaxşı əməl edənlərlədir.  
 Uşaqla söhbətin şirin yerində  
 Birdən ağ geyimli bir gənc göründü,  
 Uşaqla görüşdü, dondum yerimdə.  
 Sözün atəsinə, sözə büründüm.  
 Səni and verirəm o Yaradana,  
 Kimdir görüşdүүн hikmət dünyası,  
 Hər sözündə dürr var, vuruldum ona  
 O kimin oğludur, kimdir ağası?  
 Onun adı Əli (ə) ibn Əbutalibdir.  
 Ağası şərəfli həm göyün, yerin,  
 Onur ümmətiylə islam qalibdir.  
 Üzümü döndərib baxdım uşağa,  
 İlahi nur verib o yaraşığa.  
 Səni and verirəm o atalara,  
 Hər anı müqəddəs bu saatlara,  
 Yeməksiz, ac-susuz sən bu səhrada,  
 Necə dolanırsan, səfər edirsən?  
 Nə vaxtdır bu yolu necə gedirsən?  
 Mənim sursatım var, söylədi Həzrət  
 Dörd şeydir dördün də, söylərəm sənə


Başlıca əməldir bizlərə şöhrət.  
 İndisə diqqətlə qulaq as mənə,  
 Dünya böyüklüyü Allahın mülkü  
 Yaranmış Allahın qulu, kənizi.  
 İsləm bu dünyadan son dini bilki,,,  
 İsləmdə imamət çağırır bizi.  
 Gözəl sursatın var, ey Zeynalabdin!  
 Axırət cığırından keçdiyin halda  
 Bu dünya cığırı səninçün adı,  
 Hikmət gizlənibdir böyük savabda.

## İمام Zeynalabdinin xeyirxahlıqları

Gecə başlanan tək,  
 Çıxar küçəyə  
 Kasib qapılara  
 O üz tutardı.  
 Bəxşış edərkən  
 Tanınmasın deyə,  
 Gözünü gizlədib,  
 Üzün örtərdi.  
 Qapını açanda  
 Xörək verərdi.  
 Dinari sağ əllə  
 ələ ötürər,  
 Kasib sevinəndə,  
 O sevinərdi.  
 Çiyindən ağrı  
 Yük götürürlərdi  
 Bir gün xəz əbaya  
 O evdən çıxdı.  
 Gördü qarşısında



**M** öminlər  
 ölmürər,  
 onlar  
 yəlnız fani dünyadan  
 əbdüyyətə köçürərlər.




Dilənçi durub.  
Dilənçi həsrətə  
əbaya baxdı,  
Çıxarıb dilənçiyə  
Verdi əbanı  
Həzrət anasıyla  
Yemək yeməzdi.  
Bu barədə ona  
Sual verdilər.  
Onun gözü düşən  
Tikəni yeməzdim...  
Allah razı olsun,  
Səndən dedilər.  
Həzrəti haqqında  
Kənizi dedi;  
Nə gündüzlər ona  
Xörək gətirdim  
Həmişə bu sözü  
Özü söylərdi  
Gecə yatağına get,  
Gətirərəm.  
Mədinə şəhəri,  
Yüz yoxsul ailə,  
Əlilə onları  
Yedizdirərdi,  
Hər günü baş çəkib  
Dərdini bilər.  
Kimi harda görər,  
Yemək verərdi.  
Hər günü o qədər  
Namaz qılırdı  
Alnında möhürdü  
Səcdə yerisi.

*j badət -  
məmənin  
ruhunu  
ucaltmaqla onu  
Allaha qovuşdurur.*

Yığardı bir yerə  
O qabiqları  
Sən demə onlarda  
Dəfn ediləsi  
İyirmi il ağladı  
Ata Hüseynə  
Ağlardı süfrəyə  
Yemək gələndə.  
Şahidlik paltarın  
Geyib əyninə  
Son paltarım olsun  
dedi öləndə.

\*\*\*



**T**əbriz şəhəri  
yaxınlığında, Sofyan  
qəsəbəsi Şəbüsta-  
rinin üstündə  
yerləşən seyid-  
lər kəndi Əndə-  
bildə, Mir Cəlal  
ağanının ata evində  
oturmuşduq. İki rükət  
namaz qılandan sonra  
məni oturduğum yerdə  
yuxu tutub. Yuxumda  
mənə söylənilənlər.





### Əlisən, Abbassan, Əliəkbərsən

Həzrət Peyğəmbərin əhli-beytisən,  
Onun bağçasından gül dərməlisən,  
Bu gül ibadətdir, göndərməlisən  
Əlisən, Abbassan, Əliəkbərsən.

Xanım Zəhramızın gül nəfəsisən,  
Həzrət Əlimizin qiyafəsisən,  
Həsənin, Hüseynin güc-qüvvəsisən.  
Əlisən, Abbassan, Əliəkbərsən.

Verdi kainatı İslam dininə,  
Peyğəmbər bir nurdur yer kürəsinə.  
Böyüsən, böyüksən Allah eşqinə  
Əlisən, Abbassan Əliəkbərsən.

Peyğəmbər eşqinə dünyani quran  
Dünyanın xilası müqəddəs Quran,  
Allahın eşqiylə ürəyi vuran  
Əlisən, Abbassan, Əliəkbərsən.

Müqəddəs kitabdan nəfəsini al,  
Qulağın azanda o səslə ucal.  
Dilində dualar, zikrdən güc al,  
Əlisən, Abbassan, Əliəkbərsən.

Peyğəmbər əxlaqi olsun əxlaqın,  
Qurandır düşüncən, elmsə əqlin.  
İşinlə düz gəlsin bütün əməlin,  
Əlisən, Abbassan, Əliəkbərsən.

Körpəyəkən indidən halala öyrən,  
Haqq olub həmişə haqla öyünən,  
Halalla yoğrulub, halal böyüyən  
Əlisən, Abbassan, Əliəkbərsən.

Dilində bir kəlmə yalan olmasın,  
Demə olan oldu, olan olmasın,  
Qoy səni nəzərdən tanrı salmasın,  
Əlisən, Abbassan, Əliəkbərsən.

Peyğəmbər məktəbi şəhərimizdir,  
Əli qapısıdır, səhərimizdir,  
Şəhid İmam Hüseyn gövhərimizdir  
Əlisən, Abbassan, Əliəkbərsən.

Mənim əhli-beytim dünyaya zinət,  
Ulu yaradanı veribdir qiymət.  
Axırət dünyası əvəzsiz nemət  
Əlisən, Abbassan, Əliəkbərsən.

Bağlanma heç zaman dünya malına  
İmtahan dünyadan kimdir yarınan,  
Hamı qibə etsin düz ilqarına  
Əlisən, Abbassan, Əliəkbərsən.

Yığ öz ətrafına yetimi sevdir,  
İmkanın çatdıqca yetim sevindir,  
Bunu da etməsən şirincə dindir  
Əlisən, Abbassan, Əliəkbərsən.



*O adam ki  
halal  
yeməklə  
qidalanıb, mənim  
göstərişlərimə eməl  
edir və bəşər  
dünyası ondan  
təhlükə görəmir, o,  
əmin-amənləqdədir  
və mütləq Behiştə  
gedəcəkdir.*



Sifətdə təbəssüm, gülüş sədəqə,  
Kimsəsiz evində görüş sədəqə,  
Payını yolçuya bölüş, sədəqə,  
Əlisən, Abbassan, Əliəkbərsən.

Yoldan götürdüyün daş da sədəqə,  
Yetim kirpiyindən yaş da sədəqə,  
Küsüllü könüllə barış sədəqə,  
Əlisən, Abbassan, Əliəkbərsən.

Nuhun zamanında nələr olmadı,  
İmansız övladı getdi, qalmadı.  
O, Allah demədi, küfrdə qaldı,  
Əlisən, Abbassan, Əliəkbərsən.

**M**ömin  
xəşəxət  
adamdır,  
çünki xeyirli iş  
görəndə Allah'a  
ibadət edir, ona  
şükür edir, nara-  
hatçılıq üz verəndə  
isə yena də Allah'a  
dua edir çatılıq  
dözür. Buna görə də  
mömin hər əməli  
müqabilində, hətta  
arvadının ağızına bir  
tikə yemək verdiyi  
için də Allah'dan  
mükafat alır.

İbrahim Allahdan oğul istədi,  
Allaha bəlliyydi onun istəyi,  
İsmayıllı qurban kəsmək istədi,  
Baxıb gördü bir qoç yolu üstədi  
Əlisən, Abbassan, Əliəkbərsən.

İbrahim, İsmayıllı, Kəbə evini,  
Tikməklə, tikdilər axıret evin.  
O vaxtdan, bu vaxta dünya sevinir  
Əlisən, Abbassan, Əliəkbərsən.

Musa Firounla döyüşən zaman,  
Dənizdə təlatüm vermedi aman,  
Yaradan Musanı qurtardı o an,  
Əlisən, Abbassan, Əliəkbərsən.

Salehin dəvəsi kəsilən günü,  
Tarix unutmamış gördüklerini,  
Unutma Allahın əmirlərini  
Əlisən, Abbassan, Əliəkbərsən.



Dəyişib bu dünya nuruna həsrət.  
Çoxalıb çirkablar, artıb həşarat.  
Hani İmam Hüseyndən qalan cəsarət?  
Əlisən, Abbassan, Əliəkbərsən.

Azanın səsini kəsənlərə bax,  
Allahın evini sökənlərə bax,  
Dünya zülmətdədir, çökənlərə bax  
Əlisən, Abbassan, Əliəkbərsən.

Dünyanı dolaşır ilan sürüsü,  
Gözlər kor, nəfs iti, varlıq kürsüsü.  
Bu dünyani tutub, qalmaq həvəsi...  
Əlisən, Abbassan, Əliəkbərsən.

Yer artıq yerində dayana bilmir,  
Səhər, səhər kimi oyana bilmir,

**H**əzzət  
Məhəmməd  
(s.a.s) buyurur:  
"Əgər öz yaxşı  
işindən sevinib, pis  
işindən narahat  
olursansa, deməli,  
möminən."



Günəş rahat-rahat boylana bilmir...  
Əlisən, Abbassan, Əliəkbərsən.

Müslimlər  
din  
qardaşları  
hesab olunurlar.  
Buna görə də rəva  
deyil ki, onlar bir-  
birinə zülm edib  
kömək etməkdən  
çəkinsinlər, ya da  
kin saxlaşınlar.  
Ədalətin oturacağı  
ürəkdir. Buna görə  
də ədalətin zahir  
olduğu yer, yəni  
ürək müslimannın  
kinini saxlamama-  
lıdır. Bir müslimənə  
məxsus olan şeylər,  
o cümlədən onun  
qanı, sərvəti və  
söhrəti başqasına  
haramdır.

Göyləri incitdik, göy də çat verib  
Baxın yer üzünə, yer də qat verib,  
Yaradan bəs kimə, de nicat verib?  
Qurban kəs, yaradana dua et sən  
Əlisən, Abbassan, Əliəkbərsən.

Sular şahə qalxıb, yaman görünür,  
Dağlar əlcimlənir, tufan görünür  
Deyəsan Axırı-zaman görünür  
Qurban kəs, yaradana dua et sən  
Əlisən, Abbassan, Əliəkbərsən.


Hani yediyimiz qidanın dadı?  
İslaq dodağımız parça-parçadır.  
Cismimdən səs gelir, gözlər fəryaddır,  
Qurban kəs, yaradana dua et sən  
Əlisən, Abbassan, Əliəkbərsən.

Haram axarından sərvət də axsa,  
Halal süfrəmizdə bərəkət yoxsa,  
Gözlər niqabından harama baxsa,  
Qurban kəs, yaradana dua et sən  
Əlisən, Abbassan, Əliəkbərsən.

Ay aman, dünyanın üzü dəyişib.  
Təmiz zəhər kimi, duzu dəyişib.  
Qişı qışdan uzaq, yazı dəyişib.  
Qurban kəs, yaradana dua et sən  
Əlisən, Abbassan, Əliəkbərsən.



**A**ndəbil seyidlər kəndinin ağ-  
saqqalı, ocağı ziyarət edilən  
Mir Əliəşrəf ağa kasıbları,  
kimsəsizləri acliqdan xilas et-  
mək üçün dəyirmənini zamanın ağır sinaqları  
üzərində fırladaraq üyüdüyü buğdanınunu  
ilə acliqə, səfalata qalib gəlir.





## Təbriz-Əndəbil kəndi

(1942-ci il)


Həzrət Məhəmməd  
(s.a.s) bıyurur:

*A läh-taala  
sevdüyü  
bəndəsini  
çatnılıq salar ki,  
onun ahuzarını  
eşitsin."*

Bir tıkə çörəyə həsrət körpələr,  
Gəzir kirpik dolu gözlərində yaş.  
Dözməyib bu dərdə analar mələr,  
O şah rejiminə eyləyib qarğış.

Açıb dəyirmanın ağızın Ələşrəf,  
Çəkib arpa-buğda gözün durultdu.  
O imam balası, o ali Əşrəf  
Körpə balaların yaşıñ qurutdu.

Ac-yalavac, dərdli axışdı bura  
Mir Xəlil, Mir Cəlil buğda daşıyır.  
İmam nəvələri müqəddəs yurdda,  
Daha burda-qəm yox, sevinc yaşıyır.



دەكىنە تەزىستە Əndəbil


Hamiya tanıtdı müqəddəs yeri,  
Biz variq, bir nəfər ac qala bilməz.  
Dedi oğullarım, gəzin kəndləri  
Kimsə yaddan çıxsın, bu ola bilməz.


Dəyirman işləyir gecə və gündüz  
Nə qadər evlərdə qarınlar acdı.  
Kasıblar evində ən ağır gündü,  
Körpə dodaqları çörəyə möhtac.

Gecəsi, gündüzü dəyirmandadır,  
O, ətraf kəndlərə soraq göndərir.  
Ac qalib ölməsin, and-amandır  
Yoldan kim ötürsə, evə döndərir.

Həzrət Məhəmməd  
(s.a.s) bıyurur:

*B ir-birinə əl  
verin  
(görüşün) ki,  
qalbinizdən kın xaric  
olsun."*





**P**eyğəmbərlər  
birlikdə  
səfərdə ol-  
duqları vaxt bir neçə  
nəfər ayaya qalxıb  
uca ssələ qışqırıqlar:  
«Allahu əkbərlə!»  
  
Bu vaxt Allahın  
peyğəmbəri buyurdu:  
«Ey camaat, sakit  
olun və qışqırmaqla  
öziñizü incitməyin,  
çünki adını  
çəkdiyiniz nə kardır,  
nə də qeybdəndir.  
Həm sizi eşidir, həm  
də görür. O  
sizindədir, siza  
dəvəniñiz boyundan  
yaxındır.»

Yetimə paytaxtdır Əndəbil kəndi,  
Dünyanın sevinci hakimdir burda  
Ruzi-bərəkətdi Ələşrəf dərbəndi,  
Peyğəmbər balası heç qalmaz darda.

Gördükcə gözlərdə o sevincləri,  
Babası Zeynalabdin gəlir öününe.  
Körpə gülüşündən qəlbə dincəlir,  
Şükr edir Allahın nemətlərinə.

Yetim-yesirlərin zamanı burda,  
Heç yerdə aman yox, aman burdadır,  
Peyğəmbər ocağı həmən burdadır,  
Mir Məhəməd ocağı, Ələşrəf dərbəndi.


Dəyirman işləyir, nə qədər ömür  
Burda rahatlanıb, burda dincəlib.  
Nə qədər həyatın nicat gəmisi,  
Çətinliyə qalıb, burda güc gəlib.

Burda dəyirmando böyüyənlərin,  
Gəlir nəsil-nəsil həyatdan səsi.  
Allahın eşqiylə öyünənlərin,  
Dilində həmişə Peyğəmbər kəlməsi.


Bu ruzi gəmisi İmam Əlidən,  
İmam Hüseyn dən, Zeynalabdindən,  
O neçə əsr dən, neçə illərdən  
Nişan verir bizi Şəhrəbanudan.

Xanım Zəhramızdan qalib yadigar,  
İslam dünyasının sönməz çrağı.  
Nə qədər Peyğəmbər, əhli-beyti var,  
Gəlir insanlığın rəhmət sorağı...

Dəyirman dünyanın "Dəyirmanıymış"  
Çətin günümüzzü O üyüdürmüş .  
Əhli-beytimizin O İmamıymış,  
İslam dünyasını O böyüdürmüş,  
Dəyirman dünyanın dəyirmanıymış,  
Ələşrəf kişinin din, imaniymış.



*“Allahın az ruzisine razi olan kasın Allah da az eməlində razi olar.”*



## Fatimə ananın SÜFRƏSİ

*“Allahın verdiyi ruziyə qənaat edən kəs on ehtiyacısız adamdır.”*

Açıb süfrəsini Fatimə ana,  
Kimlər bu süfrədən çörək yeməyib.  
Qurbanam mən sənə ana, ay ana!  
Sənin o süfrəndən milyonlar yeyib.

Gələnin torbasın dolu verərdi,  
Sifətində onun Zəhranın nuru.  
Bütün nemətlərdən bollu verərdi,  
Əlaşraf kişinin qeyrət, qüruru.

*S*eyidlər kəndi  
Əndəbildə, Mir  
Əlaşraf kişinin  
dəyirmanı ilə eyni  
vaxtda yetimlərə, kimsəsizlərə  
əl tutan, onların qarınlarını  
doyuzdururan, bu ocağın közü,  
gözü, Mir Əliaşrafın zövcəsi,  
Mir Cəlilin anası xanım Fatimə ananın da bir  
süfrəsi var idi. Bu xeyir bərəkat Süfrəsi də sən  
dəmə dünyanın "Süfrəsi" imiş.



Bu ev kimsəsizə ümid işığı,  
Gəlirdi Təbrizdən, Culfaqaya qədər.  
Bu ev imamətin gül yaraşığı,  
Bura qəmlı gələn, çox şad gedərdi.


Haminin dilində Fatimey-Zəhra  
Peyğəmbərin qızı deyərdi ona.  
Bütün varlığıyla xanım Zəhrədi  
Yanaşar hamiya O, yana-yana

Qaynar qazan idi, Əndəbil kəndi,  
Ayağı ruzili Mir Məhəmməd kişi.  
Qalxardı belinə, minib Səməndi  
Gözlərdi kimsəsiz hər gəlişini.

Əlini çəkdiyi yara sağalar,  
Babası Səcəddə belə edərdi.  
Onu Əndəbildən hamı soraqlar,  
Əliylə sağalıb nə qədər dərdlər.

Deyərdi Əliəşraf imam nəvəsi,  
Kim gəldi, çörəylə, duzunu verər.  
Var onda Əlidən peyğəmbər nəfəsi,  
Öz əhli-beytinin həyatın sürər.

Bu süfrə böyüdüb neçə övladı,  
Ruqəyya bacımız nəslə yaraşıq.  
Dünyanı dolanır şöhrəti, adı,  
Cənubdan Şimala O Süfrə işiq.



*Həzər Əli (ə)  
buyurur:*

*“M*əzluma  
kömək  
və qə-  
mını şad etmək  
böyük gülənlərin  
kəffarələrindəndir.”

Mir Ağa, Mir Xəlil, Mir Cəlil ağa  
 Süfrənin şərəfin uca tutdular.  
 Şöhrət qələmiylə Mir Cəlal ağa,  
 İmam bayrağını çox ucaltdılar

Unuda bilmərik Mir Əbülfəzi,  
 Dünyanı tərk edib erkən yaşında.  
 Bəlkə də Allahla olan ülfəti,  
 Allah sevgisinə gedib bu yaşda.

Bir müddət süfrədə yerin saxlarmış  
 Düzərmış süfrəyə belə payını.  
 Anadır, bəzən də gizli ağlarmış  
 Mənim qara qaşlım, oxşar boyunu.

Bu Süfrə dünyanın süfrəsi oldu,  
 Minlər bu süfrədən çörək götürüb.  
 Tükənməz o Süfrə, əbədi qaldı.  
 Bu imam süfrəsin Allah yetirib.




## İMAM SEVGİSİ



**M**ir Cəlil Mir Əliaşrəf oğlu  
 seyidlər Ocağının közü ididi, Onun  
 oduna, nəfəsinə işinənlər indi də  
 onun ruhuna dua oxuyur. Onun  
 ömür yolunun işığı hələ çox əsrlər yanacaq.

İlahi eşqidir bu qəlbədə yanar,  
 Gedir Aşqabada təhsil almağa.  
 Dünyanın çrağı elmlə yanır.  
 Bu sərvətə nəsib Mir Cəlil ağa.

Qələmi bərəkət mürəkkəbində.  
 On il düz öyrəndi elmin dilini.  
 Götürdü gücünü həyat dibindən,  
 Verdi məmləkətə ruzi elmini.



İran şah ölkəsi elm achiği.  
Onlar möhtacdırılar oxuyanlara.  
Şahi məcbur edir ehtiyaçlığı.  
Ölkəni elmiylə qoruyanlara.

Miandabda susub şəkər zavodu.  
Onun açarları elmin dilində.  
Şah eşidən kimi Mir Cəlil adın.  
Əlacını tapır onun elmində.

Mir Cəlil elmindən hərəkət aldı  
Dünyaya səs saldı şəkər zavodu.  
Seyid nəfəsindən bərəkət aldı  
Gəzdi dildən-dilə Mir Cəlil adı.

Burda da fürsəti verməyib əldən  
Kasibin, yetimin, yerin öyrəndi.  
Bu şərəfli yoldur gəlib nəsildən,  
Qırğız kasıbların achiq kəməndin.

Burda da sığındı yetimlər ona,  
Artırdı şəkərin şirinliyini.  
İmamətdən gələn imam oğlu da  
Baxdı səmaların dərinliyinə.  
Gördü mələklərin sevindiyini.

Sabiri, Möcüzü əzbərdən bilir,  
Cavabları hazır hər sualın da.  
Hər bir övladına tapşırır bir-bir,  
Oxuyun, danışın "Adam" dilində.  
Xeyir yoxdur.

*sl alım, in-  
sanlara Al-  
lahın  
rahmatından iimid  
kəsürməyən, əzabın-  
dan əmin qılmayan,  
Allahın haramlarına  
icazə verməyən şəx-  
dir. İçində elm ol-  
mayan ibadətdə xeyir  
yoxdur. İçində qav-  
rışs olmayan elmada  
da xeyir yoxdur.  
İçində düşünmə ol-  
mayan oxumaqda da  
xeyir yoxdur.*

Adam dili sözü türkü deməkdir,  
Bu dil ona inan şökərdən şirin.  
Haqqın, ədalətin, özün sevməkdir.  
Sevgisi bölünməz, heç bir vaxt dilin.

Milli hökümətin qurulan vaxtı  
Üç ay Sofyanda müəllimlik etdi.  
Bağlı qapıların açıldı bəxti,  
Pişəvərilə O, görüşə getdi.

Əndəbil nəfəsi inqilab ruhlu,  
Köcdü qənd fabriki oldu Ərakdə.  
Soluxmuş qəlblərin yüksəldi ruhu.  
İnqilab beşikdə, hələ bələkdə.

Mir Xəlil, Mir Cəlil, millət öündə  
Söyləyir Pişəvəri programını.  
Milli hökümətin çətin günündə  
Qardaşlar birliyə səslər hamını.

Bir il yaşasa da çox işlər gördü,  
Millətin məktəbi, millətin dili.  
Bir illik azadlıq böyük ömürdü.  
Yaddaşlar yaşıdır, tarixlər bilir.

Bu bir il qaynatdı çox qazanları,  
Sixdilar hər yerdən bu azadlığı.  
Ağilla azadlıq qazanınanın,  
Xalqın tarixində bu üz ağlığı.



*Kim elm  
almaq üçün  
yola çıxarsa,  
dönən kimi o Allah  
yolundadır.'*



Əndəbil inqilab xəritəsində  
Milli hökumətin püskürən odu,  
Şirin kəlmə Pişəvəri səsində,  
Öndə Mir Xəlillə, Mir Cəlil adı.


Ərakdən Kərəcə sevinc gətirdi,  
Burda da böyük bir şəkər zavodu.  
Yaradan burda da ruzi yetirdi,  
Yenə yetimlərin bayramı oldu.

Əzizim Mir Cəlil, yazar Mir Ələşrəf  
Bu azad günlərin qədrini bilin.  
Milli hökumətim tarixə şərəf,  
Millət müsibətli günləri bilir.

Nə qədər var yetim-yesir bizimdi,  
Sönmüş könüllərə siz işiq verin.  
Ölməz imamətim əsri bizimdir,  
Bütün nəsillərə yaraşıq verir.

Əziz Mir Xəlilik, yazar Mir Ələşrəf,  
Şimalda Mir Cəlal ad-san qazanıb,  
Qarşında nə qədər görülən işlər,  
Hər yerdə, hər evdə, qaynar qazanım.

**K**im birinə  
bir elm öy-  
radırsa,  
əmal edəndə, elmi  
verən də savab qaza-  
nar.



**Ə**ndəbil kəndində kəndin axundu kimi  
Mir Ağanın böyük nüfuzu olub. Quran  
bilicisi kimi tanınıb.



Əndəbil mollası, böyük bir alim  
Yerişi, duruşu, təmkinli ağa.  
Nəslin ocağının çırayı elm.  
Məclisin hörmətli yeri Mir Ağa.

Nurdur alnındaki O möhür yeri,  
Dilində hər sözü, Quran kəlməsi,  
Əyni başdan-başa islam gövhəri,  
Bilalın səsidi, azanda səsi.

**İ**nsanlar sizin  
ardınca  
gedər. Siza  
dünyanın hər  
təsfindən adamlar  
gələr, dinin incil-  
klərini öymənək  
istəyəcəklər. Onlara  
yaxşı davranışın,  
onlara xeyir emalları  
öyrədin.



Elmi öyrətdiyi tələbələri  
Açıbdır ağızını rəhmət qazanın.  
Elmin, əxlaqının sahabələri  
Allah dərgahında cənnət qazanır.

Sükuta sığınıb kiçik mədrəsə,  
Burda imamətin ocağı yanır.  
Astaca aylər gəlir səs-səsə,  
Hər qəlbədə bir eşqlə Quran oxunur.

Böyük yaradanın nəzəri burda  
Quran gecələrin şirin səsidir.  
İمامət xoşbəxtlik gətirib yurda.  
Əndəbil İslamin möcüzəsidir.

Belə bir gecədə doğuldú Fizzə,  
Onun sevincinə qoşuldu Ağa.  
İمامət Zəhradan gəlibdir bizə,  
Şükür nemətinə dedi, Mir Ağa.

Məhəmməd elə bir ağac əkibdir,  
Budaqlar dünyanın hər nöqtəsində.  
Eşqi varlığında Allahu-Əkbər,  
Babası Səccadın şirin səsində.

Həzrat Peyğəmberi-Əkrəm (s.ə.ə)  
buyurmuşdur:

**S**izlərdən hər  
hansi  
birinizi  
Allahla danışmaq  
istəyirsə, Quran  
oxusun. Elmin  
əvvəlini və axşunu  
(öyrənmək)  
istəyənlər gərək  
Quran oxusunlar.



**Q**ədim tarixi olan "Əndəbil" kəndinin seyidləri İmamları-  
mızın şərəfli adını yaşatmaq-  
la bərabər, özləri də böyük hörmət və nüfuz  
sahibidirlər. Mir Əliaşraf ağanın adını uca  
tanıdan, Təbriz, Sofiyan, Şəbüstəri və Culfaya  
qədər hər addimdə xatırlanan Mir Xəlil ağa bu  
nəslin tarixində uca məqama yetişə bilib. Mir  
Xəlil ağa qısa ömrü yaşasada xalqın arzuladığı  
və bu məqama yetişdiyi milli hökumətin fəaliy-  
yatında böyük xidmətləri olub. Polkovnik Mir  
Xəlil və onun "Qara atı" ağ günlərin həyat səhi-  
fəsində qəhrəmanlıq rəmziidir.

Xalqın hüquqları ayaq altında,  
Zülmü ərşə çıxıb bu zalim şahın.  
Cihad böyük tələb Allah qatında,  
Ölçüsü zamana siğmır bu ahin.

Gəlir məzлum kütlə Şəbüstəridən,  
Bu nə əsarətdir, Hüseyn nəvəsi?  
Bizə zülm edirlər heç nahaq yerdən,  
Gəlsin meydənlardan Əlinin səsi.

İlk gündən qalxıbdır ayağa Sofyan,  
Zülm haqq əliylə boğula bilmir.  
Təbriz ayaq üstə, qaynayır hər yan,  
Azad söz dil açıb, doğula bilmir.





*J*nşanlarla  
iltifatlı ol  
ve kəbudi-  
luq etmə; xəş dav-  
ran, onlara  
həqarətlə baxma.  
Cənnətin açarlarını  
soruşan yəhudilər və  
xristianlara de ki,  
cənnətin açarları  
Allahın varlığını  
sübut edənlər və  
xeyir işlər görənlər  
üçündür.

O necə doğulsun beşiyi yoxsa,  
Hikkəmiz, səbrimiz yetişib daha.  
Biz nələr görərik, dayanıb baxsaq,  
Bir addım da belə, uğur sabaha.

Qara at kişnəyir gözü Təbrizə,  
Dayanıb Mir Xəlil əlində Quran.  
İnqilab beşiyi özü Təbrizdə,  
Xalqa nicat verib onu yaranan.

Bilin rəhbərimiz Pişəvəridir,  
Susuz qızılğullar gül aça bilməz.  
Haqqın, ədalətin o səhəridir.  
Günəş doğulmasa, ay saçə bilməz.

İndi qalib birçə ağıl meydanı,  
Bir gözə, bir elə biz baxmaliyiq.  
Azadlıq vətənçün oğul meydanı,  
Bir sözə, bir fikrə biz baxmaliyiq.

Qara at ayağın yerə bərk vurur,  
Onun kişnərtisi azadlıq deyir.  
Təbriz silkələnib ayağa durub,  
Bu külək, əvvəlki küləkdən deyil.

Elə bil at üstə İmam Əlidir,  
"Zülfüqar qılınçı" belində hazır  
Məkkə, Mədinəsi, Əndəbilidir.  
Qara at dirnağıyla azadlıq yazar.


Babası Hüseyni, gəlib meydana,  
Meydan azadlıqçun uzun yol olsun.  
Cismim azadlıqçun dönsün al qana,  
Təki azad günüm daim bol olsun.

Soyfandan Culfaya fərmandar oldu,  
Milli hökumətin igid zabiti.  
Sədaqət, təcrübə, polkovnik aldı,  
Uzaqgörəndi O, baxışı iti.

Bir ildə hər yerdə ruzi bayramı,  
Qarınlar doyduqca, O nəfəs alır.  
Demək, yetimin də qarnı doyarmış,  
Babası Səccadi O yada salır.

Yetim sevinəndə gözü dolardı,  
O anda elə bir ömür yaşardı.  
Sevinc axarından o damılarda  
Hüseyni görərdi göz yaşlarında.

*H*er bir  
xeyir iş  
mətdür. Qardaşımı  
səlamlı qarsılıyəb  
öz tuluğundan  
onun bardağına  
su tökmək məger  
xeyirxahiqliq deyil?





"Pişəvəri" Qəsri-Qacar zindanında,  
Ağır günler, vətən sevgisi, O, sinmadı.  
Millətinə olan sevgi qanındadır,  
Sərdar Milli, Xiyabani tarix idi.

Qara atın göz yaşları dən-dən axır,  
Bu qara at Pişəvəri hədiyyəsi.  
Baş çəkərdi, daha yoxdur yola baxır,  
Yollar solğun, hanı millətin yiyəsi.

*O z qardaşına  
başlıb meh-  
ribanlıqla  
gülümşəmək  
- savabdır; insanı  
xeyirxah, hərəkatlaş  
sövq etmək və q-  
nunsuz işlərdən  
çəkindirmək  
savabdır. Nəbatad  
adamlara yol  
göstərmək və  
korulara kömək  
etmək savabdır.*



Qara at kişnəyir üzü Təbrizə,  
Göy üzündə təmiz hava görünür.  
Zülm bataqlığı çıxsı da dizə,  
Kasıblara azad sabah görünür.

Qara at kişnəyir gözü Təbrizə,  
Mir Xəlilin həbsin dilə gətirir.  
Ərbab Mir Xəlilçün gəzib Təbrizi,  
Gəlib Əndəbildən onu götürür.




Qara at kişnəyir qara günlərə,  
Yer-göy heyrat edir hönkürtüsünə.  
Əndəbil ağlayır öz günlərinə,  
Qoşulub qara atın o naləsinə.

Qara at kişnəyir üzü Təbrizə,  
Göy üzündə təmiz hava görünür.  
Zülm bataqlığı çıxbır dizə,  
Kasıblara azad sabah görünür.



## MİR XƏLİL AĞANIN OĞLU ƏLƏDDİN DƏDƏ-BABA YURDU ƏNDƏBİLİ ZİYARƏT EDİR



*M an babalarım, Mir  
Məhəmməd, Mir Əlişrəf,  
nənəm Fatimə, bibim  
Ruqəyya, əmilərim Mir Cəlil, Mir Cəlal,  
Mir Ağa, Mir Vəli, Mir Əbülfəzlə, atam  
Mir Xəllillə fəxr edirəm".*

Həsrətini kirpiklərinlə yudun,  
Sevincin cimirdi göz yaşlarında.  
Babanın, nənənin nəfəsin duydu,  
Doğma insanların baxışlarında.


Öpdün neçə dəfə məzar daşını,  
O günü dünyadan böyük göründün.  
Öpdükçə sən bacı-qardaşlarını,  
Atan Mir Xəlilin yeri göründü.

Tarixdə nə qədər qanlar tökülb,  
Ala bilməmişik öz haqqımızı.  
Haqqımız qorxuya zora büküb.  
İndisə qaytaraq düz haqqımızı.



İmam Rıza (a)  
buyurur:

**Q**ohumluq  
əlaqəsinin  
bir içim  
su ilə də olsa,  
möhümənləndir.



Hamiya deyirdin mən Təbrizliyəm,  
Çünki bu torpaqda doğulub atam.  
Əslində nə vaxtsa, bizi gözləyən.  
O tay, bu tay yoxdur, bütövük, atam.

Sərinin gəlişini bildi Əndəbil,  
Tutdular o ki, var söz alqışına.  
Dedilər qayıdır gəlib Mir Xəlil,  
Aldılar həsrətlə öz ağuşuna.

Dedilər boy-buxun atası özü  
Təmkinli duruşu Mir Xəlil deyir.  
O nurlu çöhrəsi, qayğılı gözü  
Qayıdır keçmişə nələr söyləyir.

Kimi nəfəsindən dadmaq istəyir,  
Səni kiymə kimi çəkir köksünə.  
Çəkiyə gəlməyən sevgi istəyi  
Qalmaq arzusuya sığınır sənə.

Əndəbil dillənir, Ələddin balam,  
Hər bir ev sənindir ürəyincə qal.  
Hər qapı, hər ocaq sənə doğmadır.  
Hər biri sənindir istəyincə qal.

Hər kəlmə başında Mir Xəlil adı.  
Yollar duyuq düşüb, dilə gəlibdir,  
Necə də sevinir bu gəlişindən  
Qayıdır Mir Xəlil elə gəlibdir.

Elə bil özüdü hər gülüşündə,  
Ayrılmaq istəmir bu yollar səndən.  
Sən bir istəyə bax, doğmaliğa bax,  
Əndəbildə bayram sən gələn gündən.  
O hörmətdən gələn ucalığa bax.

**T**ehran şəhərində,  
Mir Xəlilin  
qızı Səriyyə xanım  
qonağı ol-  
duq. Qardaşı  
Ələddin bizi o,  
ailə ilə tanış etdi.  
Bu görüşdən şərəf  
duyduq.



Mir Xəlil deyəndə, dolur gözleri,  
Ata sevgisinin həsrətin çəkib.  
O qədər yollarda qalib gözləri  
O qədər yollarda boynu büklü.

Səriyyə deyəndə, Mir Xəlil ağa,  
Tökərmış göz yaşı deyir Ələddin.  
Necədir gözümün nuru Mir Ağa  
Yazır darıxmayın gördüz ki, gəldim.

Aliyə onunçün övlad böyüdüb,  
Çətin günlərində döyüşü olub.  
Ailəni qoruyub ana öyüdü,  
Mir Xəlil adında məhəbbət qalib.

Unutmur bu tayı Səriyyə bacı,  
Gəlir ziyarətə ata qəbrini.  
Bir həsrətdən gələn o ehtiyacı  
Təsəlli ruh verir övlad qəlbina.






**E**ndəbil kəndindən, seyidlər ocağından çıxan Mir Cəlal Mir Əlişərəf oğlunun nurunun bütün dünyayı işğalandırması, Allahın Ulu baba-ları Həzrət Peyğəmbərimizə baxış etdiyi Əhli-beytdən olan imamətin islam dünyasında ən la-yıqli, ən şərəflü məqamı deməkdir.

Əmisi oğlu Mir Həsənin dedikleri: "Mir Cəlal əmioğlu Əndəbildən o taya, Azərbaycanımıza gedərkən on iki yaşın içindəydi. Mənim isə onda iyirmi iki yaşım vardi. Kənddə yaşadığı bu on iki ildə O, mədrəsə təhsili almaqla bərabər, həm Quranı gözəl biliirdi, həm də Quranı öyrənə-öyrənə gələcək əsərlərinin mövzularını, onların surətlərini yaradırdı."

Mir Cəlalin on iki yaşından hər bir ili qiy-mətli ömür deməkdir. Hər ilin öz yaş möcüzələri olub.

Əndəbildə bir yol var. O da "Mir Cəlal yolu" adlanır. Sizə göstərdiyim bu yoldan ilk dəfə o taya, Azərbaycanımıza əmioğlunu

əmim Mir Əlişərəf aparıb. Bu yol, Mir Cəlal yolu olaraq əsr-əsr, nə-sil-nəsil yaşayır və yaşayacaq. Mən Mir Cəlal ağanın Əndəbil-dəki on iki illik ömür bioqrafiyası-nı bir-bir sahifəladım. Bələdçim əmioğlu Mir Həsən danışdıqca, qələmə aldım. Hamımız üçün maraqlı olan bu müqəddəs insa-nın on iki ildə qazandıqları mü-qəddəslikləri bütün islam dünyası-nın da bilməsi böyük şərəfdir.



## DOĞULAN GÜNÜ VƏ ALLAHIN MÖCÜZƏSİ


Sevindi Əndəbil doğulan günü,  
Seyidlər qolunda bir qanad artdı.  
Mir Əlişərəf də necə sevinir,  
Nəslin şöhrətinə O, imza atdı.

Seyidlər nurunun nuru artmışdı,  
Müqəddəs göylərin dəyişib rəngi.  
Ərşədə ulduzlara xəbər çatmışdı,  
Yağır yağış kimi ulduz çələngi.

Göbəyi kəsilmiş sünnet olunmuş,  
Sübəhün doğuşunda gəldi dünyaya.  
Babası Peyğəmbər belə doğulmuş,  
Məhəmməd evində sevinc dünyadı.

"İnsanlar sizin aranızda gedər. Sizə dünyanın her tərəfindən adamlar gelər, dinin incəliklərini öyrənmək istəyəcəklər. Onlara yaxşı davranışın, onlara xeyir eməlləri öyrədin."

Babam peyğəmbərin nişanəsi var,  
Boy yaraşıq, çöhrəsi gül, ağ üzərlə.  
Səsində də İmam Əli səsi var.  
Əsrlərdən xəber verir bu gözlər.



Həzrət  
Məhəmməd (s.ə.s)  
buyurur:

**B**esikdən  
qəbrədək  
elm axta-  
rıstända (öyrə-  
məkdə) olun."

Babasın bircə gün dinc buraxmazdı,  
Danış imamətdən, imam Əlidən.  
Babam Kərbəlada bir tarix yazdı,  
O tarix müsibət, düşməz dillərdən.

O, böyük nənəmiz Fatiməyi-Zəhra,  
Axırət dünyasının cənnət çıçayı.  
İmamət onunla çatdı zəfərə,  
Peyğəmbər qızlarının ən göyçayı.

Xəlvətə çəkilib gizlin oxuyur,  
Şahlıqdı kim tutsa, Quran adını.

Müqəddəs Allahın adından birin,  
Dedi, Cəlal qoydum Məhəmməd ağa.  
Allah öz elmindən qoy ona versin,  
Adı da ucalsın ucalıqlara.

Hər səhər qulağı azan səsinə,  
Açıldı gözləri müqəddəsliyə.  
Bağlandı Quranın hər kəlməsinə  
Allahın elmindən gələn biliyə.

Öyrətdi Quranı Məhəmməd kişi,  
Beş yaşda uşaqqadı hikmətə bax sən.  
Özü uşaq idi amma, görnüşü,  
Peyğəmbər nəvəsi Həsəndi baxsan.

Müqəddəs kitabın boyun oxşayır.  
Yetər O Quranla öz muradına.

Əzizlər babası, Mir Cəlal balam.  
Quranın istəyi sevgisi səndə.  
Allah nəzərinə alşın balamı,  
Böyük bir gələcək görürəm Səndə.


Onun neçə evi mədrəsə idi  
Gəlib dərs alırdı Əndəbillilər.  
O Quran elmini kamil bilirdi,  
Burda yetişibdir neçə alımlər.

Altı yaşı, Quranı O əzbər bilir.  
Beynində yaranan fikri axtarır.  
Yetimi siz sevin, Allah bildirir.  
Bahara sevgini Quran'dan tapır.


Yetimi sevəni, Allah da sevər,  
Bacara bildinsə yetim sevindir.  
O da səni sevdidi, böyük bir sərvət,  
Əgər yeri yoxsa, yer ver evində.

Həkk edib sözləri öz yaddaşına,  
O gecə yatmadı səhərə qədər.  
Sözləri islədər göz yaşlarında,  
Ehtiyacı olan yetim nə qədər.

Bu ev kimsəsizin pənahı idi.  
Gündə çuval-çuval un paylayırdı,  
İşıqsız zülmətin sabahı idi.  
O günü ömrünə, ömür sayırdı.



**B**ir saat elm  
öğrenmək, bir  
geçənin  
namazından daha  
yaxşıdır. Bir günün  
elm öyrənilməsi üç  
ayın orucundan  
üstünlər.



*E lmi fayda  
verən alım  
yetmiş min  
abidədən üstündür.*

Bəlkə Cəmilgilin qurtarib unu,  
Qarısı Gülsənəm təndirdə yoxdur.  
Daha çırrı yiğan görmürəm onu,  
Neyləsin, ailəsi, uşağı çoxdur.

Götürüb ciyinə bir çuval unu,  
Getdi qapısına Mir Xəlil ağa.  
Çalışdı bir kimsə görməsin onu,  
Görüb qoy düşməsin ələ-ayağa.

Bişmiş çörək gedir Sənəm qarıya,  
Yaşı artıq ötüb, keçib səksəni.  
Ona xoş baxanı, Allah qoruyar,  
Behişt bağçasında yaşadər səni.

Bütün bu əməllər gözü önünde,  
Yazır olanları söz yaddasına.  
Kimsəyə əl tutsan çətin günündə,  
Xeyir məlek yazar, yaddaşlarına.

7 yaş, boy-buxun, biləklər iri,  
Necə də oxşayır Peyğəmbərimə.  
Bütün gözəlliyi Zeynalabdindı,  
Verib vücudunu nəvələrinə.

Ərbəb adamları xəbər tutdular,  
Kənddə mədrəsə var, Quran oxunur.  
Evlərə hər yerdə pusqu qurdular,  
O vaxt tufan qopur, göydən daş enir.

Onlar başa düşmür bu möcüzəni,  
Minib atalarına çıxb gedirlər.

Yolda əllərindən çıxır üzəngi,  
Atları onları yera çırpıb gedirlər.

Bir gün də eşidib Quran səsini,  
Gəlmək istəyəndə qapıya sarı.  
Görüb şahə qalxan ilan sürüşün,  
Onlar sərhəd qurub, onlar sarılıb

Onlar qayıtmayıb bir də bu yerə.  
Allah qoruyandı, bəndə nə karə.  
İnam gətirərək gördükərinə.  
Biz əmr quluyuq dedilər, ya Rəbb!

8 yaş, düşüncə yaşdan da böyük  
Düşünür əsərin qəhrəmanlarının.  
Qiyməti sənətdə ağır olan yük.  
Tapır hər əsərçün qəhrəmanları.

Bu yaşın Füzuli sevgisinə bax,  
Oxuyur "Şikayətnaməsin" O,  
Ah çəkir, Şəbi-hicran naləsinə bax,  
Eşidir Baharın naləsini O.

9 yaş, sözə bax, yada satmaram.  
Kinayə boylanır baxışlarından  
Qapımızda hürən itə ataram,  
Uzağam nəfşimin qarğışlarından.

Bu yaşda sözündə hikmət var onun,  
Hikmət var, hər sözün mənası dərin.  
O, sənət loğmanı oldu dünyanın,  
Şəfəsi tükənməz hər bir əsərin.



Həzəret  
Məhəmməd (s.a.s)  
buyurur:

*“ E lmin  
fazləti  
ibadətin fə-  
silatından çıxır.”*

**E**lm xəzinə-  
məyən xəzinə  
kimidir.

Bu yaşda düşündü o Baharları.  
Sonalar göz yaşı qala bilməzdi.  
Hər bir əsərinin qəhrəmanları,  
Düşüncədən uzaq ola bilməzdi.



Yandırır içini Füzuli közü,  
Düşünür babası İmam Hüseyni.  
Dilində müqəddəs Kərbala sözü,  
Məqam məhəbbətdə hər biri eyni.

Allahum, Cəlalın gəlib dünyaya  
O ad da sənindir, əzəmet sənin.  
Baba Peyğəmbərdir üzündə həya,  
Mühəmməd əzizi Peyğəmbərlərin.

**10** yaşda fikirlər qələm istəyir,  
Gözləyir yolunu elm ocağı.  
Bu elm sevgisi Quran istəyi,  
Bu qələm nə qədər əsər yazacaq.



Üz tutub, cavabsız suala doğru,  
Gecə yuxusuna hey Gəncə girir.  
İstəyi həsrətdi Şimala doğru,  
Sevdiyi qızı da Bakıda görür,

Gəncə haraylayır, Bakı istəyir.  
Qiymətli söz gəzir ədəbiyyatı.  
Sona da, Mərdan da, Mir Cəlal deyir,  
Bizləri də gətir ədəbiyyata.

**E**lm öyrənən (din  
taləbəsinin)  
əcəli çatdıqda,  
şəhid kimi olar

Söz ayna istəyir, söz çəki gəzir.  
O yazar qorxmadan həqiqətləri.  
Söz də duyuq düşüb onu gözləyir,  
Kasib surətlərdə illərdən bəri.

Nə kirpik yumulur, nə gözlər yatır,  
Nə qədər tələbə boynu bükkülü.  
Dilində səslənir neçə bayatı,  
Həsrətim od tutub, sevgim bürkülü.

Neçə kasiblərin qapısı bağlı,  
Gecə yuxusunda Mir Cəlal deyir.  
Elmin qapıları Cəlal soraqlı,  
Durub yol üstündə, həsrət gözləyir.



Söz xəzinəm ondan söz götürəcək.  
Neçə cavanlara elçi gedəcək.  
Tüstülü ocaqlar köz götürəcək,  
Əsrən-əsrə O, yüksəlacək.

Sükuta sığınan dərs otaqları  
Şirin söhbətindən ləzzət alacaq.  
Nə qədər şirindir qayğları da,  
Nə qədər yetimin könlün alacaq.

Elə sığal çəkər əllər inciməz,  
Yazar siyahıya ehtiyacları,  
Sağ əlin verdiyin, sol əli bilməz,  
Doydurur imkansız qarnıacları.

**E**lm öyrənən (din taləbə-  
sinin) əcəli  
çatdıqda, şəhid kimi  
ölər elm ilə birgə  
olan yuxarı, cañıl ilə  
birgə olan ifadətlər  
istilindir."

## 12 YAS

Bir az nigarandır Əliəşraf kişi,  
İkiyə bölünən bu vətən onun.  
Xəyalına gəlməz oğlun gedisi,  
Bir dünya edəcək Azərbaycanı.

Üz-gözü örtülü Fatimə ana,  
Üzündə gizlədib yaş damcıların.  
Bəlkə də son dəfə baxıb boyuna,  
Ana gizlin-gizlin younculanır.

Böyük olmasa da niyə məhz onu,  
Bütün uşaqlardan O, uca bilir.  
Elmi xatirladır İmam Əlini,  
Hüseyn oğlu Zeynalabdin gəlib.

Bu gecə yatmayıb Əndəbil kəndi,  
Ona hədiyyədir şirin yuxular.  
Oxumaq həsrəti qırıb kəməndi,  
Gedir arxasınca neçə qayğılar.

Boyunu oxşayır o yol, o ciğir,  
Yapışıb, sallanıb ayaqlarından.  
Nəhayət hicrandan arzuya siğınıb,  
Ayrılır uşaqlıq oylaqlarından.

Öyrəndik yüz on yaşı Mir Həsəndən,  
Yaddaşa qalanı qələmə aldıq.  
Çox şeylər öyrəndik söylədiyindən,  
Mir Cəlal ruhunda bir boy ucaldıq.

**E**lmınızı baş-  
qalarına  
öyrədin və  
başqalarının elmini  
öyrənin."



## HƏYATIN Bu ÜZÜ

*J*İmam Riza (ə) Mərvədə cümlə günü "Came" məscidində olarkən buyurur: "Şübəhəsiz, imamət peyğəmbərlərin məqamı və nəsillərin irsidir. İmamət Allahın nümayəndəliyi, Peyğəmbərin (s) xilafəti və canişinliyidir. İmam parlaq ay, işıqlı çıraq, şözlənən nur, zülmət və qaranlıqda hidayət ulduzu və süqutda xilaskardır."



**İmam Riza  
(ə) buyurur:**

"Bir-birinin  
görüşüna gedin ki,  
dostluğunuuz  
möhkömlənsin."

**"İnsan öldüyü zaman əməli bitər.  
Ancaq bu üç əməli istisnadır:  
istifadəsi davam edən sədəqəsi,  
ondan alınan elmi və  
sələh övladlarının duası"**

Hədis




*İmam yağış dolu  
bərəketli bulud,  
ardıjıl (dirlik) yağış və  
parlaq günəşdür.*

İمام yaranmışlar arasında Allahın əmini, bəndələri üzərində Onun höccəti və canişinidir. İmamin vücudu ilə din nizamlanır, müsəlmanlar izzət qazanır, münafıqlar qeyzdən yanır və kafirlər fəlakətə yetir.

Cənubi Azərbaycandan, Əndəbildən, Seyidlər ocağından bu tayki Azərbaycanımıza elm arxasında gələn imam nəvəsi Mir Cəlal gəlişiyələ işıqlı çıraq, şöləlonən nur, zülmət və qaranlıqlara hidayət ulduzu gətirməklə, süqutu xilas etdi.

Yaranmışlar arasında Allahın əmini, bəndələri üzərində onun höccəti və canişini olmasına elmi məqamı, böyüdükləri övladları, Arifi, Hafizi,

Aqili, Elmirası, Ədibəsi, Mehribani, Nərgizi, Leylası, Arzusu, Heydəri, Mir Camalı və Mir Cəlali ilə sübut etdi.



**"İnsan öldükdə üç şey - ailəsi, malı və  
etdiyi əməlləri onunla qəbrə qədər gedər..  
Onlardan ikisi - ailə və var-dövlət geri qayıdar  
digər biri - əməlləri isə (onunla) qalar"**

Hədis

### **GƏLİŞİ İLƏ RUZİ-BƏRƏKƏT GƏTİRDİ**

Gətirdi beynində nə qədər sual,  
Cismində nələr var, bəs kimə desin.  
O taydan bu taya böyük Mir Cəlal,  
Gəldi təhsil alıb, elm öyrənsin.

O taydan bu taya böyük Mir Cəlal,  
Seyid ocağından köz gətirmişi.  
O imam nəvəsi, O, cəhlü-cəlal,  
Nə qədər əsərə söz gətirmişdi.

**İmam Rıza (ə)  
buyurur:**

**"P** eygəmbər  
alasına  
dostluq  
ümidi ilə sələh əməli  
və ibadətə say göstər-  
mənizi tərk etməyin."

Sən demə, bu yurda Mir Əliaşraf kişi,  
Göndərib bu yurdun xoşbəxtliyini.  
Bir ruzi gətirdi onun gəlişi,  
Dünyaya tanıtdı söz sərvətini .

O taydan, bu taya böyük Mir Cəlal  
Gətirdi özüylə xoşbəxt galəcək.  
Sevinir kimsəsiz yetim balarlar,  
Mehriban, qayğılı üzlər güləcək.

O taydan bu taya böyük Mir Cəlal,  
Elmin sütununa dayaq gətirib.  
Elmi ondan öyrən, ondan cavab al.  
Fizika elminə bayraq gətirib .

Sözün mirvarisi, sözün Arifi  
O sözün mülkünlə bir naxış atdı.  
Sırr qalmasın elmə verdi Arifi ,  
Nurundan gör neçə, o nur yaratdı.

Quran bilicisi, Quran Hafizi  
Mövzuları Quran surələrindən.  
Verdi elmə dayaq duran Hafizi,  
Baxdı bu həyata surətlərindən .

Yetim-yesirlərə verdi Aqili,  
Oldu imkansıza ümid qapısı.  
O da yada saldı İmam Baqiri,  
O İmam səngəri, İmam qalası.

İmam Riza (ə)  
buyurur:

**B**ir-birininin  
görüşünsə  
gedin ki  
dostluğunuz  
məlikəmlənsin."

Şəkildə öndə  
Mir Cəlal  
ağanının qızları  
Elmira və  
Ədibə xanım,  
böyük qardaşı  
Mir Xəlilin  
oğlu Ələddin  
və qızı  
Simuzər  
xanım



Çiçəklər içində sevdı nərgizi  
İstəyi bar verdi arzularında .  
Görmədi Təbrizi, gördü Nərgizi  
Dayağı Allahdır arzuların da.


Sevib qoruyurdu ədəb sözünü,  
Saflıq olmalıdır ədib səsində.  
Gözəl olmalıdır sözün düzümü.  
Onu tamamladı Ədibəsində.

70 illik ömrü hədiyyə elmə,  
Hara üz tuturuq Mir Cəlal deyir.  
Atası haqqında xanım Elmira,  
Təkcə biz demirik zaman söyləyir.

Həzrət Məhəmməd  
(s.ə.s) buyurur:

**M**ənim  
ümmətindən  
hər bir  
ağrı və diliqində sahi-  
bına dörd şey zəruri-  
dir". Soruşuldu: "Ey  
Allahın elçisi! Onlar  
nadır?"  
Həzrət (s) buyurdu:  
"Elmi eşitmək, onu hifz  
etmək, yaymaq və ona  
əməl etmək".

AKADEMİK  
**ARİF PAŞAYEV**



*Kademik Arif Mir Cəlal oğlu Paşayev öz dininə hörmətlə yanaşan, onun əxlaqi dəyərlərini qoruyan, babaları Həzrəti Peygəmbər (s), İmam Əli (ə), İmam Hüseyn (ə), İmam Zeynalabdin (ə), Mir Məhəmməd, Mir Əlişrəf, atası Mir Cəlalin müqəddəs yolunu davam etdirən bir nur dənizidir. Bu nur ona atası Mir Cəlaldan gəlib.*

Həzrət Əli (ə) buyurur:

*"Atanın övlada  
ədəb  
və tərbiyədən daha  
ilstün hədīyyəsi  
ola bilməz."*



Ata Mir Cəlalin, baba Əlinin  
Elm zirvəsinin zəfəri onda.  
Bərəkətli bulud kimi əlləri,  
O nəslə bir çiraq imam nurunda.

Həzrət Əli (ə) buyurur:

*"Aqılın ehtiyacsızlığı onun elminə görədir."*

\* \* \*

*"Alimin iki rəkət namazı, alım olmayan adamın yetmiş rəkət namazından  
üstündür."*




*Peyğəmbərlik  
məqamına daxa  
yaxın olanlar  
alımlar və (haqq  
yolda) cihad edən-  
lərdir.*



Hidayət nurudur alnından saçır,  
Səxavəti yer kürəsindən ağır.  
Xəstə, sıkəst, kimsəsiz ona qaçırl.  
Baba imam ərşin sütunundan baxır.

Hər sözü nemətdir, ruzidir onun  
Qəlbindəki ilahi eşq bağıdır.  
Ziyarət eyləyin, baş çəkin ona  
O, imam nəvəsi, Seyid oğludur.



Danışığının sadə, yeriş asta  
Nizamından çıxmaz sözün çəkisi.  
Rayihəsi onun behişt, gülüstən  
Asiman bu nura həsrət çəkəsi.

Babaldan qalan xeyirxahlığa  
Göylər piçildayıb tərif dedilər.  
Yaşatdı, fəth etdi, o ucalığı.  
İnsan qəlbin duyan Arif dedilər.

Qəlbi narahatdır çətinliyi var,  
Dirləyir sonaca müsafirini.  
Gələni rəğbətlə o yola salar,  
Ata ocağında gördükərini.

Şair qəbuluna gəlibdir onun,  
Xəstədir davaya ehtiyacı var.  
Elə bir ölkəyə göndərir onu,  
Sağalıb qayıdır, ehtiram, savab.

Oturub qəbulda yaşı Gülpəri,  
Deyəsən onun da sixintisi var.  
Neyləsin xəstədir, işləmir əri,  
Güldürüb dərdini, könlünü alır.



*Allah yetkin və  
gözəl olan ağılдан  
yüksək heç nə  
yaratmayıb. Odur ki,  
güzəranı da ağılıllara  
verir; ax, Allahı dərk  
etməyin yolu da  
ağılдан keçir.*

Hz. Məhəmməd  
(s.a.s) buyurdu:

*'Küm birinə bir  
elm öyrədərsə,  
əməl edəndə, elmı  
verəndə savab  
qazanar.'*

Sixintiya düşməz tələbələri  
Uzadar həmişə kömək əlini.  
Sevindirir onu qələbələri  
O da sevindirir könüllərini.


Allahın izniylə qoruyaq onu,  
İmamətdən qalan güvənc yerimiz.  
Qəlbimizə çaraq edib nurunu,  
O nurla nurlanır səhərlərimiz.  
O nurla nurlanır şəhərlərimiz.

Peyğəmbərin adıyla ucalmışq,  
Zaman-zaman gələn nəsil deyəcək,  
Babanızın nurundan nur almışq.  
Ağsaqqalım 80 yaşıñ mübarək!



**"H**əqiqətən, iman  
gətirib saleh əməl  
edənlər yaradıl-  
mışların on yaxşılıridır. Onların  
öz Rəbbi yanındakı mükafatı  
(ağacları) altından çaylar axan  
behıştin bağlarıdır. Onlar orada  
əbədi qalacaqlar. Allah onlardan  
razıdır, onlar da Allahdan".

Heyatda qazandığın xeyirxah  
əməllərinlə Rəbbin yanında behış  
bağçasını qazanmaq qismətin ol-  
du. İmamətin layiqli övladı, hamı-  
mızın əzizi, Aqil Mir Cəlaloğlu.



Ömründə bir dəfə  
O, yox demədi.  
Gələn kimsəsizi  
Boş qaytarmadı.  
Sədəqə vermədən  
tikə yemədi,  
Behışt diyarında  
O, nurlu adı.

Aqıldı, gələni  
Gözdən oxuyar





Görərdi dil açan  
Ehtiyacını.  
Baba Peyğəmbərin  
yolun saxlayar,  
Yedirib, doyurdar  
qarnıacları.

Harda yetim görsə,  
geyindirərdi

Sevinc yola düşər,  
O, dincələrdi.

Dilsiz, ayaqsızı,  
sevindirərdi  
O günü evinə  
rahat gələrdi.

Orucluq başladı  
iftar süfrəsi,  
Neçə yerlərdə O,  
mağar qurardı.  
Kasib daxmalardan  
gələrdi səsi,  
Bayramı zəkatla  
başa vurardı.

Elə ki, yetişdi  
Qurban bayramı,  
O, saya gəlməyən  
qoçlar kəsərdi.  
Sevinər kasiblər,  
sevinər hamı,

**Həzrət  
Məhəmməd  
(s.ə.s) buyurur:**

*"Sizlərdən hər  
biriniz öz (din)  
qardaşına öziñə  
etdiyi kimi  
xeyirxahlıq  
etməlidir."*

Şikəst qapısına  
O, tələsərdi.

Dünyasın dəyişdi  
cavan yaşında,  
İmamət müqəddəs  
ömrü yaşayır.  
Baba Peyğəmbər də  
gedib bu yaşda,  
Şərəflə seyidlik  
adın daşıyır.

Nə qədər göz dolur  
Aqıl deyəndə,  
Paylardi gələnə  
dünya malını.  
Bir yetim qapıda  
boynun əyəndə,  
Görərdin sən onda  
onun halını.

Yetim siğalıdı  
Behişt neməti,  
Yetimlər güldükçə  
O nurlanırdı.  
Axırət dünyası,  
cənnət sərvəti  
Cənnət sərvətilə  
O varlanırdı.

Nurundan nur alan

**B**ir şəx  
Allah  
rizası  
içün bir yetimin başını  
siğallarsa, əlinin  
toxunduğu hər tilkün  
miqabılında ona savab  
verilər".

(Əhməd. V 250)




Həzrət  
Məhəmməd (s.ə.s)  
buyurur:

**B**ir qəbilənin  
ölimiñ alimin  
öliminindən  
daha asan və  
döziülsidir.

Mir Cəlali var.  
Yaşadır adında  
Baba şöhrətin.  
Allahın məqamı,  
öz Cəlali var.  
Allahdır qoruyan  
İmam sərvətin.

Adını eşidək  
nəvə adından,  
Bu adın hörməti  
məkanı böyük.  
Nəvə şirin olur,  
Baba adında.  
Babanın nəvəsi  
Aqildir deyək.



**HAFİZ PAŞAYEV**

## *Hafiz hikməti*

*Bizim elmimizin qapısı  
İmam Əli qapısıdır.*

Hafizdir adında hikmət var onun,  
Məqamı elmdə, sözü işiqdir.  
İmam babasından gələn o nurun,  
Özü imamətə bir yaraşıqdır.

Quran kəلامı var hər kalməsində,  
Danışır düşürsən sözün sehrinə.  
Babası Səccadın şirin səsində,  
Qulaq kəsilirsən şeirlərinə.





İmamlıq məqamu qayğılarında,  
Əvvəlində paklıq, sonunda paklıq.  
Müsavirə hörmət sayğılarda,  
O ali şərəfdir, böyük ucalıq.

Hidayət ulduzu işıqlı çiraq,  
Yaranmış içində Allah əmini.  
Gətirib mərhəmət, imamdan soraq  
Seyidin öz yeri, özgə aləmi.

Hafizdir, demə sən, gəlişin məlum,  
Uzadacaq sənə kömək əlini.  
Qalmaz cavabsız da bircə sualın,  
Xatırla elmdə İmam Əlini.



Onlarda tapmışq biz doğru yolu,  
Bərkət, ruzi var, hər addimında.  
İmamət qəlbidir hidayət dolu,  
Mərhəməti böyük hər yardımın da.

Onlara bağlan sən, onları sev sən,  
Onlar imamətdir, çırığı vardır.  
Allahın evidir onların evi,  
Onlar xilaskardır, onlar sabahdır.

Buyurub bizlərə Allah Rəsulu,  
Bizə bu dünyada hidayət onlar.  
Qiyamətə qədər gedək bu yolda,  
Rəhbər vəzifədə yaxşı onlar var.



CƏNNƏT ANALARIN  
AYAĞI ALTINDADIR  
Muhammed (S.Ə.S)

## ŞƏHRƏBANU MÜQƏDDƏS NƏSLİN ULU NƏNƏSİ

Şəhrəbanu,  
Sasani şah qızı  
İمام anası,  
Yəzdəgirdin qızı  
Şəhrəbanudu.  
Ümmətin çırığı,  
İslam sonası,  
İمام Zeynalabdin  
Pəhləvanıdı.  
İمام doğulandan  
iki gün sonra,  
Ana xəstələnib  
Yatağa düşdü.  
Elə o andaca ömür

Çatdı sona.  
Körpə imam üçün  
Çətin gedisi.  
Kim süd verəcək,  
Çağırıcı kənizi  
Ata Hüseyn.  
Bu işi bir müddət  
Kəniz görəcək.  
İمام kəniz qucağında  
Böyüdü.  
Kənizi imamım  
Ana bilirdi.  
Onun döşlərindən  
O süd əmmişdi.  
Ana sevincini  
Ela bólürdü.  
Hami onu doğma  
Ana bilirdi.  
Bir göz qırpmında,  
Ötüb getdi an  
Yeddi yaş içində  
Babası şəhid.  
On yeddi yaşıda,  
əmisi Həsən.  
Düşmən azgınlaşış  
İمامət şahid  
İمامdı sədd olan  
Hər maneaya,  
Dayanıb sükütlə  
Baxmaq olmazdı,  
İslamın düşməni  
Müaviyəyə.



Həzrət  
Muhammed  
(s.a.s) buyurur:

*“Allahın razılığı  
ata-ananın razılığında  
qızəbi İsa onların  
qızəbinidir.”*





Fürsət vermek belə,  
Heç yaraşmazdı.  
Müaviyə kül altında  
Bir od idi.  
Məqsədə çatmaq üçün  
Pul verərdi,  
Ümmət üçün o,  
Zəhərli bir dad idi.  
Təməhkəri aldadıb  
əridərdi.  
Elə bir dövrdə

Həzrət Əli (ə)  
buyurur:

*“İ manun ən möhkəm bəği  
Allaha görə dostluq və Allaha görə düşməncilikdir.”*

Gəldi dünyaya,  
Döyüşür İslamçın  
Həzrəti Əli.  
Çətin imam Hüseyn  
Döyüsdən doya.  
İمامət işığı  
Nər döyüşləri  
Cəməldə, Süffeyndə və  
Nəhrəvanda.  
İslam düşmənləri  
Hücuma keçib.  
İمام Zeynalabdin  
Belə bir anda,  
Qələbə son damla  
Qana and içib.  
İslam ordusuna  
Rəhbər Abdinim,  
yaxın köməkçi  
Ata Hüseynin.  
Səninlə fəxr edir  
Öz İslam dinim



Haqqım var,  
Ümmətlə mən də öyünum.  
Uca yaradan da  
Belə buyurub;  
Allahın yolunda  
Qiyam edəsiz.  
İmam Zeynalabdin  
Dedi, buyurun,  
Bu da ki, biz.  
Gəlin bərpa edək  
Biz ədaləti.  
Allahın yolunda  
Şəhidlik zirvə,  
Yox edək əbədi  
Biz cəhaləti.  
Şəhidlik cənnətdə  
Böyük bir zərrə,  
Bizim məktəbimiz



Həzrət  
Məhəmməd (s.ə.s)  
buyurur:


*“Mən və mənim dəhlisi  
beytində salavat gönətəm  
darmak nisqəsi  
(ikülliiliyi)  
arađan götiñər.”*



İمام Hüseyndi.  
Qidamız şəhadət  
Bərəkətindən,  
Abdulla Zübeyri  
Silək beyindən.  
Dərs alsın o,  
İslam şəriətindən.  
Zübeyr Yezidi  
Kənar etsə də,  
Xilafət əlində  
Möhkəmləndikcə  
Peyğəmbərə belə,  
Salam etmədi  
Dəyişdi get-gedə,

*İ mamat  
Islamın  
boy  
atmaqda  
olan təməl  
və onun  
ucaldılmış  
qoludur.*

qüvvətləndikcə.  
Dedi Zeynalabdin:  
Ey ümmət əhli,  
Zübeyr kimilər  
İslamda yara.  
Biz məhv eyləməsək.  
belə zəhəri,  
İslam çata  
Bilməz ucalıqlara.  
Kerbəla gözünün  
Önündə dağdı,  
Atam İmam Hüseynin  
Şəhid paltarı,  
Ümmət müsibətdən  
Güç alacaqdır.  
İslam azadlığı  
Atamın varı,



Kerbəla on dörd əsrin  
Göz yaşları.  
İslam dünyasında  
İnqilab odu.  
Cənnət sevincidir  
Kəsilən başlar.  
Kerbəla İmam  
Hüseynin adı.  
Burda İmam Hüseyn  
Şəhid olsa da,  
Zülmkarlıq ağacını  
Qurutdu.  
Azadlıq ağacı  
Budaq salsa da,




Pasları silib  
Suları durultdu.  
Aşura dövründən  
Sonra başladı.  
İmam Zeynalabdinimin  
Üşyani.  
Allahın uğrunda  
Qiyam başlandı,  
İmamətin səsi  
Çatdı hər yana.  
Vaylar olsun sənə  
Qulam, ay qulam,  
Yaqub peyğəmbərin  
On iki oğlu...  
Onun gizlənməsi  
Allahdan gəlib.  
O qədər ağladı,  
Gözlər bağlandı.

**İmam Əli (ə)  
buyurub:**

*İ mamat  
ümmətin  
(islərin-  
in) nizamıdır.»*

Gözləri görmədi  
Saçlar ağardı.  
Oğlu diri ikən  
Beli əyildi.  
Baş verənlər  
Allaha agahdı.  
Bunu bilə-bilə  
Yaqub oğul dedi.  
Gözümün önündə  
Nələr baş verdi,  
Şəhid müsibəti,  
Atam, qardaşım,  
On yeddi şəhidi  
Gözlərim gördü.





Deyirsən qurusun,  
Hələ göz yaşım?  
Peyğəmbar evinin  
Bu müsibəti  
əşrlər ötdükcə,  
təzələnəcək.  
Ümmətçün şəhidlik,  
Onun sərvəti,  
İslam azadlığı  
Xoşbəxt gələcək.

Həzrət  
Məhəmməd (s.a.s)  
buyurur:

*“Allahun ra-  
zılığın  
ata-anan-  
nin razılığında,  
qəzəbi isa onların  
qəzəbindədir.”*

İslam dünyasının  
Şəhid zirvəsi,  
düz on dörd əsrdir,  
Yol gəlir hələ.  
dünyada sonacan,  
Gedəcək bu səs,  
Hakim kəsiləcək  
sonsuz qəblərə.



## İKİNCİ XƏDİCƏ ANAMIZ

*A* pardığımız 3 ilə yaxın təd-  
qiqatdan, oxuduğumuz, əldə etdi-  
yimiz ədəbiyyatlardan bu qənaə-  
ta gəldik ki, Püstəxanım ana fə-  
zilətləri, ailəsinə sevgisi, imkansızlara mərhamə-  
ti ilə Xədicə anamızın davamçısı olub.

Böyük Mir Cəlalın eşq bağında əkdiyi çiçəklə-  
rin ətri, rayihəsi bütün dünyani öz ağışuna alıb.





Püstəxanım  
ana Mir Xəlil ağanın  
oğlu Cəmaləddinin  
toy məclisində

Həzrət  
Məhəmməd (s.o.s)  
buyurur:

*A* llah-taala  
ata və  
anaya  
yaxşılıq edən  
insanın ömrünü  
uzadır.

Yetim-yesiri sevindirəndə daha varlı,  
daha zəngin oluram deyirdi Püstəxanım  
anamız. Dediyi hər bir sözün boy-bicimi tə-  
ravətlı, gözəl idi. Sözlərində qəlb rahatlığı, zən-  
ginlik hakim idi.

Böyük Mir Cəlal yorğun olanda o sözlərin ra-  
yılıhsində dincəldərdi.

Püstəxanım anamız qohumlarına hörmətlə  
yanaşır, onların qayğısına qalırdı. Soruşanda be-  
la deyərdi:

— "Mən onun sevdiklərini də sevirəm". Bu baş  
verən mənzərə eyni ilə Peyğəmbərimizlə, onun  
zövçəsi Xədicə anamız arasında baş verib.

Səxavəti və xeyirxahlığı bol və uca idi, sədasi  
ərəşə yüksəlmişdi. Özü də bir mələk idi əslində. Elə  
mələklərin də qanadları üzərində 87 yaşında uca-  
lıqlara, Behişt bağçasına uçdu.

## Püstəxanım və ailəm şah əsərimdir

Müqəddəs MİR CƏLALIN dilindən

Püstəxanım mənim  
Şah əsərimdir,  
Hər əsər yazdıqca,  
Düşüncələrim.  
Açılan sübhümdür,  
Nurlu səhərim,  
Onun kəlməsiylə  
Qəlbim dincəlib.  
Hər bir surətimə,  
O həyat verib.  
Ağrısın yaşayıb  
Qəhrəmanının,  
Bir nur libasında  
Allah göndərib,  
Hissi, həyəcanı,  
O hər anının.

Xoşbəxtənən deyirlər  
Qələm dostlarım,  
Qələmim sözbaşı yorulan deyil.  
O həyat sərvətin,  
O həyat varın,  
Böyük gələcəkdən  
Xəbərlər deyir.  
Hamiya qayğıkeş,  
O güllerüzlü,  
Qohum-aqrəbanın  
Şirin kəlməsi.  
İmam xanımıdır  
Cənnət özüdür.  
Müqəddəs kəlamlar,  
Hər kəlməsində,



Mir Cəlal  
ağa həyat  
yoldaşı  
Püstəxanım  
ana, ailə üzvləri  
və qohumları  
arasında


Həzrət Məhəmməd  
(s.a.s) buyurur:

*"M öminin  
çətinliyi  
hamdan  
çoxdur, çünki o həm  
dünya, həm də  
axırət işləri ilə  
məşjul olmalıdır."*

Könül bağçasında  
Gülüstanumdır.  
Nə yazzsam, o yazır  
İlk ön sözünü,  
O, mənim sonacan  
Eşq dastanımdır.  
Yaşada bilmərəm,  
Onsuz özümü.  
Qurudar söz çeşməm  
Onsuz özünü.  
Yaşada bilmərəm,  
Onsuz özümü.  
Yazdım tarixlərə nurlu sözümü.




Şəkildə: Mir Cəlal ağının oğlu və qız nəvələri



## Aida İmanquliyeva

*H*ər bir millətin inkişaf tə-  
rrixində onun nailiyyətləri-  
nin, dünya sivilizasiyasının  
mühüm tərkib hissəsinə  
çevrilidiyi çiçəklənmə dövrü var.

Gözəlliyi, boy-buxunu, şərəfi, ləyaqəti ilə Aida xanım Qureşin mötəbər xanımı, atası Bəni-Zührə, başçısı Vəhb İbnİ Əbdi Manafın qızı Əminəni xatırladır. O Əminəni ki, dünyanın şərəfi, şanı, uca yara-



**P**eyğəmbər  
(s.ə.s)  
"Kimsə  
yaxşılıq edim", –  
deyə soruşan  
əshab-əyə üç dəfə  
"anana", – cava-  
bını verdikdən  
sonra dördüncü  
dəfə soruşulduqda  
"atana yaxşılıq  
et", – demişdir.



Şəkildə,  
Aida xanım anası Gövhər xanımla

danın onun xatırına yeri yaratdığı son peyğəmbərimiz Muhəmməd (s) in anası idi.

Şərqə ilk sevgini Aida xanıma, şirin nağılları ilə anası Gövhər xanım tanıtmışdır. Aida xanımın 30 illik ömrünü Şərq dünyasına, onun alimlərinin yaradıcılığına həsr etməsi məndə bu fikri yaradır ki, onda təkcə Şərqə, ərəb ədəbiyyatına sevgi, gəlini olduğu müqəddəs imam ocağından gəlməyib. Bəlkə özü də insanlığın xilaskarı hesab edilin, Uca Alahanın sevdiyi, özü yaranmamışdan nürunu yaratdığı Muhəmməd (s.ə.s)in nəslindəndir.

Uca Allah onun ömür payının ucalıqlara, ilahi məqamlara doğru yüksəlişinə özü qərar verib.

Həqiqət belədir ki, Aida xanım da ömür payını ilahi eşq yanında şam kimi əridərək, erkən bir vaxtda yaradanına, Onun uca məqamına qovuşdu.

O, alim ömrünü, qələmilə nura döndərərək, neçə-neçə nəsillərin ömür yoluna işiq saldı. Öz tədqiqatları ilə Böyük Şərq və Qərb dünyasını heyratda qoydu. Sağlığında hər iki dünyada elmin saf bir

incisindən heykəlini yaratdı. Bu inci, bu zərrə elm dünyasında öz çəkisi, nizamı, qədəri, qiyməti ilə ürəkləri oxşayır. Sifətindəki nur bizlər bəxs edəcəyi "Nicat gəmisinin" arxayı, arxalı və axarlı bir gələcəyi olacağını xəbər verirdi. Axi mələklər göy ələminin elçiləridir. Mələyin cinsi olmur. Onları da Allah yaradır. Çünkü canlıların əşrəfi sayılan insanlarından üstün olan varlıqdır mələklər. Ancaq Allahın əmri ilə yera enirlər. Bu enmələr çox uzun çəkmir. Vəzifələrinin yerinə yetirib, qisa zaman ərzində uca dərgahı qayıdır. Bəli, Aida xanımı, Allah öz mələyini, Nəsir İmanquliyev və Gövhər xanımın ailəsinə endirdi. Yaratdığı nuri-Məhəmmədi alıma və qəlbinə hopdurmaqla şərəfləndirdi. Elə bu Məhəmməd nuru idи, Aida xanımı Şərqə, ərəb dünyasına bağlayan. Qəribədir, mələk Şərqə olan sevgisini öz qiymətli inciləri olan Yeni Ərəb ədəbiyyatı Korifeyləri (XX əsrin əvvəllerində Şərq və Qərb ədəbiyyatının qarşılıqlı əlaqəsi probleminə dair) kitabında geniş şərh etmişdir.

Aida xanım bu kitabda XX əsrin əvvəllerində yeni ərəb ədəbiyyatının üç korifeyinin - bunların hər biri təkcə milli ədəbiyyata deyil, eyni zamanda dünya ədəbiyyatı xəzinəsinə son dərəcə qiymətli töhfə vermiş, Cübran Xəlil Cübran, ər-Reyhani və Nüaymənin yaradıcılıq yolundan danışır. Şərqə və Qərbə, ərəb dünyasına olan sevgi onda Allaha olan eşqdən, Peyğəmbərə olan sevgidən yaranmışdır. Ai-



**D**ünya və  
ondan nə  
varsə, qiymətlidir;  
ancaq onların ən  
qiymətlisi –  
fazılətlidir qadındır.



Həzrət  
Məhəmməd  
(s.ə.s) buyurur:

*"Allah-taala  
ata və anaya  
yaxşılıq edən  
insanın ömrünü  
uzadır."*

da xanum öz mələk baxışları və duruşu, üzünün nuru ilə İmam övladı, böyük, müqəddəs Mir Cəlal ocağının nurunu artırdı. Bu ocağa İmam ziyarətgahına Aida xanum bir cüt də mələk, səxavətləri, şəraf və ləyaqətləri, elmi ilə dünyani heyrətdə qoyan, ona şöhrət gətirən Mehriban və Nərgiz bacılarını Akademik Arif Mir Cəlaloğlunun İmamət məqamından dünyaya bəxş etdi. İki nürun işığına kimlər üz tutmayıb?! Bu işqdən nicat tapan bizlər ulu yaradana dualar edirik.



*Aida xanımla bağlı apardığım tədqiqat zamanı çox zəngin və qiymətli məlumatlar alda etdim. Bu araşdırmları qısaca olaraq oxucuların nəzarən çatdırıram. Bütöv və dolğun məlumatlarla isə "Aida xanum Hansı bayın nəvəsiidir" kitabında tanış olacaqsınız!*

Aida xanum Nəsir qızı İmanquliyevanın babası Yusub bəy Əmirəslanov, 1895-ci ildə Azərbaycanın Qubadlı rayonunun Balahəsənli kəndindən Şamaxı rayonuna xidməti vəzifəsilə bağlı golib. Yusif bəy Şamaxıda Fatimə adlı bir xanumla evlənib. Həmin xanımdan İmran, Bahadur, Həsən adlı oğlanları, Seyda, Güllü və Gövhər adlı qızları olub.

Şamaxı zəlzələsi zamanı Yusib bəy ailə üzvləri ilə Bakıya köçüb. Müəyyən müddət sonra qızı Gövhər xanım görkəmli jurnalist Nəsir İmanquliyevlə ailə həyatı qurub. Bu ailənin də yeganə övladı görkəmli ərəbşünas alim Aida xanum İmanquliyevadır.

Peygəmbər anası  
Əminə kimi,  
Nurundan nur verib,  
Getdi dünyadan.  
Onun övladları  
Nuhun gəmisi,  
Şöhrət məqamıdır  
Bütün dünyada.  
İşqli dünyası,  
Şərqi, Qərbi də,  
O, elə xəzinə  
Öyrəniləcək.  
Şirin məhəbbəti  
Elmin qəlbində,  
Nəsildən - nəsilə  
Söyləniləcək.  
Elmində Peygəmbər  
Məhəbbəti var,  
Dili çıxırlayıb  
Quran dilində  
Onda Allah eşqi,  
Allah da sevər,  
Behişt Güл açıbdır  
Əməllərində.  
Bir işq yandırıdı  
Şərfli ana  
Eşqinə, ruhuna  
And içiləsi.  
Mələkdi ucaldı  
O, Asimanı  
Artdı bir zərrə də  
Göyün söləsi.  
Gözəllik apardı  
Ucahqırlara,  
Mələklər yolunda  
Qanad açıdlar  
Endi cənnət-məkan  
Bu ayaqlara,  
Ana şərəfinə  
And da içdilər.





## ƏLMLİ QADIN,

*Allahın canın  
bağcasındandır*



İmamət bağının inci çiçəyi,  
Elminin hər ətri tələbəsində.  
Telləri həzrət Kubra birçəyi,  
Məqamı xanımlar mərtəbəsində.

Yetimə, yesirə hörmət etməyi.  
Görmüşdü anası Aida xanımda.  
Anası da yaranmışın mələyi,  
Alnındaki nuru Arif nurundan.



Bunlar bir ruzidir verilib bize,  
Allah dərgahına dualar edək.  
Allah ömür versin hər birisinə,  
Onlarla birlikdə gedək sonacan.


Doğulub məqamı uca bir evdə,  
Evin hər bucağı nur içindədir.  
Ölkəyə xoşbəxtlik golib bu evdən,  
Qəlb rahat, körəl xoş bir biçimdədir.

Nərgizdir, kövrəkdir imam nəvəsi,  
Dözümdə, səbrdə Həzrət Zeynəb.  
Səsində Ümmü Gülsümün səsi,  
Baxışda Ruqəyyadır eynən.

Elminin güzgüsü işiq, bələdçi,  
Elmin yolcuları söz alıb gedir.  
Öyrənir, öyrətsin xoş gələcəkçün,  
Elmin mənzilinə köz alıb gedir.

İmam Baqır (ə)  
buyurur:

*“E* lmi fayda  
verən  
Aşın  
yetmiş min Abidən  
istiindür.”





Həzrət  
Muhəmməd  
(s.a.s) buyurur:

"Əməl olunan  
elmdən savayı,  
bütün elmlər  
qiyamət giinündə  
viziü-vəbəl  
olacaqqıdır."



Mehriban  
Əliyeva

## FATİMƏNİN (S.Ə.) NURUNDAN BİR NUR

Vəzifəyə, ən yüksək məqama layiq  
imam nəvəsi.

*"H*ər bir əzəmətli  
kişinin arxasında  
əzəmətli bir qadın  
durur".

Bizim məmləkətimizin İslam dünyasında  
əzəmətli, ləyaqətli, İslama layiq dəyərləri ilə  
nümunə olan Mehriban Arif qızı Əliyeva adlı  
imam nəvəsi var.





## AİLƏ MƏHƏBBƏTİ

**Ö** vəlada adab  
öyrətmək,  
bilin ki,  
bir dölu  
qab buğda  
sədəqə  
verməkdən  
yaxşıdır.

İnsanın həlim və mehriban, yaxud sərt və əsəbi olmasına təsir göstərən əsas amil, onun uşaqlıqdan yaşadığı ailə mühitidir. Belə ki, uşaq nəvazişli, mehriban bir ailə mühitində böyüyərsə, o uşaq həmin abi-havanı qəbul edib, yaşadaçaqdır. Professor Fəlsəfi deyir: "Hər bir bəşər övladının keçirdiyi həyat tərzi, insanlarla davranışa üslubu ona kiçik yaşlarından ailədə valideynləri, yaxud məktəbdə müəllimləri tərəfindən aşılanan tərbiyənin nəticəsidir". Hər bir şəxs kiçik yaşlarında aşılanan yaxşı və ya pis tərbiyə

onun gələcəkdə cəmiyyət arasındaki davranışlarında özünü bürüz verəcəkdir. Başqa sözlə deşək, hər dövrədə insanların mənəvi-əxlaqi durumu onların uşaqlıqda beyinlərinə səpilən tərbiyə toxumlarının məhsulu olmuşdur. Bu səbəbdən İslam uşaqlara qarşı nəzakətli və lütfkar olması, valideynlərin onlarla sevgi ilə davranışları və problemlə üzvləşdikləri zaman onlara kömək göstərmələrini təkidlə tövsiyə etmişdir.

**Mehriban xanım** ailədə həmişə sevgi və məhəbbətlə əhatə olunmuşdur. Evin sütunları sayılan Akademik Arif Mir Cəlal oğlu Paşayev, Aida Nəsir qızı İmanquliyevanın bir-birlərinə olan İlahi eş-qindən yaranan münasibətləri istər ölkəmizdə, istərsə də İslam dünyasında bir nümunə məktəbi-

*"İbadət  
çoxlu  
namaz  
qılıb, oruc  
tuşmaqda deyildir,  
əksinə, ən kamıl  
ibadət  
Allah-ıazzanın  
islərində təşkük  
etməkdən ibarətdir"*



Həzrət  
Peyğəmbər (s.ə.s):

"Mən və yetimi  
himaya edən şə-  
kildə bu şə-  
kildə bir yerdə  
olacağam" – bu-  
yurmuş və bunu  
şəhadət barmağı  
ilə orta barmağı  
bir az aralayaraq  
göstərmişdir.

(Buxarı, Taləq. 14,  
25 ədəb. 24)

## İALOQDA NDİRİLMƏSİ

8



dir. Onlar həm ailənin, həm də millətimizin, elmi-  
mizin ziyyəsi, nurudurlar. Belə bir ailədə böyükən  
övlad ancaq və ancaq hamının sevimliyi olur.

Mehriban xanımın xoşbəxtliyinin ən yüksək  
zirvəsi, ailənin İmam nurundan yaranmasıdır. Bu  
nurla, nurlu insanların qədim şəcərəsi ilə tanış  
olacaq, onların imamətin tarixindəki xidmətlərin-  
dən hissə-hissə səhbət açacağıq.

Allahın peyğəmbərimizə, peyğəmbərimizin  
imamlarımıza, imamlarımızın övladlarına verdi-  
yi nur bu gün də nəsil-nəsil yaşamaqdadır. Akademik  
Arif Mir Cəlal oğlunun nuru qızı Mehriban

xanım və Nərgiz xanımdadır.

Allah və onun varisləri olan haqq dostlarını  
mənəvi hallarından və nümunəvi şəxsiyyətlərin-  
dən zövq alan və ilahi rizaya nəsib etdiyi saleh  
bəndələrindən etsin!

Amin!

Allah dostlarının insanlara olan sevgisi sadə  
bir sevgi deyil, bir sıra dəllillərdən qaynaqlanır.  
Onların da ən mühümü elm, iman və təqvadır.  
Mehriban xanımda olan bu üç amil ulu babası  
Peyğəmbər (ə) dən, xanım Fatimeyi-Zəhra(ə) dan,  
babası Mir Cəlaldan, atası akademik Arifdən,  
anası görkəmli şərqsünas-alim Aida xanım İman-  
quliyevadan gəlib.

Həzrət Əli (ə)  
buyurur:

"*X* alqa  
daha  
çox  
xeyir verən kəs  
xalqın ən  
fazilətlisidir."





Peyğəmbər  
(s.a.s) dedi:

**Ü**ç dua  
vardır  
ki,  
onlar qəbul olunur;  
məzəlumun duası,  
müsafirin duası və  
valideyin övladına  
etdiyi duası"

Mehriban xanum alim ailəsində, görkəmli şəxsiyyətlər, elmimizin ziya-sı və zirvəsi məqamına ucalan, akademik Arif Mir Cəlal oğlu Paşayev və dünya şöhrətli şərqşünas-alim, mər-hum Aida xanım İmanquliyevanın nurlu ocağında dünyaya göz açıb. Onun doğulduğu gün, bu ailədə Allāhın möcüzi bas verib. Hələ dünya ya-ranmamışdan əvvəl, Allāhın yaratdığı Nuri-Məhəmməd yaranıb. Nuri Mə-həmməd imamlarımızın və onun övladlarının hər birinə nəql olunub. Mehriban xanıma nur babalarından, atası Arifə, Arifdən Aida xanıma, on-dan da həmin uşağın alınına nəql olu-nub. Həmin gün yaşıl rəngdə, yaşıl əbali, nuranı bir kişi gözə görünüb. Nur liba-sına bürünmüş bir xanım uşa-ğın başı üzərində dayanıb. Yaşıl qanadlı kəpənək isə uşa-ğın atrafında dolanırmış.

Bütün bu möcüzələr, Al-lahın ən çox sevdiyi, onun da xatirinə yer kürəsini, dünyani, mələkləri ya-ratdığı, peyğəmbəri-mız və onun əhli-bey-tinə olan sevgisindən baş verib. Peyğəm-bərimizin nəfəsi çat-an yerlər əmin-amanlıq, bolluq,



mərhəmət və rəhmətlə doludur. Uca Allah, o mər-həmət və rəhmətdən bizləri uzaq salmasın.

Amin!

## Göy üzündən gələn səs!

Gördü o zərrəni  
Yaşıl rəngində  
Körpə Mehribanın  
Yanaqlarında.  
Uşaq başqa aləm  
Oldu o gündən,  
Nurdan nurlanırdı  
Yanaqları da.  
Körpə dil açmışdı,  
Zikr edirdi.  
Başı üzərində  
Yaşıl kəpənək.  
Körpə yaradana  
Şükr edirdi,  
Allahdan mərhəmət  
O dileyərək.  
Eşitdikcə mən, bu olanları  
Titrədi dizlərim  
əsdi əllərim,  
İمام zamanında  
Belə hal olub,  
Dərgaha qaldırıb  
Körpə əllərin,  
Üzündə təbəssüm  
Halbahal olur.  
Gözünə görünür  
Bəlkə də onun.



**B**öyük gələcəyə  
gedən yol,  
böyük  
düşüncədən başlayar.



*"Müsəlmanın  
istəyini  
yerinə yetirmək  
üçün səy  
göstərmək,  
Kəbəni yetmiş  
dəfə təvaf  
etməkdən  
üstündür".*


Xəbəri çatdırısm  
Ərşî sütuna.  
Gül üzlü o xanım  
Bəs onda kimdir?  
Ədəbi, əxlaqı  
Atəşdir, yanır.  
O nurlu nənəmiz  
Yəqin Fatimədir.  
Ev başdan-ayağa  
Nura boyanıb.  
Kimdir bəs o yaşıl  
Geyimdə duran?  
Duruşu, baxışı  
İمام Əlidir.  
Bir əlində ruzi,  
Birində Quran  
Allahın Aslanı  
Həm də Vəlidir.  
Onlar harada  
Olsa, nəvələrini

Kəpənək körpəni  
tərk etmir bir an.  
Gül üzlü bir xanım  
Görür gözləri,  
Kimdir bəs o yaşıl  
Geyimdə duran?  
Kəpənək mələkdir  
Bəlkə də elə,  
İmamət məqamın  
Gətirib ona.  
Bu əhli-beytdən  
Olan nəsilə,

Ərşin sütunundan  
Baxıb taparlar.  
Daim üzərində  
nəzərlərini,  
Uca məqamlardan  
Belə tutarlar.  
Eşidib Mir Calal,  
bu möcüzəni  
Allah rızasına  
bir qurban kəsdi.  
Allah imamətdə  
ucaldı məni,  
Möcüzə doğuldu  
əziz nəvəsi.  
Sədəqə çıxardı  
Arif də həmən,  
Aida xanının  
Sevgi çeşməsi.  
Açıbdır cənnətdə  
Nərgiz yasəmən,  
Bir boy da  
Ucaldı imamət səsi.  
Böyüdü zamanı  
çatdı on yaşa,  
Qəlbindən səxavət  
Piçıldayırdı.  
Mərhəmət, xeyirxah,  
Dosta, yoldaşa,  
Yetimə sevgini  
Yaxın sayırdı.

**İmam Səccad  
(ə) buyurur:**

*"Camaat elm  
oxumağın  
ibilsəyidələr,  
qanları  
axıtlımaqla,  
döryalara baş  
vurmaqla olsayıd  
da belə, yənə  
təhsil aradıca  
gedərdilər."*





Həzrət  
Məhəmməd  
(s.ə.s) buyurur:

“*İm ilə  
birgə  
olan  
yuxu, cahl ilə  
birgə olan  
ibadətdən  
üstündür.*”

## 10 yaşlı Mehriban Ramazan ayında bu yuxunu görüb

Gördü gəlib, çıxıb  
Nurlu bulağ'a.  
Ağ atın belində  
Yaşıl çəməndə.  
Nurani bir qoca  
Çıxıb qabağa.  
Mənim xanım nəvəm,  
Bax Kövsərdəsən.  
Söykənib, dayanan  
Nənən Fatimə,

## 10 Yaşında Gördüyü Yuxu

Yalnız müqəddəs insanlara ilahi yuxular görmək nəsib olub. Bu yuxuları görmək, o müqəddəslərin böyük və ya kiçikliyindən asılı deyil. Nuri-Muhəmmədi alınma nəql olunan Müqəddəslər Allahın nəzaratındadır.

*Səma aləmindən  
eşitdiklərim*

Suyun yanağında  
Onun nurudur.  
Cənnət Əhli olmaq  
Vardı bəxtində.  
Sənin imamətin  
Sudan durudur.  
Yetimə-yesirə  
Mehriban balam,  
Gördüün göy çəmən  
Yetim nəfəsi.  
Xoşbəxtidir əməllə  
Cənnəti alan,  
Xanım Şəhrəbanu,  
Səccad nəvəsi.  
Yetimin telinə  
əl çəkənlərin,  
Cənnətdə əlləri  
Meyvə dərəcək.  
Onu balası tək  
Hey sevənlerin,  
Nəfəsi cənnətdə  
Gül bitirəcək.  
Qulları içində  
Səni axtarıb,  
Sən tənha qalarkən  
Biz görmədikmi?  
Xatırla yetimkən,  
Biz soni tapıb,  
Sənə siğınacaq  
Biz vermədikmi?  
Görürsən Allahın  
Söylədiyini  
Yetimin eşqinin

“Cənnət  
əhlinin dörd  
xisləti var:  
*Gülərizlilik,*  
*sirin*  
*dillilik,*  
*mehriban*  
*qəlb,*  
*səxavatlı əl.*





Həzrət  
Məhəmməd  
(s.ə.s) buyurur:

*"Allah  
qarşısında vacib  
əməlləri yerinə  
yetirdikdən  
sonra ən yaxşı  
iş müsəlmanı  
sad etməkdir."*



Başında duran  
Yetimə mahəbbət  
Bəslədiyini  
Quranda buyurub:  
Uca yaradan.  
Soysuz ocaqlara  
Yetim gələrsə,  
Xoşbəxt o kəsdir ki,  
Könlün xoş edə.  
Onu qarşilanı

Üzlər gülərsə,  
Allah sevindirər,  
Körpə səsilo.  
Yetimə-yesirə  
Mehriban balam,  
Yerin də oxudu  
Yetim nəfəsi  
Xoşbəxtidir yetimi  
Qoynuna alan.  
Allaha da ən tez  
Çatandı səsi.  
Yetimə-yesirə

Mehriban balam.  
O qədər evlərdə,  
Gözü yollarda  
Yolunu gözləyən  
Nə qədər balan  
Gözləyir cavabin  
Suallarından.  
Yetimə-yesirə  
Mehriban balam,  
Yetim duasından  
Cənnət tikilib.

İمامətə, əhli-beytinə  
Salam.  
Allah bəndəsinə  
Qoymayıb minnət.  
Yetimə-yesirə  
Mehriban balam,  
Gözləyir nə qədər  
Dualar səni.  
Tənha divarlarda  
Yanağı solan,  
Eşitmək istəyir  
Sənin səsini.  
Yetimə-yesirə  
Mehriban balam,  
Dünyanın qiyməti  
Yetim gözündə  
Dünya qazancısa  
Axırət olan  
Dönür sevinclərə  
Yetim üzündə.  
Yetimə-yesirə  
Mehriban balam,  
Nicat gəmisində  
Yolunuz uzun,  
Xoşbəxt gələcəkdir  
Sizinlə qalan.  
Peyğəmbər üstündə  
Bu yolumuzun  
Söylədi bunları  
Nənəm Fatimə  
İمامətdən qalan  
Bu yol bizimdir.  
Söz verdim sevgimlə



*"S evindir  
din ye-  
timi,  
sevindi  
Uca Allah"*



İmam Əli (ə):

**B**əndələrə  
yaxşılıq  
etmək, o biri  
dünya üçün  
nə gözəl  
azuqədir".

Düşündü xeyli,  
Bu dünya axırət  
Dünyası demək,  
Qazan bu dünyada  
Sən gözəl əməl,  
Yetimin-yesirin  
Qapısın döymək,  
Görsə bir kimsəni  
Yanağı solğun,  
Dərdini-halını  
Bilərdi həmən.  
Bu dərdi yük edib  
Gələrdi yorğun,  
Ata-anasıyla  
Bölərdi həmən.  
Atacan, Gülərin  
Atası yoxdur.  
Ona da bir don al,  
Mənə alanda.  
Evlərində uşaq  
Bir dəstə çoxdur.

Baxım yetimə  
Yetimin hər biri  
Özümüzündü.  
Əvvəl gündən belə  
Nənən Fatimə,  
Paylayıb doyunca  
Öz süfrəsindən.  
O süfrədən gəlib  
Sənə bu nemət,  
Verib nəfəsinə  
Öz nəfəsindən.  
Ayılıb yuxudan

Yetim sevincləri  
Bizə qalandı.  
Anacan, Aida,  
Şipşirin anam,  
Sən mənə çoxluca  
Ayaqqabı al.  
Kimsəsiz uşaqlar  
Ayağı yalın,  
Xoşbəxt o adamdır  
Könüllər ala.  
Uca Allah bizə  
Belə buyurub:  
Sevinən bir könlük  
Sən gətir mənə,  
Behişt bağçasının  
ətrini verim.  
Yetimin dərd tozun  
Sil gətir mənə.  
Cənnətdə mən sənə,  
Yerin göstərim.  
Yetimin malını  
Qoru sonacaq,  
Qoyma bir kimsəni  
əlini vursun.  
Onun öz malıdır  
Çatdır ona sən.  
Sənin mükafatın  
Behiştür bil sən.  
Dünyanın malıdır  
Dünyada qalar,  
Doyuzdur sən onu  
Şirin tikənlə.  
Onun duasıyla



Həzrət  
Məhəmməd  
(s.ə.s) buyurur:

**M**ənim  
ümmitə  
qarşı mehriban  
olanla Allah da  
mehriban olar."




Şanın ucalar,  
Cənnətdə mələklər  
Bir köşk tikərlər.  
Birinə bir cüt  
Corab aparır,  
Güllüyə alıbdır  
O güllü yaylıq,  
O hər çətinliyə

Bir çarə tapır.  
Onda ümidsizə  
Məhəbbət, qayğı.  
Bir yanağı solğun  
Gözünə dəysə,  
Aldığı yeməyi  
O yarı bölür.  
Bir yolcu gəlib  
Qapıların döysə,  
Bu ev mərhəmətin  
Yolunu bilir.  
Bu ev rəhmət dolu  
Ümid işığı,  
Allahın yanında  
Məqamı yüksək.  
İmamət ocağı  
Allah aşığı,  
Nəsildən nəsilə  
O, yüksələcək.  
Eşidib Mircəlal  
Nəvəsi haqda,  
Babanın o nurlu  
Gözləri doldu.  
Yetimə əl tutmaq  
Uca dərgahda  
Allahın qatında  
Rəhmətlər boldu.

**B**u dünyada  
yetimi  
sevindirən  
behişt paltarı  
geymis kimidir

Mehriban qızına  
Sevimli ata  
Elə bil dünyani  
Vermişdir ona.  
Yetimə, şikəstə  
Kimsə əl tutsa,  
Çətində mələklər  
Çıxar yoluna.  
İllər ötüb gedir  
Böyüyür arzu,  
Nə qədər imkansız,  
Yetim uşaq var.  
Allah bu arzuya  
Yetirir ruzu.  
Gəlini olduğu evdən  
İşiq var...  
Millət qaranlıqda  
Zülmət içində.  
Çağırır özünün  
Xilaskarını.  
Millət aldanmadı  
Bu seçimində  
Gətirdi özünü  
Milli varını,  
Müstəqil dövlətin  
İftixarını.  
İşığa qərq oldu  
Qaranlıq gecə.  
Qurdu intizamlı,  
iş adətini,  
Milləti yetirdi  
əbədi gücə.  
Verdi millətinə  
Səadətini  
Adına bir tarix



İmam Əli (ə):

**S**ənəvət  
alıcnab-  
haqqan  
irəli gelir".



"Aranızda  
yaxşılığa dəvətə  
çağıran, xeyir  
işlər görməyi  
əmr və pis  
əməlləri  
qadağan edən.  
bir camaat olsun.  
Bunlar həqiqətən  
nicat tapmış  
şəxslərdir."

(Quran, Ali-İmran  
surəsi, ayə 104.)

# AZƏRBAYCAN RESPUBLİKASI

Yazdilar onun.  
Əsil tarixiə  
Müstəqil yolu.  
Cənnət bağçasında  
əbədi yazdı.  
Peyğəmbər dünyadan  
Köç eyləyərkən,  
Qiymətli iki şey  
əmanət qoydu.  
Quran, bir də  
əhli-beytim söylərkən,  
Ümmət hər ikisin  
Müqəddəs saydı.  
Yapışın Qurandan,  
əhli-beytdən  
Ayrılmayın bir də  
Qiymətəcən.  
Əgər üz döndərsəz,

Siz bu niyyətdən  
Yanıb, kül olarsız  
Qiyamətəcən  
Hüseyn məndəndir,  
Mən də Hüseyndən.  
Hüseyini sevəni,  
Allah da sevər.  
Ona hörməti var  
Yerin, göyün də  
Onu mələklər də  
Elə sevərlər.  
Xanım Fatimə də  
Ciyərparamdı.  
Onu kim incitsə,  
Məni incidər.  
Ağır söz söyləsən,  
Böyük haramdır.  
O cənnət içində,  
Cənnətdə inci.  
Mənim əhli-beytim  
Nuh gəmisidir.  
Ona minən şəxslər  
Nicat taparlar.  
Mənim səsim  
O Əlinin səsidi.  
Qurandan yapışan  
Ondan tutarlar  
Minin bu gəmiyə.  
Uzaq düşməyin.  
Sizə ömür boyu  
Nicat burdadır.  
Aldatmasın sizi  
Sözü düşmənin,  
Mənim əhli-beytim





Həzrət Əli (ə)  
buyurur:

**A**təm  
övlada  
ədəb və  
tərbiyədən daha  
üstün hadiyyəsi  
ola bilməz."



Cənnət yurddadır.  
Dünyadan köçəndə  
O böyük Heydər,  
İki şah əsərin  
əmanət qoydu.  
Biri müstəqillik,  
Qurucu Öndər  
Bir də əhli-beyti  
Rəhbər buyurdu.  
Ona inanıram,  
Ona inanın.

Böyüüb dizimin  
Yanında mənim.  
Evimdə nəfəsi  
Vardır imamın,  
Məqamı böyükür  
əhli-beytinin  
Ondan yapışın ki,  
Ürəyi təmiz.  
Evində xanımı imam nəvəsi.

Bizim hamıımıza  
Peyğəmbər əziz,  
Bizim evimizdə  
İمامət səsi.  
İllahdır, möhtəşəm  
Duruşu Əli  
Elmi hər kimsəni,  
Heyrətdə qoyur.  
Kökü, nəcabəti,  
Dünyaya bəlli,  
Dünya hörmət edir,  
hörmətlə sayır.  
İمامət nurunun  
Şərəfi onda.

Neçə sabahından  
Sabah görünür.  
İman Əlinin də  
Zəfəri onda.  
Ölkə başdan-başa  
Nura bürünüb.  
Yanında xanımı,  
Zəhra nəvəsi.  
İslam ocağının  
Közü evində,  
Dördüncü imamın  
Səccad nəfəsi,  
Allahın kəlamı,  
Sözü evində.  
Nicat gəmisidir  
Onlar ikisi  
Yapışdıq onlardan  
İki əllə biz.  
Duzu, bərəkəti  
Doğulan kəsin  
Gedir bu gəmidə  
Gələcəyimiz  
Xeyir-bərəkəti  
Xanım Səkinə.  
Gözlorı hər yerdə  
Yetimi gəzir.  
Olmayıb laqeyd  
Gördükllerinə,  
Yetim sevinirsə,  
Dünyadır özü.  
Şikəst, imkansızın  
Döyüb qapısın,  
Sönən çraqların  
Odun vermişən.




İman  
Zeynalabdin  
(ə) buyurur:

**B**ütün  
xeyirlə-  
ri, xal-  
qın əlində olana  
göz dikməməkdə  
gördüm."





Açın kimsəsizə,  
Açın qapımı,  
İnciyib, üzünü  
Çevirməmisən,  
Eşitdin ki, nənən  
Fatimeyi-Zəhra  
Yazığa ağzının  
Tikəsini verib.  
Deyir Mehribanı  
Xanım Zəhradır,  
Bu sevgini ona  
Allah göndərib.  
Göndərib məqama  
Yüksəltsin səni.  
Babanın, nənənin  
Müqəddəs yolun.  
Qoruyur hər zaman  
Öz pöhrəsini  
Leylan da şərəflə  
Gedir bu yolu.



*B*ir möminin möhtac, qərib, yoxsul  
və yetimləri axtarıb tapması, maddi  
və mənəvi olaraq onların qırıq  
könlərini xoş tutması, yəni, onlara İslamın gülər  
üzünü göstərməsi la-  
zımdır.

Beləliklə, o, ilk növbədə yetimi və möhtac  
oləni axtarıb tapan, on-  
ların başını oxşayan  
Həzrəti Peyğəmbəri (s)  
fikirləşməlidir. Cünki  
aləmlərin sultani  
Həzrət Peyğəmbər (s)  
də yetim idi.





Mallarmı gecə  
və gündüz, gizli  
və aşkar (yox-  
sullara) sərf  
edənlərin Rəbbi  
yəməndə böyük  
mükaflatları  
vardır. Onların  
(axırtda) heç  
bir qorxusu  
yoxdur və onlar  
qəm-qüssə  
görməzlər.  
**(Əl-Baqəra 274)**

Sevindirdin yetimi,  
Sevindi uca Allah.  
Bu gözəllik önündə  
Cənnətlər saya gəlməz.  
İşqli neçə sabah  
Sən tanrıının istayı,  
Səni tanrı qoruyur.  
Neçə gözə nur verdin  
Qəlbində vardı istək.  
Dili söz tutmayanlar  
Əliylə var ol dedi.  
Qalbin Allah eşqində  
Mələklər istəyəcək.  
Neçə həyat verdiyin  
Şikastlər sağ ol dedi.  
O nurdan pay düşüb  
Heydəroğluna  
Neçə fəth edəcək  
Zəfəri qalib.

Müqəddəsdən  
Gələn xeyirxah yoldur.  
Anan Aida xanım,  
Bütün Şərqiñ işığı.  
Atan Arif müəllim,  
Elmin froman güc alib.  
Xalqımızın ucalığı,  
Xalqımızın yaraşığı.  
O ucqar Yardımlının,  
Bir ucqar dağ kəndində  
Bir məktəb tikdirdin sən,  
Analar sevindilər.  
Övladlar dua etdi.  
Hər məktəbə gedəndə  
Heydər Əliyev Fondu,  
Yazdı tarix dedilər.  
Bu beş illik tarixin



Çanaqbulaq kənd orta məktəbi  
Yardımlı rayonu




Həzrət  
Məhəmməd  
(s.ə.s) buyurur:

*"Dünyada  
yaxşılıq edənlər  
Axırtıda xeyir  
nail olar,  
dünyada pislik  
edənlər  
isa Axırtıda  
bələya dülçər  
olarlar".*



Neçə illik yaşı var.  
Xeyirxah əməliylə  
Əsrə ucalıb gedir.  
Dünyanın çox yerində  
Sevimli sirdəsi var.  
Seyidlər ocağından  
Böyük güc alıb gedir.  
Hami Mehriban deyir,

Hami İlhamı deyir.  
Sözlərin müəllifi,  
sada kənd adamları.  
Bunu dillə deməkçün  
Yalnız ürək söyləyir.  
Xalq sevir həqiqəti,  
Rədd edir nadanları.



Qızın Leyla xanım da  
Moskva təmsilcisi  
Orda vətən oğlunun  
Yoxdur heç əziyyəti  
Heydər Əliyev Fondu,  
Bütün dünyada səsin  
Millətin xoşbəxtliyi,  
Öndərin vəsiyyəti  
Ürəyində məhəbbət  
Arzu, balaca Heydər,  
Ata, anası kimi.

**Həzrət  
Məhəmməd  
(s.ə.s) buyurur:**

*"Allah-taala  
övladlarınız  
arasında, hətta  
onları öpərkən  
bələ ədalətə  
riayət etməyinizi  
sevir."*

Sevir xalqı ürəkdən  
Bu xoşbəxtlik millətə.  
Gəlib uca göylərdən,  
Arxayın ol millətim,  
Sən xoşbəxt gələcəksən!

## Dünya imamətlə sevinib, onunla nicat tapıb




Onun imamətdə  
İstəyi bəlli,  
Nəvələr qisməti  
ən şirin paydı.  
İمام sevgisinə  
Birini Əli,  
Allah eşqinə,  
Mikayıl qoydu.  
Bu sevgi  
İslamda ucalığımızdır.  
Yetimin son ümidi,  
Sığınacağı.  
Behişt bağçasında  
Üz ağlığıdır.  
Böyük ziyarətdir  
Seyid ocağı,  
Hacixanum deməyə  
Haqqımız vardır.  
Yetim sevinəndə,  
Kəbə sevinir.  
Kimsəsiz evinə getdin  
Savabdır.  
Hər gün baş çəkir o,  
Allah evinə.

Xalqımızda ad-sanlı  
Qadınlar olub  
Həcərin, Tomrisin  
həyatı bəlli.  
Heç vaxt unudulmur  
Tarixdir qalib.  
Hər kəs tarixini  
Yazacaq bəlli.  
O, on dörd əsrlik  
Yol gəlib bizə,  
Adları İslamin  
Xəritəsində.  
Nəsildən-nəsilə  
Neçə əsrə  
Gedəcək nəvəsi,  
Nəticəsində.



**Həzrət  
Məhəmməd  
(s) buyurur:**

*"Məməni şad  
edən məni şad  
etmiş, məni  
şad edən isə  
Allahı şad  
etmişdir."*



Hz. Məhəmməd  
(s.ə.s) buyurub:

*U*ca yaradan  
qiyamət  
günü yeddi  
qism kişini öz  
əşinin kölgəsində  
saxlayacaq:  
— bunlardan  
birincisi ədalətlili  
rəhbər,  
digər biri iş sağı  
əlin verdiyini sol  
əlinə bildirməyən  
kisidir



*S*ahi onu eşqdən yaratdı. Ona sevgi-sini verdi. Bu sevgi bir zamana, bir məkana siğmadı. Büttün dünyani dolandı. Bu eşq, bu sevgi qarşısında dünya heyrətdə qaldı. Sözünün heyrətində, duruşunun əzəmətində, Sözün çətin məqamında, söz muhasırəsində hamı ona üz tutub, kömək istədi.

Peyğəmbəri-Əkrəmdən (s) Həzrəti Hüseyn haqqında: "Mənim bu övladım (Hüseyn (ə) imam, İmam övladı, imam qardaşı və doqquz imamın atasıdır."



*O*nlar Alla-hın biza verdiyi  
ədalətlili rəhbərlər  
və nümat  
gəmisidirlər

Hazrat  
Məhəmməd  
(s.a.s) buyurur:

**C**amaata  
verilən  
heç bir  
sədəqə onların  
arastında yayılan  
elmdən  
üstün deyildir."



MEHRİBAN XANIM  
ƏLİYEVA.

"Yoxsulluq və zərurət içinde boğulan könüllər dumanla dolu bir evə bənzər. Sən onların dərdinin dinləmək surəti ilə o dumanlı evə bir pəncərə aç ki, onun dumanı çəkilsin sənin də qəlbin riq-qətlənib, incəlsin".

İlahi! Dünyaya mərhəmət və rəhmət olaraq son peyğəmbər Həzərəti Muhəmməd əhli-beytindən olan imamət bağçasının zərif çiçəyi, xanım Fatiməyi-Zəhra, İmam Əli, İmam Hüseyn nurlu imam Zeynalabdin(ə)in budaqlarından olan Mir Məhəmməd, Mir Əlişərəf, Mir Cəlal və oğlu Arif müəllimin, qızı behişt çiçəyi Mehriban xanımın İslam dünyasında imamətdə qazandığı şərəfi, ləyəqəti öz uca məqəminlə qorу, Ya Rabb!

İlahi! Onun nurlu təbəssümüdür yetim könüləri sevindirən. Onun nurlu qəlbidir əlsiz, ayaqsız yolundakı yaşıł işiq. Onun nurlu varlığından kasiblərin ruzi, bərəkət evi daim sevinc içindədir. Bu nurlu xanımı qorу bizlər üçün, Ya Rabb!


Uca Yaradan Kövsəri, behişt-bağçasını Muhəmməd (S.Ə.S) onun əhli-beytinə, qızı xanım Fatiməyi-Zəhra və onun övladlarına, bu övladlardan olanlara hədiyyə etdi.

Bu gözəl məkanda isə əhli-beytdən olan Siz nəslin də öz yeri var. İmam nəvəsi, yetim-yəsir, kimsəsizlər anası

## Əndəbil bayatıları

Əzizinəm Əndəbil,  
Təbriz, Sofyan Əndəbil.  
Getdim ziyarət etdim,  
Bu yerləri sən də bil.

Əzizim Paşam gəldi,  
Həyata yaşam gəldi,  
Dağ, daş nura boyandı,  
Seyid Mir Paşam gəldi.



Əzizim Şərəfimdi,  
İslamda şərəfimdi.  
Səccad ağa övladı,  
Bu Əli-Əşrəfimdi.

Əzizim Fatiməsi,  
Zəhranın Fatiməsi  
Açıb yetimə süfrə  
Gəlir ya Hüseyin səsi.

Əzizim Cəlalıdır  
Allah ismi Cəlalıdır.  
Özü Əndəbillidir  
Ələşrəf Mir Cəlalıdır.

Əzizim Xəlilidir,  
Allahın Xəlilidir.  
Mir Paşanın nəvəsi,  
İsmi də Mir Xəlildir.

Həzər  
Məhəmməd  
(s.a.s) buyurur:

**A**llah-  
taala  
ata və  
anaya yaxşılaşq  
edən insanın  
ömrini uzadır."

Həzrət  
Peyğəmbəri-Əkrəm  
(s.ə.s) buyurmuşdur:

**“**Oz övladları  
nazi üç seylə  
tarbiyyə edin:  
Peyğəmbərinizə məhabə-  
bətlə, onun Əhlü-bey-  
tiyə sevgi-istəkli və  
Quran oxumaqla.”

Əzizim Cəlil gəldi,  
İmama Cəlil gəldi.  
Ruqəyyası sevindi,  
Qardaş Mir Cəlil gəldi.

Əzizinəm ağası,  
Əkib şöhrət bağçası.  
Bunlar imam nurudur,  
Bir nur da Mir Ağası.

Əzizim Vəlisiidir,  
Allahın Vəlisiidir.  
Quran elmini bilir,  
Əli, Mir Vəlisiidir.

Əzizim Əbülfəzdir,  
Həzrəti Əbülfəzdir.  
Nurdan nura nur gəlib,  
İsmi də Əbülfəzdir.

Əzizim Arifidir,  
Elmimin Arifidir  
Mir Cəlal şöhrətindən  
Ucalan tərifidir.

Əzizim Hafizi var,  
Quranın hafizi var,  
İmam İslamda şöhrət,  
Onun da Hafizi var.

Əzizim Aqili var,  
İmami Baqiri var.

Nəslin şöhrətində  
Onun da öz yeri var.

Əzizim Şəhrəbanı,  
Nənəmiz Şəhrəbanı.  
Fatimədən gələn nur,  
O da ki, Mehribanı.

Əzizim Ələddini,  
Mir Xəlil Ələddini.  
Alnında möhür yeri,  
Qanında İslam dini.

Əzizim Nərgizi var,  
Yasəmən, Nərgizi var.  
İmamdan gələn yoldur.  
Öz cığırı, izi var.

Əzizim Ədibəsi,  
İslamda əqidəsi.  
İmamət xanımları,  
İslamın gül nəfəsi.

Əzizim Elmirası,  
Nurdur ona qalası.  
İmam qızları behişt  
Cənnət ətri olası.

Həzrət  
Məhəmməd  
(s.ə.s) buyurur:

**“**A llah  
qarşı-  
sında  
ən sevimli bəndə  
Onun bəndələrinə  
daha faydalı olan  
kəsdi.”

# ONLAR

dünyanın hər  
ölkəsində İslamda  
yüksek məqam  
sahibidirlər

*Mir Cəlilin 5 oğlu var, 4 qızı.*



1. Ağamehdi - onun böyük oğludur.  
Amerikada yaşayır. Dövlət işindədir, doktordur.

2. İkinci oğlu Ağacavaddır - O, da Amerikada yaşayır, memardır-mühəndisdir.

3. Üçüncü oğlu Ağahüseyin İngiltərədə yaşayır. Elektrotexnika sahəsində çalışır.

4. Dördüncü oğlu Ağahadı isə Belçikada yaşayır. Yazarıdır. Eyni zamanda filmlərə ssenarı yazır.

Qızlarının böyüsü Fatimə xanımdır.

İkinci qızı Xədicə xanımdır.

Üçüncü qızı Məryəm xanımdır.

Dördüncüün adı Əfsanə xanımdır.

5. Mirməhəmməd

Ağamehdinin 2 uşağı var.

1). Bir oğlu - Qubad

2). Bir qızı - Nazənin

Ağacavadın bir qızı var adı Təlayədir.

Ağahüseynin bir qızı, bir oğlu var.

1). Oğlu - Əşkan

2). Qızı - Rovsanə (Rəksanə)

Ağamehdinin iki uşağı var.

1). Oğlu - Əmir

2). Qızı - Aidə

Fatimə xanının 3 oğlu, 1 qızı var.

1). Məsud

2). Əli

3). Məmmədrzə

4). Fərzanə



Xədicə xanımın 4 oğlu, 1 qızı var.

- 1). Mənsur
- 2). Nasir
- 3). Mövsüm
- 4). Əmir
- 5). Qızı - Fatimə xanım.

Məryəm xanımın bir oğlu var adı Əlidir.

Əfsanənin 2 övladı var.

- 1). Daniyalı
- 2). Əli

Məmmədin iki oğlu var.

- 1). Aslan
- 2). Əmir Hüseyin

Mir Xəlilin qızı Səriyyə, oğlu Əli.

- 1). Sarıçla
- 2). Adan
- 3). Vali

Anaları İngiltərəlidir.

Mir Xəlilin oğlu Mir Nuriddinin övladları

Nuriddinin bir oğlu, bir qızı var.

- 1). Oğlu - Mirşahəbəddin
- 2). Qızı - Xəzalə xanım (Vaşinqtonda işləyir, orada ailə həyatı qurub).


# Minacət

*J*lahi! İslam dünəyünün ağır bir imtahana çəkil-diyi vaxtda biz-Peyğəmbər üm-mətinin sığınacaq yeri olan 4-cü imamımızın şərflə və şöhrətli nəslindən olan Mehriban Arif qızını, onun ailəsini başımızın üzərində, öz nəzarətin altında uzun müddətə bərqərər eylə, Ya Rabb!

İlahi! Mehriban xanım, ulu nənəsi xanım Fatimeyi - Zəhranın müqəddəs seyidlik yolunu davam etdirərək, əlsiz-ayaqsızlara, yetimlərə, xəstələrə el tutur, maddi köməkliliklər edir. Onun üzündəki nuru övladlarımızın yolunda daim çıraq eylə, Ya Rabb!

İlahi! Şeytanların, şeytan xisəltli insanların artıb, çıxaldığı bir vaxtda xanım və ailəsinin övladlarını öz nəzarətin altında saxlamaqla qorunları, Ya Rabb!

İlahi! Yaratıcılarından bu ailəyə üz tutanların ümidi heç bir vaxt boşça çıxmayıb. Seviniblər həmişə. Bu



*Nəhayət, Allah onlara həm dünya nemətlərini, həm də ən gözəl axırət nemətinə (cənnəti) verdi.*

*(Ali-İmran, 148)*



**Ey iman  
gətirənlər!**  
**Allaha,**  
**Peyğəmbərə**  
**və özünüzdən**  
**olan əmr**  
**sahiblərinə**  
**itaat edin!**

**(Ən-Nisa  
surəsi 59)**



sevincin duaları olaraq, ailəni babaları Peyğəmbər məqamına yüksəlt, Ya Rəbb!

**İlahi!** Nə qədər İslam dünyası var, imamət var, bizim süfrələrimizi, 4-cü imamımızın nəslindən olan bu seyid ocağı ilə bərəkətli eylə, qiyamətədək onları üzərimizdə rəhbər eylə, Ya Rəbb!

"Gözəllər saf və parlaq ayna aradıqları kimi cömərdlik də fəqir və zəif kimsələri istəyər. Gözəllərin üzü aynada gözəl görünür, yaxşılıq (inam) və ehsannın gözəlliyi də fəqir və möhtaclarla ortaya çıxar" - buyurur.

"Yetimlərə yaxşı baxın, yetimlər cəmiyyətə əmənətdir. Ata-ana şəfqətindən məhrum olan bu biçarə məsumları qorumaq lazımdır. Hamiləri yoxdur deyə, mallarına əl uzatmaq ən böyük vicdansızlıqdır".

Uca Rəbbimizin Meracda Peyğəmbərimizə verdiyi 12 hökmədən də biri bu qeyd etdiyimiz hökmədür. Peyğəmbərimizə verilən bu hökmü bizim müstəqil dövlətimizdə ölkə başçısı və onun xanımı layiqincə yerinə yetirir.

*İlahi! bu qoşa qanadları, bu ümmətin başı  
üzərindən əskik etmə, onları qoru, Ya Rəbbim!*

*Amin,  
Amin,  
Amin!*

**NƏ YAXŞI Kİ,  
YER ÜZÜNDƏ**

# **Osizlərin NURLU TƏBƏSSÜMÜNÜZ VAR**





Mir Cəlal, Mir Xəlil və Mir Cəlil

Mir Cəlal ağa  
böyük oğlu  
akademik Arif  
Paşayevlə  
birlikdə



Mir Cəlal ağa  
həyat yoldaşı  
Püstəxanım  
ana, gəlini  
Aida xanum,  
oğlu akademik  
Arif Paşayev və  
Aida xanımın  
atası Nəsir  
İmanquliyevlə



Mir Cəlal ağa,  
görkəmli  
jurnalist və  
pedaqqıq Nəsir  
İmanquliyevlə



Mir Cəlal ağanın nəvələri



Mir Cəlal ağa 70 illiyində hayat yoldaşı Püstəxanum ana, övladları, nəvələri və qohumları arasında



Püstəxanım ana bacısı ilə birlikdə  
Mir Xəlil ağanın oğlu Cəmaləddinin toy məclisində



Mir Xəlil ağa ikinci həyat yoldaşı Mədinə xanım  
və övladlarıyla birlikdə



Mir Xəlil ağa birinci həyat  
yoldaşı Aliyə xanımı



Yuxarıda sağdan birinci Mir Xəlil ağanın oğlu  
Nuraddin, ikinci Mir Cəlil ağa və onun ailə üzvləri



Mir Xəlil  
ağa



Mir Xəlil ağanın  
birinci həyat  
yoldaşı  
Aliyə xanım






Mir Xəlil ağanın ikinci həyat  
yoldaşı Mədinə ana qızı  
Simuzər xanımla birlikdə



Mir Xəlil ağanın qızı Simuzər xanım ailə üzvləri arasında



Mir Xəlil ağa ömrünün  
ahıl çağında

Mir Xəlil ağanın oğlu  
Ələddin ağa



Ələddin ağa  
nəveləriylə  
birlikdə



## CƏNUBİ AZƏRBAYCAN



Mir Cəlal ağanın qızları Elmira və Ədibə xanım,  
əmisi oğlu Ələddin və əmisi qızı Simuzərlə birlikdə



Ələddin ağa bacısı Səriyyə xanım və  
kürəkəni Cəmşidə




Cəmaləddin ailə üzvləri arasında




Mir Xəlil ağanın oğlu  
Namizəddin



Mir Xəlil ağanın qızı Səriyyə xanım və onun  
həyat yoldaşı Cəmşid Şimali Azərbaycandan  
olan şair-yunalist Dayanat Səlimxanlı və  
Mir Rəsulla birlikdə



Ələddin ağa əmisi qızı Məryəm və onun  
həyat yoldaşı Əmirlə birlikdə



Mir Cəlil ağanın oğlu Mir Məhəmməd

Ələddin ağa  
bibisi nəveləri  
Mir Hüseyn və  
Mir Əşrəflə  
birlikdə



Ələddin ağa bacısı Səriyyə xanım və qardaşı  
oğlu Mir Şahabla birlikdə



Mir Cəlil ağanın qızı Əfsanə xanım, əmisi  
oğlu Ələddin ağa, qonaqları və övladları  
arasında



Mir Xəlil ağanın  
oğlu Mir Nuriəddin




Ələddin ağa qohumu Seyidağa və yoldaşı  
ilə birlikdə



Ələddin ağa yeznələri Cəmşid, Əmir və əmisi  
oğlu Məhəmmədlə




Ələddin ağa bibisi nəvəsi Mir Maqsudla



Mir Cəlil ağanın oğlu Məhəmməd ailə üzvləri ilə  
birlikdə

Mir Cəlil  
ağanın qızı  
Məryəm xanım  
həyat yoldaşı  
Əmir və oğlu ilə  
birlikdə



Nəslin bir toy məclisindən



Ələddin ağa ata yurdunun  
sakinləri arasında



Ələddin ağa atası Mir Xəlilin silahdaşı Nəcəf  
Vidadi, dostları şair-jurnalist Dəyanət  
Səlimxanlı və Mir Rəsulla birlikdə

Mir Xəlil ağanın  
qız nəvələri




Ələddin ağa Qum şəhərində yaşayın  
Rza Şükürbəylinin övladları və dostu şair-jurnalist  
Dəyanət Səlimxanlı ilə birlikdə






Mir Xəlil ağanın oğlu Ələddin dəstə Dəyanət Səlimxanlı ilə birlikdə Ulu Şəhriyarin qəbrini ziyarət edərək



# SƏCƏRƏLƏR

(NƏSLİN SOYAGACI)









**میری عظیم** (ص) **فہرست کتب**

بیکار احمد بن حنبل  
بلطفاں احمد بن حنبل  
بلطفاں پیر بن حنبل  
سترانہ محدثین  
دکنی سالہ حنبل  
شالی چندری و روتے اسماں  
کاشتائی اسماں  
سوندھنی چندری و روتے اسماں

**مالك بن نصر بن حاتم ابن جزعة** قبر ملوك كبار الائمه بحضرموت

رسانی کنند و باید این مقاله را در اینجا از این مقاله برداشته باشند. مکاری مذکور شده

وَمُؤْمِنٌ بِرَبِّهِ وَلَا يَكُونُ  
مِنَ الظَّاهِرِينَ

14




This image shows a single page from an antique manuscript. The paper is a faded yellow or cream color, showing significant signs of age and damage, including water stains, foxing, and several large, rectangular metal seals or stamps scattered across the surface. The text is written in a dense, cursive Persian script, likely Nastaliq, arranged in two columns. The handwriting is fluid but appears to be from an earlier historical period. The overall condition of the document is poor, reflecting its age and the environment it has been stored in.

بِكَلِّ الْمُؤْمِنِينَ



بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ

قال صدر مولى ناصر حکم اکثر فلسفیات و اخلاقیات و ادبیات علمی پاکستان را در پذیرش و تبلیغ و تدوین و ترجمه از این سلسله کتاب های معتبر اسلامی می کرد.



# İLAHİ EŞQDƏN YARANAN NURLU SİMALAR



Camal ABDİNÖV

Abdinov Camal İdris oğlu 13 yanvar 1962-ci ildə Masallı rayonunun Bədələn kəndində doğulub. 1991-ci ildə Bakı Dövlət Universitetini bitirib. "İnsan Hüquqları" qəzetinin baş redaktorudur.

Çox hörmətli Arif müəllim, Azərbaycan Elminin yolları sizin nurlu simanızdan işiq, zəngin və dərin düşüncə təfakkürünüzdən böyük elmi uğurlar və nailiyətlər qazanıb. Azərbaycan elminin sizinlə fəxr etməyə haqqı var. Sizə həm də qiymətli, şərəflə Ata və Babasınız. Allah nurnuzu elmimizdən və xalqımızdan əskik etməsin.

Amin!!!

Müstəqil dövlətimiz başdan-başa gülüştənə, cənnətə dönbə. Böyükdən kiçiyə, cavan-dan-qocaya ağsaqqallarımızın, ağbirçıklarımızın dilində bu sözər artıq atalar sözü kimi səslənir. Bu uğurlar istor iqtisadi, istorşa da siyasi sahədə yüksək zirvələr fəth edib. Dünyanın Azərbaycanımıza olan diqqətini, mərağını artırıb. Azərbaycanda tikilən yeni binalar, salınan yaşlılıqlar, körpülər, rahat yolar insanların firavən hayatı, bütün bunların arasında bu inzətlər, bu adlar dayanır.

Azərbaycanımızın müstəqil dövlətimizin prezidenti, Ulu Öndərimizin siyasi kursunun layiqli davamçısı, gənc müdrik siyasi xadim İlham Əliyev və onun xanımı Mehriban Arif qızı Əliyeva. Heydər Əliyev Fonduun Prezidenti, YUNESCO və İSESOCO-nun sülhəməramlı safiri, Millət vəkili Mehriban xanım Əliyeva. Dövlətimizin başçısı ilə birlikdə istor ölkəmizdən daxilində, istorşa da dünya miyəyində birgə uğurlu addimlərimi ataraq böyük zirvələr fəth ediblər. Mehriban xanım xarici ölkələrdə səfərləri zamanı ölkəmizin xarici siyasetini təhlükə etməklə yanaşı, xarici ölkələrdə yaşayan azərbaycanlılar, Azərbaycan diasporası, eləcə da digər Azərbaycan cəmiyyətləri ilə görüsələr keçirir, onlara böyük qayğılar göstərir.

Mehriban xanım təkcə Azərbaycanda deyil dünyada Dönya uşaqlarının da xeyirxah himayədarı adını qazanıb. Bu gün Azərbaycanın har bir güşəsində, ən ucqar bir dağ kəndində belə ona böyük sevgi var. Bu xeyirxahlı ona bu nəslin genindən babası, müqəddəs seyidlər nəslindən olan böyük Mircələlə agadan, ağsaqqalımız, akademik Arif Paşayevdən, gözəl ana, axırət dünyasının, beliştin mələyi Yusif bayın naəvi böyük şərqsünsəs alim Aida xanım Nəsir qızı İmanquliyevadan golub.

Atası akademik Arif Mir Cəlal oğlu Paşayev Azərbaycan elmına böyük töhfələr vermeklə bərabər Azərbaycanım üçün, onu aviasiyası üçün milli kadrlar yetişdirir. Əmisi böyük diplomat və alim Hafiz Paşayev dünya miyəyində söz sahibidir. Bacısı Nərgiz xanım Paşayeva M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialının rektoru olmaqla, xalqımız üçün yüksək elmlə, istedadlı kadrlar hazırlayıb.

Mehriban xanının qızı Leyla xanım Əliyeva Heydər Əliyev Fonduun Moskva təmsilçisi olaraq Rusiyada yaşayan azərbaycanlı ailələrə kömək etməklə bərabər, eyni zamanda bu ölkənin bir çox yerlərində yaşayan müxtəlif millətlərin nümayəndələrinə də öz xeyirxahlığını uzadır.

Mehriban xanım müqəddəs nəslin şərəfi yoluunu uca tutmaqla, Allah məqamında an yüksək məqamı fəth edib. Elə ona görə də hanı deyr ki, ölkənin birinci xanımı imkansızları, yetim-yesirlərin, əlsiz-ayaqsızların, məzəlumların sığınacaq yeridir. Böyük yaradən də biza bu bandaları qorumağı əməkən edib. Siz hər ikiniz hayat yoldaşınız dövlətimizin başçısı canab İlham Əliyevlə birlikdə belə xeyirxahlıqlarla yaşayırsınız, Allah da Sizi qoruyur, qoruyaçəq. Biz nəsil və galəzək üçün.

Allah sizləri bizim üçün, millətiniz üçün qorusun.

Sizə böyük hörmət:

Camal Abdinov,

"Qızıl Qələm" mükafati laureati

# TƏŞƏKKÜR EDİRİK!

**Şükürov Tofiq Hətəm oğlu** 1958-ci ildə Kürdəmir rayonunun Ceyli kəndində anadan olub.

Süfrosu halal çörəkli, Adəm övladının, qəlbini Allah eşqili, Peyğəmbər sevgili, Hətəm kişisinin ocağında dünyaya göz açıb. Dünyaya göz açıb və atasının böyük xeyirxahlıqları görüb. Allah evini – Kəbəni ziyarəti ilk dəfə yetim-yesira, əlsiz-ayaqsızlara, xəstələrə, imkansızlara qayğı göstərməklə burda – Kürdəmirdə, Ceyli kəndində qazanıb. Sonra Bakıya üz tutub. Bu şəhərdə də nə qədər yetim, şikəst, imkansızları sevindirib. Uca yaradan onu öz evinə Kəbəyə ziyarətə vaxtin məqamında çağırıb. Allah evini ziyarət edəndən sonra, xeyirxahlıqlarını dəha da artırıb. Müqəddəs ziyarətin imtahanı və sınاقları böyükdür.



## OĞLUNA DEDİKLƏRİ:

*Ata: Mən Allah qarışında nə qədər savab qazanmışam bilmirəm, amma onu bili-rəm ki, uca Allaha qovuşacaq bu yol şərflə və qiymətlidir. Atamdan mənə gələn bu mü-qəddəs xeyirxahlıq yolunu məndən sonra sən davam etdirməlisən:*

**Şükürov Rafiq Tofiq oğlu**, 1992-ci ildə Kürdəmir rayonunun Ceyli kəndində anadan olub. Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin 3-cü kurs tələbəsidir.

*Oğul: Mən atamın Allah qarışında etdiyi xeyirxah əməlləri davam etdirəcəyəm. Bu yol bizim nəslin İsləm dünyasında ən şərflə yoludur. Allah məqəmına yüksəlmək, behişi - connati qazanmaq üçün bundan başqa yol tanımır. Uca Allah bu yolda hamımıza yar olsun Amin!*

*Ata: Mən bütün dünyada tanınan və Azərbaycanımıza səhərət gətirən, nəsil şəcərəsi Peyğəmbərimizin ahli-beytindən, onun nəvəsi İmam Hüseynin oğlu Bimari - Zeynalabdinin budağından olan Mir Əliəşrəf, Mir Məhəmməd, Mir Cəlal, Mir Cəlil, Mir Xəlil və onun övladlarının hayatından bəhs edən "Ilahi nur" kitabının çapına maddi yardım etməyi özümə şərəf bili-rəm".*

"Ilahi nur" kitabının yaradıcı heyəti Hacı Tofiq Şükürov və onun ailə üzv-lərinə göstərdiyi xeyirxah işinə görə öz təşəkkürünü bildirir. İşin xeyirli və uğurlu olsun, hacı. Allah bu yolda daim yardımınız olsun, Amin!"



**Müəllif  
Dəyanət  
Səlimxanlı**



**S**əlimxanlı Dəyanət Fətulla oğlu, 1960-ci ildə Yardımlı rayonun Çanaxbulaq kəndində müəllim ailəsində doğulub. Ulu babası Səlimxan kişi (Cənubi Azərbaycanın Drağalda mahalının Qarabağlı kəndindən təxminən III asr bundan əvvəl) Şimali Azərbaycana hal-hazırda nəsin yaşadığı Yardımlı rayonunun Çanaxbulaq kəndindən gəlib. Bu kəndin bünövrəsini (əvvəlcə yurd yeri meşlik olub) Səlimxan kişi və qardaşları Turabxan, İbrahimxan abad ediblər.

Dəyanət Səlimxanlı 1984-1989-cu illərdə ADU-nun (həzirkə BDU-nun) jurnalistik fakültəsini bitirib. Uzun illar Azərbaycan televiziyası və ayrı-ayrı mətbuat orqanlarında fəaliyyət göstərib. 1987-ci ildə Azərbaycan Gəncləri qəzetiндə görkəmli tənqidçi - ədəbiyyatşunas alim, əməkdar elm xadimi, professor Qulu Xəlilli öz tələbəsinə "Dəyanətlə" adlı uğurlu yol yazımcıla ona ədəbi aləmə yaradıcılıq zəmanəti verib. 1992-ci ildə Gənclik nəşriyyatında Dəyanət Səlimxanlının "Anam dua oxumasa" adlı ilk şeirlər kitabı çap edilib. Ustادı xalq şairi mərhum Məmməd Araz ona öz söz yazarəq ədəbi yaradıcılığında böyük uğurlar arzulayıb. Bu xeyir-duadan sonra o, ədəbi aləmdə az-çox uğurlar qazanıb. 1994-cü ildə Məmməd Araz mükafatına layiq görünlər. Şeirlərinə mahnilar bəstələnib. "Qayıt ata, qayıt gol" şeirinə bəstəkar Ələsgər Abbasovun yazdığı mahni, 1990-ci ildə "Bakı '90" musiqi festivalında III yerə, 1991-ci ildə Orta Asiya keçirilən ümumi Şərqi xalqlarının musiqi festivalında müğənni Nurlan Əzizbəylinin ifasında I yeri qazanaraq "Komsomolskaya Pravda" qəzetinin mükafatını alıb.

2003-cü ildə gənc lider Azərbaycanı dönyanın siyaset meydanında ləyinçinə təmsil edən, Müstəqil Azərbaycanın qurucusu və memarı ulu öndərimiz və milli liderimiz Heydər Əliyevin dizinin yanında böyükən, o məktəbdən öyrənən, şəriksiz siyasi lider "Diplomatıyadan Siyasi Olimpiya qədər yol, bu yol İlham Əliyevin yoludur" adlı tablighatı xarakterli kitabı işq üzü görüb.

Etibar və Hidayət adlı övladları var.

- 1) "Qurani-Kərim"
- 2) Z.M. Bünyadov, V.M. Məmmədəliyev. "Qurani-Kərim" in tərcüməsi.
- 3) Ə.Əhmədov. "Allahın hücrətləri"
- 4) H.Əmavəzadə. "Məcmui zəndeqanı çəhardəh məsum"
- 5) Ustad Adil Ədib. "Pişəvani ma"
- 6) Şəhid Mürtəza Mütəhəhari. "Həməseye-Hüseyni"
- 7) Ayatullah əl-üzma Nasir Məkərim Şirazi.
- 8) Əllausə Təbatəbəi. "Əl-mizan" (təfsir)
- 9) M. Hüseyn: "Hüccatü'l-balığo"
- 10) Azərbaycan ensiklopediyası
- 11) Doktor Seyid Cəfər Şəhidi. "İman Hüseyn (ə) Qiyamı"
- 12) Ayatullah Nasir Məkərim Şirazi "İmamət haqqın dili ilə". Şəhid Mürtəza Mütəhəhari "İmam Hüseyn qəhrəmanlığı".
- 13) Doktor Seyid Cəfər Şəhidi "İmam Hüseyn qiyamı".
- 14) Ayatullah Seyid Məhəmmədtaqı Müdərrisi. "İman Zeynalabdinin həyatı".
- 15) Prof. Dr. Ömer Çelik - Dr. Mustafa Öztürk. Dr. Murat Qaya. "Ən gözəl insan".
- 16) Mövlana Dərgahından əsintilər.
- 17) Qadırılıq aləminin sultani "Həzrəti Xədicə".
- 18) Elm və qəhrəmanlıq timsali "Həzrəti Əli".
- 19) Hacı M.Cemal Ötüük. "Fatimeyi - Zəhra".
- 20) Mustafa Eriş. "Xanum Səhabələr".
- 21) Şeyx Məkərim Şirazi "Fatimə dünyadanın ən üstün qadını"
- 22) Həsən Səffar. "Əzəmətli qadın".
- 23) Seyid Əbdül - Münim Həsən. "Fatimə Nuru ilə".
- 24) Seyid Məhəmmədkəzim Qəzvini "Həzrət Zeynəbi Kubranın hayatı".
- 25) Osman Nuri Topbaş. "Səadət damlları". "Məhəbbətdəki sırr".

# Mündəricat

Mir Əlişrəfin oğlu Mir Cəlala  
/vəsiyyətindən bir neçə nurlu kəlam ..... 10

Nurlu və müqəddəs İmam övladı olan Mir Cəlal  
haqqında öyrəndiklərimizdən işqılı kəlam ..... 12

Yuxularımın Təbrizi ..... 13

Seyidlər kəndi Əndəbil ..... 19

İmamət ..... 29

## İLAHİ NUR

LİRİK-DRAMATİK POEMA ..... 31

Təbriz-Əndəbil kəndi (1942-ci il) ..... 70

Fatimə ananın Süfrəsi ..... 74

İmam sevgisi ..... 77

Mir Ağa dini savadı ilə Əndəbildə  
böyük hörmət sahibi olub ..... 81

Mir Xəlil ağanın oğlu Ələddinin dədə-baba  
yurdı Əndəbili ziyarət edir ..... 87

Həyatın bu üzü ..... 99

Akademik Arif Paşayev ..... 104

Aqil Paşayev ..... 109

Hafız hikməti (Hafız Paşayev) ..... 113

Şəhrəbanu müqəddəs nəslin ulu nənəsi ..... 116

İkinci Xədicə anamız ..... 123

Aida İmanquliyeva ..... 127

Elmli Qadın. Nargiz Paşayeva ..... 132

FATİMƏNİN (S.Ə.) NURUNDAN BİR NUR

Mehriban Əliyeva .....	135
10 yaşı Mehribanın Ramazan ayında gördüyü yuxu .....	144
Əndəbil bayatları .....	167
Onlar dünyanın hər ölkəsində İslamda yüksək məqam sahibidirlər .....	170
<b>Minacat .....</b>	<b>173</b>
<b>Nə yaxşı ki, yer üzündə Sızlərin nurlu təbəssümünüz var (fotoalbum) .....</b>	<b>175</b>
<b>Səcərələr (nəslin soyağacı) .....</b>	<b>195</b>
<b>İstifadə edilmiş ədəbiyyat .....</b>	<b>212</b>





## EAST-WEST

Çapa imzalanmışdır 18.04.16  
Formatı 70x100 1/16. Fiziki çap verəqəl 13.5  
Ofset çap usulu. Sifariş 005. Tiraż 500

«Şərqi-Qərbi» mətbəəsində çap olunmuşdur.  
AZ1123, Bakı, Azıq Ələsgər küçəsi, 17.  
Tel.: (+99412) 370 68 03, 374 83 43  
Faks: (+99412) 370 68 03, 370 18 49  
[www.eastwest.az](http://www.eastwest.az)

Ar 2016  
509

DƏYANƏT SƏLİMXANLI

# İLAHİ NUR

Allah istədiyi şəxsə hikmət (elm, mərifət, müdriklik) bəxş edər. Kimə hikmət bəxş edilmişsə, ona çoxlu xeyir (əbədi səadət) verilmişdir. Bunu ancaq ağıl sahibləri düşünüb dərk edərlər.

(Əl-Bəqərə-269)